

Xoşməramlı səfir



Heydər Əlirza oğlu aydın ifadə olunan xarizmaya malik idi. Onun enerjisi ətrafda hər şeyi dəyişməyə qadir idi. Onun əlişi ilə hər şey dəyişirdi. Onun fantastik yaddaşı, intellektli, ədsiz məlumatlılığı bəzən həlli müşkül görünən problemləri əll etməyə imkan verirdi.

*Mehriban ƏLİYEVA,
YUNESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun Prezidenti*

Xoşməramlı səfir

III KİTAB

BAKİ - ŞƏMS - 2006

Az2
2006

"XOŞMƏRAMLI SƏFİR"

Bakı, "ŞƏMS" nəşriyyatı - 2006, 192 səh.+24 rəngli səh.

Tərtibçi və
ön sözün müəllifi: *Samir CƏFƏROV,*
Yeni Azərbaycan Partiyasının üzvii
Elmi redaktor: *Aqiyə NAXÇIVANLI,*
Azərbaycan Müəllimlər
İnstitutunun rektoru,
siyasi elmlər doktoru, professor
Rəyçilər: *Lətişə MƏMMƏDOVA,*
tarix elmləri namizədi, dosent
Nihad MƏMMƏDOV,
Yeni Azərbaycan Partiyasının üzvii

Az99

Kitabda YUNESKO-nun xoşməramlı safiri, Heydar Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişafı sahəsində gördüyü işlər, ölkəmizi bəyannakal aləmədə yüksək seviyyədə təmsil etməsi və xeyriyyəçilik fəaliyyəti ilə bağlı məqalələr toplanmışdır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab *Mehriban xanım Əliyevanın nəcib və xeyrxiyə aməlləri ilə daha yaxından tanış olmaq* baxımından müümən əhəmiyyət kəsb edir.

(Kitab çapına hazırlanarkən AzərTAc-in və "Xalq Qəzeti"nin materiallarından istifadə olunub)

X 51000000146 (23) qrifli nəşr
127-2006

© ŞƏMS







Ön söz evəzi

XOŞMƏRAMLI SƏFİR ƏZMƏKAR İNSAN

Hər bir insanın dünyaya gəlisi, həyat və fəaliyyəti müəyyən missiya ilə əlaqədardır. Bu manada hər kəs yaşadığı dövrdə Tanrı tərəfindən ona həvalə olunmuş missiyam hayata keçirmiş olur. Bəzi insanlar öz gördüklli işlərlə, miqyasından asılı olmayaraq, öyünməyi, özünü reklam etməyi sevir. Belələrinən fərqli olaraq bəşəri duygularla yaşayan, xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan insanlar Tanrıının ona həvalə etdiyi missiyam səssiz-küsiyət həyata keçirir və bundan xüsusi zövq alır.

O da belə insandır. Fəaliyyəti, gördüyü işi yalmaz ən sonda bilinir. O zaman ki, nəzərdə tutulan layihə hazır olur, xalq bu başa çatmış işə sevinir. Bəs bu insan kimdir? Bu sualın cavabı aydınndır:

Azərbaycan xalqının taleyində müstəsna rol oynamış, XX əsrin son rübündə Azərbaycan dövlətini quraraq onun möhkəmlənməsinə bütün həyatını qurban vermiş Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan Mehriban xanım Əliyeva!

Mir Cəlal Paşayev ocağında dünyaya göz açan, Heydər Əliyev və Zərifə xanım Əliyevinin - bu iki böyük şəxsiyyətin yaratmaq, qurmaq əznikarlığından, xalqa, millətə xidmət nümunəsindən dərs götürməsi olan Mehriban xanım onların başladığı işi ləyaqətlə davam etdirir.

Hörmətli Prezident İlham Əliyevə həyat yoldaşı olmaqla kifayətlənməyən, sözün həqiqi mənasında ona ciyindəş, məsləkdaş olan Mehriban xanım bu gün Azərbaycanın hər bir guşasında təkcə

Prezidentin xanımı kimi yox, həm də qurub-yaradan, xalqın milli-mənəvi sərvətlərinə əsl övlad qayğısıyla yanaşan bir İnsan, bir Vətəndaş kimi tanınır. Çünkü, o, Azərbaycan mədəniyyətinin, təhsilinin dünya səviyyəsində tanınması, inkişafı yolunda elə bir zirvəni fəth etmişdir ki, bunu ancaq xalqa bütün varlığıyla bağlı insanlar edə bilər.

YUNESKO-nun xoşməramlı safiri adına layiq görülmüş Mehriban xanımı heç bir titul, heç bir səhərət gördüyü, həyata keçirdiyi işlərdən daha çox zövq vermir. Onun fəaliyyət programı, planları geniş və əhatəlidir. Təkcə respublikada son illər tikilən, yenidən qurulan məktəblər, mədəni obyektlər, milli-mənəvi dəyərlərə hasr olunmuş konfranslar, tədbirlər sıralansa bir kitabə sığınmayan böyük bir siyahı əmələ gətirər.

Anıma o, böyüklərindən əzx etdiyi təvazökarlıq və səmimiyyətlə bunları özünün müqəddəs borcu bilir. Budur İnsanın böyükliyünü və ucalığı!

Azərbaycanın ən qiymətli sərvətlərindən birinin - müğamın minilik tarixi ilə fəxr edən Mehriban xanım onu bir daha ucalara qaldıraq YUNESKO səviyyəsində müğamın tanınılması və inkişafı üçün kifayat qədər önəmlü bir missiyani şərafə yerinə yetirir. Qobustanın daş yaddaşında yaşayan, dünyada analoqu olmayan açıq hava muzeyində qorunan maddi-mədəniyyət nümunələrimizə, ulu tariximizə qayğılış münasibatı bu Şərəfin, yüksək Layaqətin özü deyilimi?

O da başqları kimi yalnız ev qayğıları, ailə problemləri və şəxsi məsələlərlə maşğıl ola, hər şeydən - siyasetdən, iqtisadi həyatdan, gərgin dövlət işlərindən kənarda dura, sakit və arxayın yaşaya bilər. Lakin onun evdə, ailədə aldığı tərbiya, bu yazının əvvəlində qeyd etdiyimiz kimi, Xalqa, Vətənə, Azərbaycanın tarixinə və mədəniyyəti na sonsuz məhəbbət buna imkan vermir.

Mehriban xanım Əliyeva başladığı işi axıra çatdırmağı sevən insanıdır. Hər bir məktəbin açılışında onun ürəkdən sevinməsi, mənənə rə-

hatlanması bütün yorğunluğunu çıxarıır, yeni bir layihənin həyata keçməsi üçün çalışmaq əzminə qüvvələndirir.

Millət də öz cəfakes, fədakar övladını həmişə qiymətləndirməyi bacarır. Bu manada ötan parlament seçkilərində seçicilərin Mehriban xanıma münasibəti əsl nümunədir. Yaxşıını pisdən, ağı-qaradan sərraf dəqiqiliy ilə seçən xalq öz iradəsini ortaya qoyaraq Mehriban xanımı millət vəkili seçdi. Seçki o qədər şəffaf, o qədər demokratik oludı ki, har adı şəyə belə dodaq bütən müxalifət belə, bə dairədəki seçkilər haqqında tənqid fikir söyləməyi özünə rəvə bilmədi.

Mehriban xanım Əliyevann YUNESKO-nun xoşməramlı safiri, H.Əliyev Fonduñun prezidenti kimi missiyalarının üzərinə millət vəkili missiyası da əlavə olundu. Fəal siyasi həyatda, yaradıcılıq arzularını həyata keçirmək üçün meydən genişləndikcə onun mübarizə özü də öz zirvəsinə doğru irəliləməkdə davam edir.

Ulu öndərimiz Heydər Əliyevin siyasi, sosial, mədəni proqramlarına yaxından bələd olan, bu proqramların ümummilli liderin istədiyi kimi həyata keçməsi sahəsində inadla mübarizə aparan Mehriban xanım Tanrınn ona həvalə etdiyi missiyaya, daha sonra Heydər Əliyev ideyalarına sədəqət hissələrinin canlı nümunəsi kimi bu gün bizimlidir, sabah tarixin nurlu sahifələrinə çevriləcək əməllər sahibidir.

Bu böyük missiyanın sona qədər uğurla davam etdirilməsi yolunda Mehriban xanım Əliyevaya Ulu öndər Heydər Əliyev əznikarlılığı arzulayıraq!

*Samir CƏFƏROV,
Yeni Azərbaycan Partiyasının üzvü*

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVA TÜRKİYƏNİN MƏRMƏRƏ QRUPUNUN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞMÜŞDÜR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2005-ci il avqustun 31-də Türkiyənin Mərmərə Qrupu Strategi və Sosial Araşdırımlar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüştür.

Əvvəlca Fondun sərgi və ekspozisiyası ilə tanış olan qonaqlara ümummilli liderinizin şəxsi arxivində götürülmüş və onun fəaliyyətin ayrı-ayrı dövrlərini əhatə edən fotosəkillər barədə ətraflı məlumat verildi.

Akkan Suver və nümayəndə heyətinin üzvləri fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütün bir dövri barədə geniş təsəvvür yaradan çoxsaylı fotosəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hadiyyələrə, ulu öndərimiz haqqında kitablarla, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənat xadimləri ilə çəkilmiş şökillərinə böyük maraqla baxdılar.

Cənab Akkan Suver Xatirə kitabına ürək sözlərini yazdı. Sonra Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əli-

yeva ilə nümayəndə heyətinin üzvləri arasında görüş oldu. Mehriban xanım qonaqları salamlayaraq dedi ki, Azərbaycan ilə Türkiyə arasında six əməkdaşlıq indi demək olar ki, yeni bir mərhələyə qəbəm qoyub və sürətlə inkişaf edir. 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondunun vəzifələri, əsas məqsədləri haqqında ətraflı məlumat verən Mehriban xanım bildirdi ki, Heydər Əliyev tərafından yaradılmış azərbaycanlıq fəlsəfəsinin, azərbaycanlıq ideyasının təbliği, gələcək nəsilərə çatdırılması, ölkəmizin sosial problemlərinin həlli ilə bağlı məsələlər Fondun daim diqqət mərkəzindədir. Fondun vəsaiti hesabına 26 usaq evi və internal məktəbində əsash təmir və bərpə işləri aparılmış, uşaqlara vaxtaşırı yardımlar edilmiş, diabet və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək üçün xüsusi proqramlar həyata keçirilir.

Fondun təhsil və mədəniyyət sahəsində çox böyük layihələri olduğunu vurğulayan Mehriban xanım "Yeniləşən Azərbaycana yeni məktəb" programı çərçivəsində un ucqar rayon, qəsəbə və kəndlərdə yeni dərs ilində 132 məktəbin tikiilib istifadəyə verildiyini, Azərbaycan müğənninin dünyaya daha yaxından tanıdılması üçün buraxılan "Qarabağ xanəndələri" albomunun YUNESKO səviyyəsində də yüksək qiymətləndirildiyini bildirdi.

Mərmərə Qrupu Vəqfinin ölkələrimiz arasında əlaqələrin inkişafı sahəsində səmərəli işlər gördüyü vurğulayan Mehriban Əliyeva bu görüşün Heydər Əliyev Fondu ilə vəqfin qarşıqli əlaqələrində müümü rol oynayacağına inanımı ifadə etdi.

Bakıda "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş tədbirdə iştirakını, ümummilli liderimiz Heydər Əliyev ilə görüşlərini xatrladan cənab Akkan Suver Fondun çox maraqlı ekspozisi-

yası ilə tanışlıqdan məmənən olduğunu söylədi.

O, Heydər Əliyev Fonduunun prezidenti və xoşməramlı səfir Mehriban Əliyevannın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdi, rəhbərlih etdiyi qurumun Fondla qarşılıqlı əlaqələrinin möhkəmlənəcəyinə əminliyini vurğuladı. Cənab Akkan Suver Fonduun prezidenti Mehriban Əliyevaya hədiyyələr təqdim etdi və onu yaxın ayılarda vəqfın təşkilatçılığı ilə Türkiyədə keçiriləcək konfransda davət etdi. Davəti razılıqla qəbul edən Mehriban xanım Əliyeva qonaqlara və Mərmərə Qrupu Vəqfına Fonduun fəaliyyətindən bəhs edən kitab, "Qarabağ xanəndələri" albomu, üzərində Heydər Əliyevin əksi olan döş nişanları hədiyyət etdi.

Qonaqlar xatırə şəkli çəkdirildər və Fonddan xoş təəssüratla ayrıldılar.

1 sentyabr 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVƏ SOFİYANIN TARİXİ ABİDƏLƏRİ İLƏ TANIŞ OLMUŞDUR

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqaristana rəsmi səfəri çərçivəsində onun xanımı, Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2005-ci il sentyabrın 23-də Bolqaristan Prezidentinin xanımı Zorka Pirvanovanın müşayiəti ilə Sofyanın bir çox tarixi abidələri ilə tanış olmuşdur.

Həmin abidələr arasında müqəddəs "Aleksand Nevski patriarch məbədi" öz əzəməti ilə daha çox diqqəti cəlb edir. Burada da hörmətli qonağa məlumat verildi ki, bu nəhəng kompleks 1877-1878-ci illərdə Bolqaristanın azadlığı uğrunda döyüslərdə həlak olmuş qahramanların şərəfinə ucaldılmışdır. Deyilənə görə, məbədin tikintisində bütün bolqar xalqı iştirak etmişdir. Dünyanın hər yerindən buraya ibadətə gəlirlər. Pravoslav müqəddəslərinin ikona və şəkilləri ilə bəzədilmiş məbəd, həm də tarixi abidə kimi mühafizə olunur. Məbədin təmiri zamanı Mehriban xanım Əliyevaya məlumat verildi ki, sozializm dövründə Bolqaristanda dinə qoyulmuş qadağalarla əlaqədar məbəd bir qədər diqqətdən kənardə qalmışdı. Son vaxtlar məbədin təmiri və bərpası üçün dövlət tərəfindən tədbirlər görülməkdədir.

Məbədin dini rəhbərpi Azərbaycan xalqına, onun Prezidentinə və Mehriban xanım Əliyevaya fıravanhıq, xoşbəxtlik, əmin-amalıq arzuları ilə dua etdi.

Bolqaristanın qədim sonət əsərlərinin əsas hissəsinin nümayiş etdirildiyi Milli Rossamlıq Qalereyasının bolqar incəsənəti filialı ilə tanışlıq da xox təssürat doğurdu. Mehriban xanım Əliyevaya burada toplannmış eksponatlar baradə ətraflı məlumat verildi. Bildirildi ki, ikonalar, freskalar, müxtəlif sonət inciləri bu ölkənin qədim tarixinin xəbər verir. X asrdən başlayaraq, tarixin müxtəlif dövrlərindən, hələ sonətin nəzəriyyəsi və sistemi mövcud olmuşdugü zamanlarda yarımmış həmin sonət əsərlərinin əksəriyyəti öz qeyri-adiliyi ilə diqqəti cəlb edir. Əsasən, apostolların, çarların və hökmədarların təsvir edildiyi şəkillərin bəzilərində qədim sərq üslubunun ezigiləri də açıq-aydın hiss olunur. Pavilyonlarda nümayiş etdirilən əsərlərin böyük bir hissəsi XII asr pravoslav incəsənətinə aiddir.

Bizans-Tırnovo incəsənət məktəblərinin nümunələri ilə tanışlıq da böyük maraq doğurdu. Mehriban Əliyeva eksponatlara tamaşa etdi, onların yaranma tarixi ilə maraqlandı.

Daha sonra Mehriban xanım Əliyeva Bolqaristanın məşhur orta əsr memarlıq və rangkarlıq sanətini özündə geniş təcəssüm etdirən Boyana kilsəsinə gəldi. Əsrlər boyu bu bina həm tarixi abidə, həm də yerli əhalinin ibadət yeri olmuşdur. Ölkəmizin birinci xanımına məlumat verildi ki, divarlardakı rəsmlərin bir hissəsi XI asrdə, digər hissəsi isə XII asrda çəkilmişdir. XIV-XV asrlarda isə kilsənin divarları

yeni-yeni rəsmlərlə zənginləşdirilmişdir. Maraqlıdır ki, bir neçə yüzyilliklər keçməsinə baxmayaq, həmin rəsmlər asasən öz orjinallığını qoruyub saxlamışdır. Müharibələr zamanı dağlımış dəfə kitabələrin qalıqları da burada mühafizə olunur.

Mehriban xanım Əliyevaya bildirildi ki, bu tarixi memarlıq abidəsi 1979-cu ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycan Prezidentinin xanımı kilsədə aparılan təmir-bərpa işləri ilə də maraqlandı, fəxri qonaqlar kitabına ürkə sözlərini yazdı.

Həmin gün Bolqaristan Prezidentinin xanımı Zorka Pirvanova Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın şərfinə nahar təşkil etdi. Söhbət zamanı Mehriban Əliyeva bu ölkədə onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığı bildirdi.

Azərbaycan Prezidentinin xanımı ölkəmizdə qadın siyasetinin uğurlu nəticələrindən söhbət açdı, rəhbərlik etdiyi Heydər Əliyev Fonduun Azərbaycanda həyata keçirdiyi layihələr, habelə mədəni irsin qorunmasına dövlət qayğısı ilə bağlı görülən işlər baradə məlumat verdi. Bolqaristan Prezidentinin xanımı dövlətimizin başçısı İlham Əliyevin rəsmi səfərinin bütün sahələrdə olduğu kimi, iki ölkənin qadın təşkilatları, elm, mədəniyyət, təhsil qurumları arasında əlaqələrin genişlənməsinə də təkan verəcəyinə əminliyini ifadə etdi.

27 sentyabr 2005-ci il

MEHRİBAN ƏLİYEVA: DÜNYA ÇEMPİONATI MƏQSƏD DEYİL, AZƏRBAYCANIN TARİXİNDƏ MÜHÜM MƏRHƏLƏDİR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva oktyabrın 3-da Bakıda başlayaraq bədii gimnastika üzrə XXVII dünya çempionatı və özünün 2005-ci il federasiyaya rəhbərliyinin 3 illiyi ilə əlaqadər federasiyanın mətbuat xidmətinin rəhbəri Şəhən Kazumizadaya müsahibə vermişdir.

Azər TAc müsahibənin mətnini oxuculara təqdim edir.

- Mehriban xanım, icazə verin, Sizi bu iki hadisə münasibəti-lə təbrik edim. Lakin əvvələc bilmək istərdim: Siz bu qədər çox, gərəklə və müsul işlərin öhdəsindən gəlməyə necə macəl tapırsınız? Axtı, Siz Gimnastika Federasiyasının rəhbəri olmaqla yanaşı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidentisiniz, "Azərbaycan İRS" jurnalının naşır etdirirsiniz, indi isə 14 saylı Əzizbəyov seçki dairəsindən Milli Məclisə deputatlığı namizəd göstərilmisiniz.

- Tabrikə görə sağ olun. Bədii gimnastika üzrə dünya çempionatı-nı Bakıda keçirilməsi mənim üçün böyük əhəmiyyəti olan hadisədir. Düşünürəm ki, bundan sonra Azərbaycanda gimnastikanın inkişafı tamamilə başqa sūratla gedəcəkdir. O ki qaldı gimnastika sahəsindən kənardakı vəzifələrimə, deyə bilərəm ki, çox məşğulluğuma baxma-yaraq. Gimnastika Federasiyasının qayğı və problemləri həmisi diq-

qətim mərkəzdə olacaqdır. Ölkdə gimnastikanın inkişafı ilə bağlı məsələlər mənim üçün qətiyyən ikinci dərəcəli əhəmiyyət daşıya bil-məz. Mən onların həllinə həmişə vaxt tapacağam.

Əvvəller olduğu kimi, yenə də məqsədönlü işləyərək, Azərbaycan gimnastikasının inkişafına lazımi şərait yaradacağıq. Qalan hər şey, o cümlədən yarışlarda iştirak, olimpiya, dünya və Avropa turnirlərində qələbələr Ölkdə gimnastikanın inkişafının nail olmağa çalışduğumuz yüksək səviyyəsinin ancaq məntiqi nəticəsi olacaqdır.

- Mehriban xanım, dünya çempionatının Bakıda keçirilməsi ideyası Sizdə necə yaranmışdır? Yəqin belə bir fakt nəzərə alını-müşdür ki, Azərbaycanda hələ heç vaxt idmanın hansısa növü üzrə dünya miqyaslı birincilik keçirilməyibdir?

- Son vaxtlar Azərbaycanda çox yüksək səviyyəli xeyli beynəlxalq yarışlar keçirilmişdir. Lakin siz bir məsələdən haqlısınız ki, bu, idmanın olimpiya növü üzrə ölkənizdə keçirilən ilk birincilikdir. Deyə bil-mərəm ki, bizdə xüsusi, dəqiq müəyyən edilmiş məqsəd - dünya çem-pionatını Bakıda keçirmək məqsədi vardi. Yox, məsələ, albəttə, belə qoyulmamışdı.

Məqsəd bir qədər başqa səpkili və son dərəcə aydın idi. Biz, sadə-ca olaraq, istəyirdik ki, Azərbaycanda bədii gimnastika inkişaf etsin. İndi, bu çempionatın bizdə keçirildiyi bir vaxtda, deyə bilərəm ki, mənim üçün bu, üç iddə görülmüş işlərə verilən qiymətdir. İşlər isə, həqiqətən, çox görülmüşdür.

2002-ci ilin oktyabrında mən Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra biz, ilk növbədə, idmanın bu növünün inkişafı üçün kompleks strategiya hazırladıq. Onu iki barəbər hissəyə bölmək olar. Onlardan biri gimnastikanın Ölkdə son dərəcə geniş yayılmış idman növüne çevriləsinə, digəri isə beynəlxalq əməkdaşlıq sistemini yaradılmasına istiqamətləndirilmişdi.

Lakin başlıcası budur ki, qısa müddətdə nail olduq ki, biza inan-


sınlar. Halbuki "Azərbaycanda? Bədii gimnastika?" kimi şəkkə-şübhə ilə verilən suallar az deyildi. İnanın ki, anaların məhz bədii gimnastika ilə məşğul olmaq istəyən balaca qızlarının əlindən tutub salona gətirməyə başlaması çox mühüm möqam idi. Gimnastikanın gələcəyi həyat səviyyəsindən başlayaraq, xalqın estetik ideallarından müxtəlif amillərdən aslıdır. Bu baxımdan gimnastika idmanın olduqla müraciətkəb növüdür. Uşaqlar idmanın hər hansı növü ilə 14-15 yaşındar məşğul olmağa başlayar və inkişaf üçün parlaq perspektivlərə malik ola bilər, bizim üçünə bu yaş artıq gedər.

Əlbəttə ki, idmanın hər bir növündə istedadının olması vacibdir. Lakin bədii gimnastikada istedad sırf idman istedadından qat-qat üstündür. Kicikyاش gimnast qızın malik olması vacib sayılan xüsusiyyətlərini və spesifik xarakteristikalarını istənilən qədər sadalamaq mümkündür. Bunların hamısı ola bilər, amma dünya səviyyəli gimnast olmaz. Hər halda, bədii gimnastika idmanla incəsənətin qovuşduğudur. Burada bütün idman keyfiyyətləri, texnika, qələbə əzmi, çəkini saxlamağa sərt tələblərlə yanaşı, çətin izah edilə bilən bir keyfiyyət, necə deyirlər, "daxili qığlıcm"da olmalıdır. Əgor bu varsa, gimnast qız idman salonuna hələ yenice ayaq açırsa da, deyə bilərsən ki, o, qalib gələcəkdir.

Gimnastika tarixində belə idmançılar az olmayıbdır. Görünür, hər bir belə gimnastda idmandan nə qədər keyfiyyətlər varsa, yüksək sənətdən də bir o qədər keyfiyyətlər var.

Biz elə bir idman mühiti formalaşdırırıq ki, hətta belə istedad peydə olsa da, o, nəyə qadir olduğunu bu mühitdən kənardı göstərə bil-məz.

Bu gün ötən üç ili təhlil edərək demək olar: ilk qələbəmiz ondan ibarət olmuşdur ki, qısa müddət ərzində biz Azərbaycan gimnastikasına münasabiti istor ölkə daxilində, istərsə də dünyada köklü surətdə dəyişdirə bildik. Yalnız kağız üstündə möveud olan birləşmiş fede-







Xoşməramlı safir

rasiya daim fəaliyyət göstərən, səlahiyyətli və səmərəli qərargahə çevrilmişdir. Federasiya idman gimnastikasının və bədii gimnastikanın, akrobatikanın, təmblinqin inkişafı, onların geniş yayılması və gündəlik idman həyatına tətbiqi sahəsində bütün işlər başlıq edərək, gimnastikamızın goləcəyinin təmin olunmasında bizə kömək edən lazımı xətti müəyyənləşdirə bildik. Yalnız ölkənin daxilində vəziyyət dəyişdikdən sonra burada yüksək səviyyəli bəynəlxalq yarışlar keçirilməsi barədə məsələlər qaldırmaq mümkün idi.

Federasiyanın vitse-prezidenti Altay Həsənovun başçılığı ilə nümayəndə heyətimiz Afinaya, Bəynəlxalq Gimnastika Federasiyasının 74-cü Kongresinə çempionat keçirmək məsələlərini müzakirə etmək üçün artıq tam səlahiyyətlə yola düşmüdü. Forumun iştirakçılarına Azərbaycanda bədii gimnastikanın inkişafından, mötbəbor yarışların təşkili və keçirilməsi sahəsində ölkəmizin imkanlarından ətraflı damşıldı. Bundan sonra bədii gimnastika üzrə dünya çempionatının keçirilməsi yeri kimi Bakının namizədiyyi irəli süründü.

- **Səhv etmirəmsə, bundan sonra Bəynəlxalq Federasiyanın rəhbərləri Bakıya gəldilər...**

- Bəli, tamamilə haqlısunuz. Bəynəlxalq Gimnastika Federasiyasının prezidenti conab Bruno Qrandinin başçılığı ilə nümayəndə heyəti 2003-cü ilin yazında Bakıya gəldi. Onlar paytaxtımızın idman obyektlərinə baxdılar, ölkədə idmanın inkişaf səviyyəsini gördülər. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev nümayəndə heyətini qəbul etdi. Milli Olimpiya Komitəsində bu görüş zamanı nəinki Bakının dünya çempionatını keçirməyə namizədliliyi təsdiqləndi, həm də biz eyni dərəcədə nüfuzlu bir turniri - Dünya kubokunun mərhələ yarışını keçirmək təklifini də aldıq və həmin yarış 2003-cü ilin avqustunda uğurla baş tutdu.

- **Yeri gölmüşkən, bu turnir də, onun 2004-cü ildəki analoqu da, rəsmən Azərbaycan Gimnastika Federasiyasının Kuboku**

adlanandırılmış və 2005-ci ilin mayında keçirilmiş Dünya kuboku yarışı da yüksək səviyyədə keçdi və həm ölkə daxilində, həm də xaricdə müsbət qiymətləndirildi.

- Dünya çempionatından isə bizim daha böyük gimnastika və ümumən, idman bayramı gözləməyə haqqımız var. Axi bu, Azərbaycanda keçirilən ilk dünya çempionatı olacaqdır. Hələlik ilkin məlumatə görə, bu çempionatda 47 ölkənin 140-dan çox idmançıları iştirak edəcəkdir. Onların hamısı dünya çempionatı adı uğrunda yarışacaqdır. 21 kollektiv komanda hərəkətlərində qalib adı uğrunda mübarizə aparacaqdır. Bu günlər planetin ən adlı-sənət gimnastları, Olimpiya oyunlarının, Avropa və dünya birinciliklərinin qalibləri və mükafatçıları Bakıya galacaklar.

İndi, çempionat ərafəsində biz Beynəlxalq Federasiya ilə daim işgülər əlaqə saxlayır, qarşına çıxan hər bir təşkilati məsləhəni operativ surətdə həll edir, bir sözə, birinciliyin ən yüksək səviyyədə keçməsi üçün bütün işləri görürük. Biz gimnastika həvəskarlarını təntənəli açılış mərasimini ilə də, bu mərasimdə çıxışların gözalliyi ilə də sevindiracayık.

- Baş yarışların özü? Sizcə, Dinara Gimatova, Anna Qurbanova, Vəfa Hüseynova və komanda hərəkətlərindən yığmamız nəyə ümidi bəsləyə bilərlər?

- Yarışlar son dərəcə daqiq təşkil edilmişdir və zənnimcə, idman xoşbəxtliyi ən layiqliların üzünə gülləcəkdir. Təbii ki, biz qızlarımızdan uğurlu çıxış gözlayırıkkı. Məsələn, Dinara Gimatova əvvəlki dünən çempionatında göstərdiyi nəticələrdən daha yüksək nəticələr qazanmağa qadırdır. Yادınızdadursa, o vaxt Dinara mütləq coxnövçülükdə və topla hərəkətdə 8-ci yeri tutmuşdu.

Afinə Olimpiadasının son nəticələri sübut edir ki, o, final yerlərinin bölündürülməsində güclü rəqib ola və ümumkomanda hesabı üçün xallar qazana bilər.

Vəfa Hüseynova böyük ümidi verən gənc gimnastıdır. Son vaxtlar Rusiya yığmasının adlı-sənət məşqçisi Irina Vinerin rəhbərliyi ilə məşğul olur. Ümidvarlı ki, o da bizi uğurlu çıxışa ilə sevindirəcəkdir. Komanda hərəkətlərində yığmamızın çıxışında böyük ümidi ləsənləril. İnanırıq ki, Azərbaycan yekun cədvəlində layiqli yer tutacaqdır.

- Mehriban xanım, xahiş edirəm, bir neçə kəlmə də Bakıda keçirilən yarışların əhəmiyyətindən danışasınız. Hətta ən səthi təhlil təsdiq edir ki, hər bir yarışdan sonra idman bölmələrinə gələnlərin sayı artır. Belə isə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında tikilmiş və ti-kilməkdə olan olimpiya idman komplekslərindən bu məqsədlərə nə üçün istifadə edilməsin?

- Bu mövzuz federasiyamız üçün çox aktualdır. Biz bu məsələ ilə ciddi məşğul olur, vəziyyəti təhlil edirik.

Heç də hər yerdə idman salonları gimnastika üzrə rəsmi turnirlər keçirilməsi üçün əlverişli olmasa da, onlardan seleksiya və məşqlər, nümunəvi çıxışlar üçün uğurla istifadə etmək mümkündür. Bunun özü də ölkədə gimnastikanın inkişafına güclü təkan verər.

Regionlarımızda idmanın populyar olduğunu və yarışlara çoxlu təməscə gəldiyini hamı Qubada yaşıñ edə bildi. Burada qadın voleybol komandaları arasında Qran-pri mərhələsi tam anşlaq şəraitində keçdi və yüksək mütəşəkkilliyyi ilə fərqləndi. Əminəm ki, gimnastikada da belə olacaqdır.

Onu da deyim ki, biz bununla əlaqədar Lənkərandan konkret təklif almışq - federasiyadan oraya kifayat qədər tacribəli məşqçi ezam olunmasını işin təşkilində və sair məsələlərdə kömək göstərilməsini xahiş edirəm.

Güman edirəm ki, tezliklə Sumqayıt, Naxçıvan, Gəncə, Şamaxı və digər şəhərlərimiz də lənkərənlərin təşəbbüsünə qoşulacaqlar.

- Şəhər və rayonlarda gimnastikaya diqqət göstərilməsi son dərəcə mühiüm vəzifədir. Amma razılaşın ki, bu, uzunmüddətli strategiyadır. Ən yaxın məqsəd isə Olimpiya oyunlarıdır, dünən və Avropa çempionatlarından və s. Planctin 10-ən yaxşı bədii gimnastı sırasında Dinara Gimatova və Anna Qurbanova ilə təmsil olunan Azərbaycan bu çox yüksək idman səviyyəsində özünü layiqinə göstərmişdir. Bəs, 19 yaşı bu iki qızın arxasında kimlər var? Azərbaycan məşqçiləri yaxın gələcəkdə beynəlxalq dərəcəli gimnastlar yetişdirə biləcəklərmi? Yoxsa, biz xariədən təcrübəli, yüksək ixtisaslı məşqçiləri uzunmüddətli, həlkə də, daimi əsasda dəvət etmək praktikasına əl atmalyıq?

- Mən bu məsələləri tez həll olunan məsələlər kimi təsəvvür etmirim. Hər halda, onların həlli təkcə hərtərəfi araşdırma, ətraflı düşüñlmüş yanaşma deyil, həm də vaxt tələb edir. Bununla yanaşı, bir məsələ aydınlaşdır - gimnastikada müəyyən nailiyyət olsa da, indiki vəziyyət ümumən bizi razi sala bilməz.

Əminəm ki, Bakıda planlaşdırılan gimnastika kompleksi yüksək dərəcəli gimnastlar hazırlanması üzrə bütün işlərin mərkəzində çevriləcəkdir. Nəzərdə tutulduğu kimi, o, idman texnikasının ən son nailiyyəti əsasında təchiz ediləcəkdir. Zənnimə, başlıca vəzifələrdən biri müəsir məşq metodikalarına yiyələnməkdir. Yüksək nəticələr alda olunmasına məhz bu kömək edər. Dünya praktikası təsdiqləyir ki, bu cür təlim bazasının olması gənclərin məşqçilərlərə sürətlə calb edilməsini təmin edə bilər, məşqçiləri daha peşəkarlıqla aparmağa ruhlandıracılar.

- Mehriban xanım, bir qədər gələcəyə nəzər salıq. Bəs dünya çempionatından sonra nə olacaqdır? Yəqin ki, çempionat başa çatdıqdan sonra Siz federasiyanı digər yarışlara və 2008-ci il Pekin Olimpiadası ərəfəsində lisenziyalı dünya hirinciliyinə hazırlığa istiqamətləndirəcəksiniz?

- Çempionat başa çatacaq və onun nəticələrindən asılı olmayaraq, idmançılar müntəzəm məşqlərə qayیدəcəqlər, federasiya isə köhnə və yeni problemlərin həlli ilə məşğul olacaqdır. Qisamüddətli planlarımız az deyildir. Həlli illərlə vaxt tələb edən problemlər də kifayət qədərdir. Beynəlxalq Gimnastika Federasiyası ilə aramızda six və işgüzar münasibəllər yaranmışdır. Həkimlər üçün keçirilən mötəbər və nüfuzlu kurslara mütəxəssislərimiz ənənəvi olaraq dəvət edilirlər. Onlar, bir qayda olaraq, yüksək rəylərlə qayıdır, konqres və seminarlarda iştirak edirlər.

Beynəlxalq Federasiyannın rəhbərliyi ölkəmizdə idmanın necə sürtələ inkişaf etdiyiına diqqət yetirirək, təşəbbüsümüzü dəstəkləmisi və Azərbaycan Gimnastika Federasiyasının Kuboku uğrunda Bakı yarışlarını özüntün illik təqviminə daxil etmişdir. Bu, hələ hamisə deyildir. Bu yarışlara A kateqoriyası - Dünya kuboku mərhələsi statusu verilmişdir. Gələn il isə həm Avropa çempionatına, həm də Dünya kubokunun finalına hazırlaşmaq lazımdır.

Əlbəttə, gimnastlarımızın Pekin Olimpiadasında uğurlu çıxışına istiqamətləndirilmiş iş daim gedir. Əlbəttə, çox istərdik ki, artıq Pekində Azərbaycan bədii gimnastikası həm fərdi programda, həm də komanda ilə qrup hərəkətlərində təmsil olunsun. Bir sözlə, gördüyüünüz kimi, planlarımız çox genişdir. Düşünürəm ki, onlar gec-tez reallığa çevrilərək, yeni niyyətlər və yeni planlar doğuracaqdır.

- Mehriban xanım, Sizə nailiyyətlər və dünya çempionatının uğurlu keçməsini arzulayıraq. Müsbəhəyə görə çox sağlam olun.

BƏDİİ GİMNASTİKA ÜZRƏ 27-ci DÜNYA ÇEMPİONATININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ
LATVIYA PREZİDENTİ VAYRA VIKE-FREYBERQΑ
MƏRASIMDƏ İŞTİRAK ETMİŞLƏR

Oktyabrın 3-də Bakıda, Heydər Əliyev adına idman Konsert Kompleksində bədii gimnastika üzrə 27-ci dünya çempionatının təntənəli açılış mərasimini olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqə mərasimdə iştirak etmişlər. Idman kompleksinə toplaşmış minlərlə tamaşaçı dövlət başçılarının hərəarətlə qarşılıdlılar.

Açılış mərasimi teatrlaşdırılmış bədii programla başlandı.

47 ölkəni təmsil edən gimnast qızlar dövlət bayraqları altında yarış meydانına çıxdılar.

Mərasimi Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva açdı.

AZƏRBAYCAN GİMNASTİKA FEDERASIYASININ PREZİDENTİ MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI

- Möhtəram Azərbaycan Respublikasının Prezidenti!
Möhtəram Latviya Respublikasının Prezidenti!

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Bədii gimnastika üzrə 27-ci dünya çempionatının açılış mərasimini xox galmissiniz! Paytaxtımıza dünyanın 47 ölkəsindən gələn qonaqları Azərbaycan torpağında salamlayıram. Mən bu sözləri böyük fərəh və sevinc hissi ilə söyləyirəm və əminəm ki, Azərbaycanın hər bir vələndəsi həmin hissələri keçirir.

Bizim idman tariximiz olduqca zəngindir. İdmancılarımız bir sıra beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıb. himnimizin soslönməsinə nail olublar. Biz bununla faxr edirik.

Bu gün Azərbaycanın idman tarixində yeni sahifə açılır - ilk dəfədir ki, Azərbaycanın paytaxtı Bakı şəhərində olimpiya idman növü üzrə dünya çempionatı keçirilir. Bu şəraf başqa idman növlərinə də nəsib ola bilərdi.

Ölkəmizdə son illər idmanın fantastik sürətlə inkişafı bunu deməyə asas verir və mən inanıram ki, bu, gələcəkdə belə də olacaqdır. Lakin dünya miqyaslı belə bir hadisə ilk dəfə məhz bədii gimnastikada baş verir.

Bədii gimnastika təkcə idman növü deyildir. Bədii gimnastika gözəllik, zəriflik, yüksək sənət rəmziidir. Biz bu çempionatın keçirilməsinə arzulayırdıq və arzumuz həyata keçdi.

Son 10 ildə ölkəmizdə inşa olunan hər yeni idman salonu, tikilən hər yeni stadion, Olimpiya idman Kompleksi bizi bu şərflə güna yaxınlaşdırırdı.

Mən bu gün çox böyük qürur hissi ilə deyirəm ki, belə bir çempionat ölkəmizdə keçirilməsi Azərbaycan idmanına verilən yüksək qiymətdir.

Bədii gimnastika üzrə 27-ci dünya çempionatının ölkəmizdə keçirilməsi bir çox insanın əməyinin bəhrasıdır. Bu, ilk növbədə, Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinin qəbul etdiyi qərarın nəticəsidir. Bu, Azərbaycan Gimnastika Federasiyasının uğurlu fə-

liyyotinin nəticəsidir. Çempionatın Təşkilat Komitəsi üzvlərinin zəhməti idir. Mən bütün bu insanlara təşəkkürümü bildirirəm.

Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm. Ölkə Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti kimi onun gördüyü işlər göz qabağındadır. Sözsüz ki, biz hamımız ona minnətdarıq. Gimnastika Federasiyasının rəhbəri və ölkə Prezidentinin xanım kimi mən xüsusi vurgulamaq istəyirəm ki, onun qayğısı, yardımı, onun diqqəti olmasaçı, yəqin ki, belə bir çempionatın keçirilməsi yalnız arzu olaraq qalardı. Çox sağ olun, cənab Prezident!

İdman sağlamlıq rəmziidir, idman gözəllik rəmziidir, idman milli qurur və milli həmrəylilik rəmziidir. Bir daha Sizi bu möhtəşəm bayram münasibətilə təbrik edirəm. Azərbaycana golmiş qonaqları salamlayıram, idmançırlara qələbə sevinci arzulayıram. Sağ olun.

Sonra Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandiyan söz verildi.

BEYNƏLXALQ GİMNASTİKA FEDERASIYASININ PREZİDENTİ BRUNO QRANDİNİN ÇIXIŞI

- Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev!

Azərbaycan Gimnastika Federasiyasının prezidenti hörmətli 'Mehriban xanım Əliyeva'!

Azərbaycan Respublikasının hörmətli dövlət nümayəndələri!

Hörmətli xanımlar və canablar!

Əziz dostlar!

Burada yenidən görüşmək bizim üçün çox sevindiricidir. Bu dünya çempionatında həyatımızın çətin məqamlarını, gündəlik problemlərimizi bir az da olsa unudub, maraqlı və mənalı anlar yaşamaq üçün gözəl imkan elədə edəcəyik. Bu, həm də bizim hamımız üçün Bakıda, Azərbaycanda - gözəl ənənələrin yaşadığı və gələcəyə qəti addimlara irəliləyən bir ölkədə qonaq olmaq üçün gözəl fürsətdir.

Təsəvvürüntüzə belə gətirə bilməsiniz ki, Bakıda Təşkilat Komitəsi bütün dövlət orqanlarının, könüllülərin və sponsorların dəstəyi ilə dünya çempionatını texniki göstəricilər və yaradıcılıq baxımından asıl sənət asırına çevirmək üçün nə qədər qayğı, pəşəkarlıq və canfəsanlıq göstərmişdir. Məhz buna görə də onlara dərin minnətdarlığımız bildiririk.

Əziz gimnastlar! Bu, həm də sizin üçün çətin idman mübarizəsinə öz qüvvənizi sınamaq üçün əlverişli imkandır. Bütün bunlarla yaşı, gəlin, idman etikasını və ədalət prinsiplərini də unutmayın.

Sonra andiçmə mərasimi oldu. Həkimlər adından Beynəlxalq Gimnastika Federasiyasının hakimi İzabel Dekonsiyo, gimnastlar adından Azərbaycan təmsilçisi Vəfa Hüseynova and içdiłər.

Azərbaycan Respublikasının dövlət himni sösləndi.

Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti Bruno Qrandi 27-ci dünya çempionatını açıq elan etdi.

**YUNESKO-nun XOŞMƏRAMLI
SƏFİRİ, RESPUBLİKA GİMNASTİKA
FEDERASIYASININ PREZİDENTİ
MEHRİBAN ƏLİYEVA
AZƏRBAYCAN PARALİMPİYA
KOMİTƏSİNİN 10 İLLİYİNƏ
HƏSR OLUNMUŞ
FOTOSƏRGİYƏ BAXMIŞDIR**

YUNESKO-nun xoşməramlı səfiri, Respublika Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva oktyabrın 3-də Heydər Əliyev adına idman-Konsert Kompleksinin foyesində açılmış və Azərbaycan Paralimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş fotosərgi ilə tanış olmuşdur.

Paralimpiya Komitəsinin prezidenti İlqar Rahimov Mehriban xanuma məlumat verərək dedi ki, komitənin yaradılmasının 10 illiyi ilə bağlı bu sərgidən əlavə, bir sıra digər tədbirlər, - kitab və jurnal buraşılması, film çəkilməsi də nəzərdə tutulmuşdur.

O bildirdi ki, ekspozisiyada AzərTAc-in fotomüxbiri İlqar Cəfərovun təxniqinən 140 işi toplanmışdır. Fotomüxbir Afinada keçirilən son Paralimpiya Oyunlarında idmançılarımızın çıxışlarını da ləntə almışdır.

Fotoşəkillərlə tanış olan Mehriban xanım Əliyeva belə gözəl ekspozisiyanın təşkilinə görə minnətdarlığını bildirdi, paralimpiya Komitəsinin rəhbərliyi və idmançılarla xatirə şəkli çəkdirdi.

**LATVİYA PREZİDENTİNİN HƏYAT YOLDAŞI İMANTS
FREYBERQS AZƏRBAYCAN PREZİDENTİNİN
XANIMI MEHRİBAN ƏLİYEVA İLƏ GÖRÜŞMÜŞDÜR**

Latviya Prezidentinin həyat yoldaşı İmants Freybergs oktyabrın 3-də Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşmüştür.

Söhbət zamanı Mehriban Əliyeva qonağı Azərbaycanın qədim tərəixi, xalqımızın özünəməxsus zəngin mədəniyyəti barədə məlumat verdi.

Yüksək qonaqpərvərliyə görə minnətdarlıq edən cənab İmants Freyberqs ətraflı məlumatata görə təşəkkürünü bildirdi, respublikanızın paytaxtına səfərindən aldığı ilk təsərrüatını bölüşdü.

4 oktyabr 2005-ci il

HEYDƏR ƏLİYEV FONDU BAKININ NƏSİMİ RAYONUNDAKI 1 NÖMRƏLİ KÖRPƏLƏR EVİNƏ AVTOBUS BAĞIŞLAMIŞDIR

Oktjabrin 5-də Heydər Əliyev Fondu Bakının Nəsimi rayonunda ki 1 nömrəli körpələr evinə təzə avtobus bağışlanmışdır.

Bu münasibətlə keçirilən mərasimdə fondun icraçı direktoru Anar Ələkbərov çıxış edərək bildirdi ki, 1930-cu ildə tikilmiş, uzun illər təmir edilmədiyinə görə, əslində, yararsız hala düşmüş körpələr evinin binasında Heydər Əliyev Fonduun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Tərbiyəçi müəllimlər körpələr evinin nəqilyyat vəsaitinə də ehtiyacı olduğunu bildirmişdilər. Fond öz vəsaiti hesabına körpələr evinə "QAZel" markalı avtobus almışdır və o, bu gün hədiyyə edilir.

Fondun icraçı direktoru təzə avtobusun açarlarını körpələr evinin müdürü Nəhayət Əliyevaya təqdim etdi, Heydər Əliyev Fonduun işsəlayib hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" programı çərçivəsində görünlən işlərin bündən sonra da davam edəcəyini vurguladı. Nəhayət Əliyeva binanın, əslində təzədən tikildiyini bildirərək dedi ki, yeni istilik, su, qaz, işıq xəlləri çəkilmiş, həyat abadlaşdırılmış, körpələr evi müasir avadanlıqla, oyuncaqlarla təmin olunmuş, ixtimai iaşa, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları yenidən qurulmuşdur.

Nəsimi rayonu icra hakimiyyətinin başçısı Tahir Quliyev rayon ərazisindəki internat məktəbləri və uşaq evlərində fondun vəsaiti hesabına aparılan təmir işlərindən danışdı, bunun rayon sakinləri tər-

findən dərin razılıqla qarşılandığını bildirdi. O, ulu öndər Heydər Əliyevin vaxtilə uşaqlarla keçirdiyi görüşdə dediyi "Sizin hamınız mənim balamsınız, sizi öz balam kimi sevirəm, sizi öz balam hesab edirəm. Azərbaycanın uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, galacayıdır, ümidiidir" - sözlerini xatırladaraq, körpələr evinin kollektivinə ümummilli liderin vəsiyyətlərini, ideyalarını unutmamağı, xüsuslu qayğıya ehtiyacı olan uşaqlara diqqətlə artdırmağı xahiş etdi.

6 oktyabr 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVA KÜRDƏMİR VƏ SABİRABAD RAYONLARINDA MƏKTƏBLƏRLƏ TANIŞ OLMUŞDUR

Azərbaycan Prezidenti İlham Əliyevin Kürdəmir və Sabirabad rayonlarına sahəri çərçivəsində onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva yerli məktəblərə getmişdir. O, əvvəlcə Kürdəmir rayonunun Karrar kəndindəki 240 yerlik yeni məktəb binası ilə tanış oldu. Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmiş məktəbin müəllimləri şagirdlərin yaxşı şəraitdə təhsil almasına göstərilən qayğıya görə Mehriban xanıma minnətdarlıqlarını çatdırırdılar.

Mehriban Əliyeva həmin gün Sabirabad rayonunun Axtaçı-Muğan kəndində tikintisi başa çatmaqdə olan 200 yerlik məktəbdə inşaat işlərinin gedisi ilə də maraqlanmışdır. Uşaqlar Mehriban xanımı gülçüklə qarşılıdlar.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" programına uyğun olaraq iyul ayında tikintisinə başlanılmış məktəb binası on gündən sonra istifadəyə veriləcəkdir. Tədris ocağının müasir kommunikasiya və istilik sistemi olacaqdır.

Bildirildi ki, 330 şagirdi olan məktəbin yeni binası istifadəyə veril-

dikdən sonra kənd uşaqları tam orta təhsil almaq üçün ətraf kəndlərə gedib-gəlməyəcəklər.

Mehriban xanım uşaqlarla səmimi söhbət etdi, onlarla və müəllimləri ilə xatirə şəkli çəkdirdi.

7 oktyabr 2005-ci il

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ YUNESKO-nun BAŞ KONFRANSININ 33-cü SESSİYASINDA ÇIXIŞ ETMİŞDİR

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat mərkəzində AzərTac-a bildirmişlər ki, oktyabrın 6-da nazir Elmar Məmmədyarov YUNESKO Baş Konfransının 33-cü sessiyasında iştirak etmək üçün Parisə rəsmi səfərə gəlməmişdir.

Elə həmin gün nazir sessiyada çıxış edərək təşkilatın 60-ci ildöñümü qeyd olunduğu bir vaxtda belə bir sessiyanın keçirilməsini əhəmiyyətini vurğulanmış, qurumun baş direktoru Koishi Matsuuranın bu yaxınlarda Azərbaycana səfərini xatırlamış, onun Azərbaycan Prezidenti İlham Əliyevlə imzaladığı birgə rəsmi sənədin əhəmiyyətini diqqət çatdırılmış və ölkəmizdə təhsil sisteminin təkmilləşdirilməsinin zəruriyi ilə bağlı fikirlər söyləmişdir.

Çıxışda sessiya iştirakçılarının diqqətini əsənən usaqların və Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş qəçquv və məcburi köçkünlərin təhsil ettiyyaclarına yönəldən nazir Məmmədyarov, respublikamızın işgal olunmuş ərazilərində dağidlmış mədəniyyət obyektləri barədə otaflı məlumat vermiş və ölkəmizə dəymış maddi və mənəvi zərərin aradan qaldırılmasının zəruriyini vurğulanmışdır. Nazir Azərbaycan ilə YUNESKO arasında respublikamızda təhsil sisteminin təkmilləşdirilməsi məqsəhdilə inkişaf laiyəhələrinin hayata keçirilməsinə yönəlmüş birgə programın hazırlanması haqda, bu beynəlxalq qurumun baş direktoru ilə imzalanmış əməkdaşlıq haqda Anlaşma Memorandumunu sessiya iştirakçılarının

diqqətinə çatdırılmışdır. Nazir çıxışında Azərbaycan Prezidentinin təhsilə göstərdiyi qayğıdan, Azərbaycanın müqəm sənətinə YUNESKO-da verilən yüksək qiymətdən danışmış, xoşməramlı səfər Mehriban xanım Əliyevanın ölkəmizdə mədəni irsin qorunması və təbliği sahəsindəki xidmətlərləndə böls etmişdir. Sessiyadakı çıxışın Azərbaycanın məşhur kimyaçı alımı Yusif Məmmədəliyevin 100 illik yubileyinin bu il sentyabrın 13-də YUNESKO səviyyasında keçirilməsinə göstərdiyi daşla yəgərə minnətdarlığın bildirməklə başa çatdırın nəzir E.Məmmədyarov həmin gün YUNESKO-nun baş direktoru K.Matsuura ilə görüşmüştür.

Görüşdə K.Matsuura bu ilin avqustunda Bakıya səfərinin onda böyük təssürat oydığını bildirmiş, səminin salamlarını Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfəri Mehriban xanım Əliyevaya çatdırmağı xahiş etmişdir. Nazir qeyri-maddi və maddi irsin qorunması sahəsində Azərbaycan ilə YUNESKO arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirirək, bu işin daha da genişlənməsinin vacibliyini vurğulanmışdır. Eyni zamanda, Azərbaycan müğəminin YUNESKO-nun Başşöriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısına salınmasından məmən olduğunu bildirən nazir, həminin İçərişəhər memarlıq kompleksinin qorunması, Qobustan qoruğunun və Hirkan meşələrinin Dünya irsi siyahısına tezliklə daxil edilməsi və digər məsələlərdə YUNESKO ilə əməkdaşlığın davam etdirilməsinə Azərbaycanın maraqlı olduğunu xüsusi vurğulanmışdır. Tərəflər YUNESKO-nun xoşməramlı səfəri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirmişlər.

Azərbaycan təhsil sistemində islahatların aparılması sahəsində əməkdaşlığı xüsusi önem verildiyini diqqət çatdırın K.Matsuura respublikamıza bu sahədə yardımın davam etdiriləcəyini bildirmişdir.

BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ 27-ci DÜNYA ÇEMPİONATI BAŞA ÇATDI

Bakıda Heydər Əliyev adına idman-konsert kompleksində bədii gimnastika üzrə 27-ci Dünya çempionatı başa çatmışdır. Oktyabrın 9-da yarışların axırını günü komandaların lənt, habelə üç haldə və iki gürzə qrup təmirinlərdə final yarışları keçirilmişdir.

Ləntlə təmirinlərdə birinci yeri Bolqarıstan komandası tutmuşdur. İkinci yero İtaliya, üçüncü yero isə Rusiya komandaları çıxmışdır. Üç haldə və iki gürzə təmirinlərin yekunlarına görə İtaliya komandası birinci olmuşdur. Rusiya komandası gümüş, Belarus idmançıları isə bürünc medala layiq görülmüşdür.

Qaliblərə medalları Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO-nun xoşmərənlər səfiri Mehriban xanım Əliyeva təqdim etmişdir.

Respublika Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov çempionatın başlanğıc mərasimində bildirmişdir ki, son illər Azərbaycanda dəfələrlə Avropa və dünya səviyyəli idman yarışları keçirilmişdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı və ölkəmizin iqtisadi sosial inkişafına, idman və bədən təbəyəsinə diqqət yetirilməsinə yönəlmüş siyasetin qanunauyğun nəticəsidir. Dünyanın idman ictimaiyyətinin diqqəti bir neçə gün id ki, idmanın Olimpiya növü üzrə Dünya çempionatının keçirildiyi və plane-tinizmın güclü gimnastlarının topladığı Bakıya yönəlmüşdi. Bu yarışın çox yüksək səviyyədə keçiriləsi federasiyanın prezidenti Mehriban Əliyevanın göstərdiyi daimi qayğının sayında mümkün ol-

Xoşmərənlər səfiri

musdur. A. Həsənov gimnastikanın inkişafına daha böyük tökan verərək bu çempionatın ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Gimnastika Federasiyasının (FİG) Azərbaycana göstərdiyi etimadı da yüksək qiymətləndirdi.

FİG-in prezidenti Bruno Qrandi gözəllik və zariflik bayramına çevrilən çempionatın yüksək səviyyədə keçirildiyinə görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyeva, Respublika Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva, Gənclər, idman və Turizm Nazirliyinə minnətdarlıqlı bildirmişdir. O, Mehriban xanım Əliyevaya Beynəlxalq Federasiyanın vimpelinin və xüsusi medallını təqdim etmişdir.

Milli Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova və çempionatın təşkilat komitəsinin icraçı direktoru Namiq Əmirəliyənova FİG-in medalları təqdim olunmuşdur.

Mehriban Əliyeva Beynəlxalq Federasiyanın endirilmiş bayrağını Bruno Qrandi verdi. Bruno Qrandi bayrağı Avropa Gimnastika İttifaqının prezidenti, Yunanistan Gimnastika Federasiyasının prezidenti, Dimitrios Dimitropulosa təqdim etdi. Növbəti dünya çempionatı 2007-ci ildə Yunanistanın Patri şəhərində keçiriləcəkdir.

FİG-in prezidenti çempionatı bağlı elan etdi. Sonra qala konsert olmuşdur.

Oktyabrın 10-da Bakıda FİG İcrayıyya komitəsinin iclası keçirilmişdir. İclasda federasiyanın galən il üçün tədbirlər təqvimini, federasiyanın 125 illiyinin keçirilməsi məsələsi müzakirə edilmiş, İcrayıyya komitəsinin bədii gimnastikası, akrobatika üzrə üzvlərinin hesabatları dinlənilmişdir. Hakimlik qaydalarında dayışıklılıklar və digər məsələlər də müzakirə edilmişdir.

11 oktyabr 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN XANIM ƏLİYEVƏ BAKININ SABUNÇU RAYONUNDAKI MƏKTƏBLƏRDƏ OLMUSDUR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oktyabrın 11-də Bakının Sabunçu rayonunun Bilgə qəsəbəsindəki 11 nömrəli internat məktəbində Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tamş olmuşdur.

Fondun prezidenti ümummilli liderimiz Heydər Əliyevin məktəbin foyesindəki büstü öntüne qəranfilər qoymuşdur.

1961-ci ildə tikilmiş məktəb binası uzun illər təmir edilmədiyinə görə əslində yararsız hala düşmüştür. Mehriban xanım bu ilin fevralında vəziyyətə tamş olduqdan sonra burada fondun vəsaiti hesabına əsaslı təmir işləri aparılacağımı bildirmişdir. İndi təmir və yenidənqurma işləri tam başa çatmışdır. Məktəbin tədris korpusu, yataqxana binası, yeməkhanası, tibbi yardım kabinetləri müasir avadanlıqla da komplektləşdirilmişdir. İdmən salonu və meydançaları, üzgüçülük hovuzu, əyləncə mərkəzi, istirahət gülşəri da təmamilə yenidən qurulmuşdur. "Internat keçmişdə və indi" fotoguşesi əvvəlki və indik vəziyyəti əyani əks etdirir.

Direktor Mehpara Cəfərova məlumat verdi ki, hazırda məktəbdə 480 uşaq təlim-tərbiyə alır, 53 müəllim və tərbiyacısı, 51 xidmətçi ç-

Xoşməramlı səfir

lşir. Məktəbin 1-5-ci siniflərində əqli cəhətdən佐if inkişaf etmiş uşaqlarla sağlam uşaqlar bir yerde təhsil alır. Bu pilot layihə öz müsbət nəticəsini verir, uşaqlara xeyirxahlıq, bir-birinə təmənnəsiz kömək, yardım etmək kimi keyfiyyətlər aşılır. Burada əmək təlimi dərslərinə xüsusi diqqət yetirilir. Dülgörlik, xalçaçılıq, tikiş və s. dərnəklər uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan verir.

Mehriban xanım uşaqların əl işlərinə tamaşa etdi, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycanın Milli Qəhrəmanlarına, tanınmış adabiyat, incəsənat, xadimlərinə həsr olunmuş fotoguşələrə baxdı. Bu məktəbin şagirdlərinin əl işləri. Macarıstan, Yaponiya, Slovakiya, İrlandiya, Türkiyədə müxtəlif idman yarışlarında qazandıqları medallar, diplomlar, faxri fərمانlar böyük məraq doğurdu.

Məktəblə yaxından tanış olan fondun prezidenti təlim-tədris prosesinə xüsusi diqqət yetirdi, uşaqların bilik və bacarıqlarını yüksək qiymətləndirdi. Xalça toxuyan qızlar öz hadiyyələrini - Mehriban xanımın portretini toxuduğu xalçanı ona təqdim etdilə. Bu hadiyyədən çox mültəssir olan Mehriban xanım onu unudulmaz xatır kimi saxlayacağını bildirdi.

Kompyuter öyrənən uşaqlar dahi şəxsiyyət Heydər Əliyevə, Azərbaycan Prezidenti İlham Əliyevə, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanıma öz əhəmiyyət və məhəbbətlərini kompüterdə yazdıqları sözlərlə ifadə etdilər.

Müəllimlər otağında keçirilən qısa görüşdə 45 illik pedagoji stajı olan Müzafəddin Mirzəbayov kollektivin yekdil fikrini ifadə edərək dedi ki, bu şəhərcik əslində yeni tikilmiş təhsil və sahiyyə kompleksidir. Burada hər şey təzadır. Sakinlər, valideynlər, müəllim və uşaqlar yaxşı bilirlər ki, bütün bunlar Mehriban xanımın respublikamızdakı uşaq evlərinə, internat məktəblərinə əsl analıq qayğısı göstərməsinin təzahürüdür. Bütün bunu yüksək qiymətləndiririk, bu qayğı və

Mehriban ƏLİYEVƏ

diqqətdən minlərlə ailəyə sevinci, təslli payı düşdürüünü bilirik. Kollektivin üzvləri yenidən bu məktəbə gəldiyinə, uşaqlara və müəllimlərlə sənət sevincə bəxş etdiyinə görə Mehriban xanuma dərin təşəkkürünü bildirdilər.

Mehriban xanum Heydər Əliyev Fondunun işləyib hazırladığı "Uşaq evləri və internal məktəblərinin inkişaf" Programı çərçivəsinə görtilən işlərin bundan sonra da davam etdiriləcəyini bildirdi, görünlən işlərə, deyilən sözlərə görə razılığını ifadə etdi, xeyirxah savab əməl sahiblərinə əm xoş arzularım yetirdi.

Elə həmin gün Mehriban Əliyeva fondun vəsaiti hesabına tikilmiş Pirşağı qəsəbəsindəki 112 nömrəli məktəbdə də oldu.

Qəsəbənin bu, ilk və yeganə məktəbinin yaşı 100-dən çoxdur. Ona görə də təzə məktəb inşa edilərkən, üzbüzdəki köhnə birmərtəbəli təhsil ocağının binası da saxlanılmış və təmir edilmişdir.

Təzə bina ilə tanış olan fondun prezidentinə məlumat verildi ki, 514 sağirdin təhsil aldığı məktəbin 14 sinif olağı, kompüter, fənn kabinetləri, geniş idman və akt salonları var və hamisi təzə avadanlıqla təmin edilmişdir. Məktəbin kitabxanası ilə yaxından maraqlanan Mehriban xanının sualına cavab olaraq bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, latın əlifbasi ilə nəşr edilən kitabların əksarayıyyatından kitabxanaya da verilib, şagirdlər bütün dərsliklər pulsuz paylanır. çalışmayan dərslik yoxdur, kitabxanada qəzet-jurnal nüsxələri da toplanır.

Mehriban xanım tədrisin vəziyyəti, şagirdlərin mənimsəmə səviyəsi ilə maraqlandı, müəllim və şagirdlərlə səhbət etdi, müəllimləri peşə bayramları münasibətlə tövrik etdi.

Məktəbin bayatına toplaşan valideynlər uzun illərdən bəri onları ciddi narahat edən problemin həllinə göstərdiyi qayğıya, təzə məktəb binasının tikintisine görə Mehriban xanuma minnətdarlıq etdilər.

Heydər Əliyev Fondunun prezidenti Xəzərin sahilində təmiz hava-

Xoşməramlı səfir

si, münbit torpağı, təbii gözəllikləri olan Pirşağının turizm, kurort-sanatoriya imkanlarından indiyədək zəif istifadə edildiyini, bu məsələnin dövlətimizin başçısının da diqqət mərkəzində olduğunu, yaxın vaxtlarda qəsəbədə bu məqsədlə müayyan tədbirlərin görüləcəyini bildirdi.

"Yeniləşən Azərbaycana yeni məktəb" programı çərçivəsində respublikamızda 100-dan çox məktəbin tikiilib istifadəyə verildiğini diq-qəta çatdırıb Mehriban xanım, bu işlərin davam edəcəyini, xalqımızın işləş gələcəyi, gənc nəslin təlim-tərbiyəsi üçün bütün imkanlardan istifadə olunacağı vurğuladı, təzə məktəbin inşası münasibatla şirşağılıları tövrik etdi.

12 oktyabr 2005-ci il

**HEYDƏR ƏLİYEV FONDUNUN
PREZİDENTİ, YUNESKO-nun
XOŞMƏRAMLI SƏFİRİ
MEHРИBAN XANIM ƏLİYEVA
BAKININ ƏZİZBƏYOV
RAYONUNDAKI İNTERNAT
MƏKTƏBİNDE VƏ
PİR HƏSƏN ZİYARƏTGAHINDA
OLMUŞDUR**

Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oktyabrın 12-də Bakının Əzizbəyov rayonunun Mardakan qəsəbəsindəki 2 nömrəli internat məktəbində Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

1985-ci ildə tikiliniş məktəb binası indiyədək təmir edilmişdiyinə görə yararsız hala düşmüştü. Mehriban xanım bu ilin fevralında vəziyyətə tanış olduqdan sonra burada fondun vəsaiti hesabına əsaslı təmir işləri aparılacağım bildirmişdi. İndi təmir və yenidənqurma işləri tam başa çatmışdır. Məktəbin üçmərtəbəli 3 yataqxanası, tədris korpusu, yeməkxanası, yardımçı binaların dam örtüyü, bütün kommunikasiya xətləri təzələnmiş, ilk dəfə olaraq, istilik sistemi quraşdırılmışdır. İdman salonu və meydancaları, əyləncə mərkəzi, istirahət gülşələri də tamamilə yenidən qurulmuş, həyətə asfalt döşənmüş, tib-

bi yardım kabinetləri müasir avadanlıqla komplektləşdirilmişdir.

Direktor Kamran Hacıyev məlumat verdi ki, hazırda məktəbdə vəlidəyin himayəsindən məhrum olmuş 280 uşaq təlim-tərbiyə ahr, 52 müəllim və tərbiyəçi, 42 xidmətçi çalışır. Məktəb 9 illik təhsil verir. Buran qurtaranlar orta təhsil verən digər məktəblərə köçürürlər. Məktəbdə əmək təlimi dərslərinə xüsusi diqqət yetirilir, uşaqların müxtalif peşələrə yiyələnməsinə imkan yaradılır.

Mehriban xanım uşaqların al işlərinə tamaşa etdi, ümummilli liderimiz Heydər Əliyevin şərəflə ömür yoluna, fondun fəaliyyətinə hasr olunmuş fotosuylarla baxdı. Məktəbin şagirdlərindən ibarət nəfəs alətləri orkestrinin ifasından razi qalan Mehriban Əliyeva musiqi müəllimi Rafael Bağırovun əməyini yüksək qiymətləndirdi, fondun keçirəcəyi tədbirlərə orkestrin də davət ediləcəyini bildirdi.

Müəllimlərlə keçirilən qısa görüşdə məktəbin veterani, Səbinə Salayeva kollektivin yekdil fikrini ifadə edərək dedi ki, bu şəhərcik, əslində, yeni tikilmiş böyük təhsil kompleksidir. Burada hər şey təzədir. Sakinlər, valideynlər, müəllim və uşaqlar yaxşı bilir ki, bütün bunlar Mehriban xanımın şəxsi təşəbbüsü, qayğısı ilə başa gəlmüşdür. Hamımız Mehriban xanımın respublikamızdakı uşaq evlərinə, internat məktəblərinə əsl analıq qayğısı göstərməsini yüksək qiymətləndiririk. Bu qayğı və diqqətdən minlərlə ailə sevinc, təsəlli duyar.

Mehriban xanım Heydər Əliyev Fondunun işləyib hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" programı çərçivəsində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirdi, görürlən işlərə, deyilən xoş sözlərə görə razılığını ifadə etdi, xeyirxah, savab əməl sahiblərinə ən xoş arzularını yetirdi.

Geniş, işqli, təzə avadanlıqla təmin edilmiş yeməkxanada nahar süfrəsi arxasında uşaqlarla keçirilən görüş də unudulmaz xatirəyə çevrildi. Müxtalif millətlərdən olan uşaqlar Mehriban xanımı salamladılar, Vətənə, ulu öndər Heydər Əliyevə, Azərbaycan Prezidentinə

həsr edilmiş şeirlər ifa etdilər.

Elsə həmin gün Mehriban Əliyeva Mardakandakı Pir Hasan ziya-rətgahını da ziyarət etdi, buraya gələnlərlə hal-əhval tutdu. Fondun vəsaiti hesabına aparılan əsaslı təmir-bərpa işləri ilə tanış oldu. Bu zi-yarətgahda axund Hacı Turab ağa, Hacı Zeynalabdin Tağıyev, qızı Sona xanım dəfn etdirilmişdir. Burada yenidən inşa edilən məqbərə, ibadətgah kompleksi qədim milli, dini ornamentlərlə bəzədilir, artıq son tamamlama işləri görülür.

Ziyarətgahda gələnlər Prezident İlham Əliyevin və xanımının milli manavi dayarlırla göstərdikləri qayğı, hörmət və ehtiramını yüksək qiymətləndirdilər, öz razılıqlarını bildirdilər, ən xoş arzularını çatdır-dılar.

Daha sonra qəsəbəda oğlanlar üçün internat məktəbin tikintisində işlərin gedisi ilə tanış olan Mehriban xanımı məlumat verildi ki, həzırda beşmərtəbəli binada əsas işlər başa çatdırılmışdır, dam örtüyü vurulmuşdur. Fondun hesabına tikilən bina yaxın vaxtlarda istifadə-yə veriləcəkdir.

Heydər Əliyev Fondunun prezidenti Şüvəlan qəsəbəindəki 10 nömrəli körpələr evi və uşaq bağçasında, mədəniyyət sarayında, qə-səbədəki yegana xəstəxanada da oldu, 1953-56-ci illərdə inşa edilmiş bu təhsil, mədəniyyət və sohiyyə ocaqlarının problemləri ilə maraqlandı, şəraitlə tanış oldu. Vaxtilə "Şimal" DRES-in balansında olmuş bu binalar artıq öz görkəmini itirmişdir. Mehriban xanım yararsız və-ziyəyətdə olan binaların əsaslı təmirinə, yaxud da yenidən tikilməsinə ehtiyac olduğunu bildirdi, mütəxəssislərin rəyindən sonra Fondun la-zimi kəmək göstərəcəyini vəd etdi.

Buraya toplaşan qəsəbə sakinləri, müəlimlər və tibb işçiləri Şüvə-lannın bir sira problemləri ilə bağlı xahiş və arzularını da çatdırıldılar. Mehriban xanım ölkəmizin iqtisadi potensialının gücləndiriləcək, bündə galirlərinin günbhəgün artdığını, dövlət tərəfindən geniş sosial layihə-

lərin işlənilə hazırlandığını, ardıcıl həyata keçirildiyini diqqətə çatdır-di. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondun da bu işdə öz köməyini asırgəməyəcəyini vurguladı, qaldırılan məsələlərin hamısına imkan daxilində kömək göstəriləcəyini bildirdi.

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHРИBAN ƏLİYEVAYA “YAQUT XAÇ” ORDENİ TƏQDİM EDİLMİŞDİR

Oktyabrın 13-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya “Yüzilliyin mesenatı” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeninin təqdim ediləsi mərasimi olmuşdur.

Mərasimi Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev açaraq dedi ki, bu gün respublikanın həyatında əlamətdar hadisədir.

- YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni təqdim olunur. Biz onu ürakdan təbrik edirik.

Mehriban xanının xeyriyyəciliğin fəaliyyatından bəhs edən natiq bildirdi ki, bu fəaliyyətin xüsusi bir cəhəti var və onu bir kəlmə ilə nəciblik adlandırmaq olar. Onun gördüyü bütün işlər, ölkəmizin müxtəlif guşalarında ayrı-ayrı adamlarla keçirdiyi görüşlər məhz bu sözlə ifadə edilir. Bütün bu işləri Mehriban xanım läbiətən ona xas olan çox böyük nəcibliklə görür. Düşünürəm ki, bu da təsadüfi deyildir, çünki onun dahi azərbaycanlı, unudulmaz Prezidentimiz Heydər Əlirza oğlu Əliyevin yanında necə böyük, məzmunlu, kamıl, gözalliyinə görə möcüzəli bir məktəb keçdiyini hamımız bilirik. Bu həyat

məktəbi Mehriban xanıma indi da kömək edir.

Bu gün bütün dünyada xeyriyyəciliklə çıxırları məşgül olur. Lakin ziyahlarımızın, cəmiyyətiimizin müxtəlif təbəqələrinin nümayəndələri Mehriban xanım Əliyevanın nəinki bu gün gördüyü işlər, həm də bu işləri necə gördüyünə heyrandırlar. Bu mənəvi ülviliyin ikitərəflə əlaqəsi var. Zənnimə, Mehriban xanımın özü də mənənə ucalıqla durur və çalışır ki, diqqət və qayığının yönəldildiyi və bu fəaliyyətin, missiyaının ünvanlandığı insanlar da mənənə zənginlaşın, ucaşınlar. Mehriban xanım Əliyevanın bu gün Azərbaycanda fəaliyyətini fərqləndirən böyük mənəvi qovuşma baş verir. Bu, təkcə Azərbaycanda deyil, onun olduğu hər bir yerda da müşahidə olunur.

Mən XX asrin görkəmli Amerika yazıçısı O’Henrinin gözəl sözərini xatırlayıram. O deməmişdir: “Biz o insanlara minnətdər olmalyıq ki, onlara kömək göstərməyimizə imkan verirlər”. Məhz belə münəsabat - təkcə na iso verən tərəfin deyil, həm də onu qəbul edən tərəfin bu prosesin subyekti olduğu münasibət, belə qarşılıqlı mənəvi zənginləşmə Mehriban xanımın həmin istiqamətdə fəaliyyətini səciyyələndirir.

Daha sonra natiq Azərbaycan ziyahları adından, yaradıcı ziyahları nümayəndələri adından Mehriban Əliyevaya şəxsi xoşbəxtlik, millətin rifahı naminə çoxşaxalı fəaliyyətində, xeyriyyəcilik işində böyük uğurlar arzuladı.

Sonra Milli Məclisin deputatı, Azərbaycanın Rus icmasının sədri MİXAİL ZABELİN çıxış edərək, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli xeyriyyəcilik fəaliyyətindən danışdı, bunun Azərbaycan xalqı tərəfindən dəstəkləndiyini bildirdi. O, Fondun prezidentinin xeyriyyəciliyini Rus icmasının da öz üzərində hiss etdiyinə dair misal çəkdi: icmanın nəzdində fəaliyyət göstərən uşaq düşərgəsinə Mehriban xanımın adından televizor, müxtəlif hədiyyələr verilmişdir. Bunları, mərasimi əsl bayrama çevirən onun qı-

zi Leyla təqdim etmişdir. Özü da bu, tamamilə gözlənilməz olmuşdur, çünkü Fonda her bir müraciət edilməmişdi. Bütün bunlar həssas və kövrək uşaq qolbində öz əksini tapmışdır.

Mixail Zabelin uşaq evlərinin tikintisi və abadlaşdırılması, mədəniyyət sahəsində böyük humanist missiyaya görə Fondun prezidentiniñ laşəkkür etdi. Bildirdi ki, Azərbaycanın Rus icması, digər ictimai təşkilatlar Heydər Əliyev Fondu prezidentinin məhz xeyriyyəçilik xidmətlərini yüksək qiymətləndirərək, Rusyanın Bakıdakı səfirliliyinin dəstəyi ilə Mehriban xanım Əliyevanı "Yaqtı xac" ordeninə təqdim etmişdir.

"Yüzilliyin mesenati" Beynəlxalq Xeyriyyə Fondu idarə heyətinin üzvü, Rusyanın əməkdar artisti ANGELINA VOVK çıxışında vurğuladı ki, humanizm və başqasının dərdinə şərık olmaq bütün dövrlərdə insan cəmiyyətində üstünlük verilən əbədi dayarlıdır. Zamanamızın böyük şəxsiyyəti Heydər Əliyev öz əlkəsinə, insanlara, xeyirxahlıq və haqq-ədalət amallarına xidmət etməklə belə təmənnasız, fədakar həyat nümunəsi göstərmüşdür. A.Vovk Heydər Əliyevin qızı Sevil Əliyevanın yenice oxuduğu müsahibəsi barədə təsəssüratını bələşşərək dedi ki. Sevil xanım bu gözəl insanın hayatının bir çox səhifələrini açmışdır.

Angelina Vovk Rusiya Prezidentinin İşlər İdarəsinin, Federasiya Şurasının, Dövlət Dumasının, Moskva Hökumətinin və bir sıra başqa rəsmi orqanların dəstəyi ilə yaradılan "Yüzilliyin mesenati" Beynəlxalq Xeyriyyə Fondu məqsəd və vəzifələrindən danışaraq bildirdi ki, digər görkəmli müsəsirlərin adları ilə birlikdə, Mehriban Əliyevanın adı da bütün zamanların en böyük xeyriyyəçiləri və mesenatlarının siyahısına qızılı harşflərə yazılaçaqdır. Xüsusi memorialın təməlinin qoyulması mərasimi oktyabrın 15-də Moskvada olacaqdır.

Angelina Vovk dedi ki, Mehriban Əliyeva özünün təşkilatçılıq məharəti sayəsində bir sıra humanitar proqramlar - Azərbaycanı beynə-

halq aləmdə sülhə, yaradıcı inkişafə və digər ölkələrlə əməkdaşlığı çağışan dövlət kimi tanınan proqramlar həyata keçirir. Onun misilsiz fəaliyyəti Azərbaycan xalqının çox zəngin mədəni ənənələrinin qorunub saxlanmasına, əhalinin sosial coğrafiyənin - qacqınların, məcburi kökünlərin, axtominatlı ailələrdən olan uşaq-ların, yetimlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmüşdür. Onun başlıqlı etdiyi və Azərbaycan xalqının əfsanəvi ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fond bir çox sosial əhəmiyyətli layihələr həyata keçirir. Onların arasında "Diabetli uşaqlara ən yüksək qayıçı", "Talassemiyasız həyat uğrunda" proqramı xüsusi qeyd edilmişdir.

Bildirildi ki, Mehriban Əliyeva "Yaqtı xac" ordeni ilə təltif olunanlar arasında yegana qadındır.

Rus Soydaşlar Beynəlxalq Şurasının idarə heyətinin sadri, "Yüzilliyin mesenati" Beynəlxalq Fondu idarə heyətinin üzvü qraf PYOTR ŞEREMETYEV "Yaqtı xac" ordenini Heydər Əliyev Fonduun prezidentinə təqdim edərək bildirdi ki, Mehriban Əliyevannın səyləri Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəməlməsinə kömək edəcəkdir.

Heydər Əliyev Fonduun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimində çıxış etdi.

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI

- Əziz qonaqlar!

Hörmətli xanımlar və cənablar!

İcazə verin ki, ilk növbədə, fəaliyyətim də belə yüksək qiymət vərildiyinə görə "Yüzilliyin mesenati" Fonduuna, hörmətli Pyotr Pyotroviç, şəxson Sizə, Angelina Mixaylovna, Sizə çox böyük laşəkkür və

minnətdarlıq hissələrimi ifadə edim. Burada mənim ünvanıma söylədiyiniz sözlər görə sağ olun. Mən bundan çox təşirənlədim.

Man Föndümüzün fəaliyyətindən bir qədər danışmaq istərdim. An- gelina Mixaylovna onun haqqında çox yaxşı və müfəssal danışdı. Bu na həxməyaraq, bir neçə kəlmə demək istərdim. Föndümüz nisbotən yaxınlarında, bir ildən bir qədər əvvəl fəaliyyətə başlamışdır. Bu müd-dət orzında - mən bunu iftixarla deyirəm, - biz ölkəmizdə çox nüfuzlu və çox hörmətli təşkilat ola bildik. Yəqin, burada xeyriyyəçilik fəaliyyətimizin çox böyük rolu var.

Biz işimizə yenica başlayandı bildirdik ki, ölkəmizdə ictimai-siyasi bayatın bütün sahələrində Föndün iştirak etdiyi qlobal, genişmiyyətli, uzunmüddətli layihələr ilə yanaşı, cəmiyyətimizin ən aztəminatlı təbəqələri olan insanları - valideynlərindən məhrum uşaqlara, qaç-qın və məcburi kökənlərə, yoxsulluq həddindən aşağı səviyyədə ya- şayan adamlara, qocalara və müxtolif xəstəliklərdən aziyiyət çəkən uşaqlara çox böyük diqqət yetirəcəyik.

Budur, indi, aradan bir ildən bir az arlıq vaxt keçəndən sonra iftixarla deyə bilərəm ki, məhz həmin istiqamətdə görülmüş bütün iş-lər öz nütcələrini, öz real bəhralarını verir. Məktəblərə gedəndə özü-mü çox xoşbəxt hiss edirəm. Mən demişəm ki, Azərbaycanlı hər bir internat məktəbinə, hər bir uşaq evinə şəxsən özüm gələcəyəm. Bu günənkən biz 40 uşaq evində olmuşuq. İnanın ki, indi onların təx-minən 30-u, demək olar, təzələnmiş, yenidən tikilmişdir, yəni biz re-al şərait yaratmışıq, bu uşaqların yaşayışı və təhsili üçün şərait yax-şılaşdırılmışıq. Bununla yanaşı, uşaqlar hiss etmişlər ki, unudulmayıb- lar, onlarla maraqlanırlar, onlar cəmiyyətimizə gərəkdirler. Bir növ zəncirvari reaksiya getmişdir - onlarla maraqlanmağa, onlara baş çəkməyə, diqqət yetirməyə başlamışlar. Bu isə onları isti yaşayış yeri ilə təmin etməkdən və onlara təhsil verməkdən heç də az vacib de-yildir.

Bu ilin mayında Föndün təşəbbüsü ilə irəli sürülmüş "Yeniləşən Azərbaycana yeni məktəb" programı respublikada çox böyük aks-sa-da doğurdu. Respublika ərazisindəki bütün məktəblərin monitorinqini keçirdik və öyrəndik ki, elə məktəblər var, burada nəinki oxumaq, hətta həmin binalarda olmaq mümkün deyildir. İnanmaq çatın olsa da, 4 ayda 90 yeni məktəb təkilihə istismara verildi, daha 40 məktəb isə bu ilin sonunadak hazır olacaqdır.

Mədəniyyət, səhiyyə sahəsində bir sıra iri layihələr, məsələn, dia-betdan azyiyət çəkən uşaqlara yardım layihəsi var. Biz digər ictimai təşkilatlarla birlikdə ona nail olduğunu ki, indi respublikada bu xəstəliyə tutulmuş uşaqların hamısı lazımi dava-dərman alır. Genetik cəhdən keçici xəstəlik olan talassemiya Azərbaycanda böyük problemdir. Araḥ dənizi bölgəsinin bir sıra ölkələrində bu xəstəliyin, demək olar, öhdəsindən gəlməş, ona son qoymuşlar. Odur ki, biz bu ölkələrin müsbət təcrübəsindən bəhrələnərək, beynəlxalq dərəcəli ekspertlər cəlb edərək, Azərbaycanda talassemiyanın ləğv olunmasına dair program hazırlamışıq. Bu ilin oktyabrında biz ixtisaslaşdırılmış talas-seemiya mərkəzinin tikintisine başlayacaqıq. Qan xəstəliyindən azyi-yət çəkən hər bir uşaq burada ən səmərəli tibbi yardım ala biləcək-

Mədəniyyət sahəsində fəaliyyətimizi elə qurmağa çalışıraq ki, dövrlərin və nəsillərin varisiyi saxlamışın. Çünkü bunsuz nə yüksək mədəniyyət, nə incəsənət, nə də milli ruhun formalşması mümkün-nür. Həyata keçirdiyimiz bütün layihələrin ümummilləndişi əhəmiyyəti var. Burada mən yaxın gələcəkdə həyata keçiriləcək "Üzeyir Hacıbə-yov" layihəsindən danışmaq istərdim. Layihə Azərbaycanın bu müsi-qi dülhəsinin, əslində, bütün ərsini əks etdirir. Digər layihə - "Qalina Vişnevskaya və Mstislav Rostropoviç" layihəsi ilə də fəxr edirik. O. arlıq həyata keçirilib və layihə qəhrəmanlarının özləri, müsiqi ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilmişdir.

Mehriban ƏLİYEVƏ

2006-ci ilin fevralında biz ölkəmizin paytaxtında - Bakıda böyük müsiqiçi Dmitri Şostakoviçin 100 illiyinə həsr edilmiş festival keçirməyi planlaşdırırıq. Bizim çox böyük planlarımız, çox böyük layihələrimiz var. Dediym ki, qlobal layihələrimiz var. Lakin bununla yanşı, iftخارla deyirəm ki, biz fondumuza müraciət edən hər bir insan heç vaxt unutmamağıq çalışırıq. Biz minlərlə məktub alıraq. İndi man ayrı-ayrı hallardan, konkret köməkdən danışmaq istəmirəm. Təkcə onu deym ki, belə insanlar yüzlərlə deyil, minlərdir. Mühüm vəzifələrin həlli ilə yanşı, xəbər tutduqda və hay vermək mümkün olduqda, belə adamlara yardım göstərməyi fondumuzun ən böyük xidmətlərindən biri hesab edirəm.

Hörmətli qonaqlar! Mən fondun fəaliyyətindən çox dəmişə bilərəm, lakin diqqətinizdən və vaxtınızdan sui-istifadə etmək istəmirəm. İndi biz elə bir dünyada yaşayıraq ki, ətrafda diqqət yetirilməsi və düzgün dərk olunması tələb edilən problem və məsələlər lap çıxdır. Biz bugünkü gündən danışdıqdə “qloballaşma”, “inteqrasiya”, “elmi-texniki tərəqqi”, “yüksek texnologiyalar” kimi sözləri daha tez-tez eşidirik və siz mənimlə razılaşarsınız ki, bu sözlər həqiqi insanpərvərlik, mərhəmət, xeyirxahlıq, mənəviyyat kimi anlayışlardan daha tez-tez sıslanır. Biz bu ümumbaşarı və əbədi dəyərləri ikinci sıraya keçirmirikmi? Xeyriyyəcilik missiyası bu gün həmisişkindən daha vacibdir. Vaxt vardi, Azərbaycanda xeyriyyəciliğin ümummilli ideya, ümummilli miqyaslı iş idi. Bu gün mən iftخارla deyə bilərəm ki, siz bu ənənənin dirçəlməsinin sahibiniz. Bizim təcrübəmiz, fondumuzun təcrübəsi göstərdi ki, ölkəmizdə çağırışa hay verməyə, təmənnasız yardım göstərməyə, kömək ali uzatmağa hazır olan insanlar çox-çoxdur. Yaxşılıq yaxşılıq doğurur, yəqin ki, bu, fondumuzun, fəaliyyətimizin əsas xidmətidir.

Fəaliyyətimiz haqqında dediyiniz sözlərə görə çox-çox sağ olun. Mükafat almaq həmişə xoşdur. Lakin hər bir mükafat həm də onu







Xoşməramlı səfir

dərk etmək deməkdir ki, sən cavabdeh olduğun işə daha məsuliyyətlə yanaşa bilsən və yanaşmalısan. Əminəm ki, sizin təşkilatınız öz nominantlarını mükafatlandırmaqdə onların nəinki keçmiş xidmatlərini nəzərə alır, ham də ümidi edir ki, bu xeyirxah işlər göləcəkdə davam etdiriləcəkdir. Hamını əmin etmək istəyirəm ki, biz nail olduğunu ugurlarla kifayətlənməyəcəyik. Bizim böyük planlarımız var. Fondun fəaliyyətini, ilk növbədə, xeyriyyəçilik fəaliyyətini genişləndirəcəyik. Sonda demək istəyirəm ki, dünyam, hər halda, xeyirxahlıq xilas edəcəkdir.

Mərasimdə Azərbaycan ictimaiyyətinin nümayəndələri, mədəniyyət, elm, incəsənət xadimləri iştirak edirdilər.

14 oktyabr 2005-ci il

BİR ÇOX MƏSƏLƏLƏR HƏLLİNİ TAPMALIDIR

Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı safları və parlament seçkilərindən ən yüksək səs qazanmaqla qalib gələn Mehriban Əliyeva "interfaks" agentliyinə müsahibə verib. O bildirib ki, deputat kimi göləcək fəaliyyətində əsas diqqəti təhsil və sahiyyə sahəsinə ayıracğı.

- Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu Azərbaycan cəmiyyətinin bir çox sosial problemlərinin həllindən yaxından iştirak edir. Yaxın zamanlarda Fond daha hənsi işləri görməyi planlaşdırır?

- İlk olaraq biz əsas diqqəti göləcək nəslin daha az təminatlı hissəsinin təhsilini yaxşılaşdırmağa yönəldik. Bu sahədə fəaliyyətimiz əsasən internatlar, yetim evləri və uşaq bağışlarının problemlərinin həllinə istiqamətlənib. Bizim xalqımıza böyük bədbəxtlik gətirən Dağılıq Qarabağ münaqışası valideynsiz qalmış uşaqların sayıını əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, fond əqli və fiziki cəhat-dan gerida qalmış uşaqlara da böyük diqqət ayırır. Bundan əlavə, fond müvəqqəti və birdəfəlik görmə, eşitmə və s. bu kimi problemlərlə üzüləşen uşaqların əlinliklərini aradan qaldırmış üçün də xüsusi program həyata keçirir.

Bizim birbaşa təhsilla bağlı olmayan layihələrimiz də mövcuddur ki, burada əsas diqqət uşaqların sağlamlığına yönəlib. Buna misal olaraq, mən talassemiya, şəkar xəstəliyindən azızyət çəkan uşaqlara yardım programını göstərə bilərəm. Fond tərəfindən hayata keçirilən kənd məktəblərinin yenidən inşası və təmiri programı əhali arasında böyük rezonans doğurdu. Belə bir uzunmüddətli strategiyanın hazırlanmasında əsas məqsəd yaxın zamanlarda ölkənin bütün məktəbə-

rinin qəbul olunmuş standartlara cavab vermasının təmin etməkdir. Hazırkı məqamda Heydər Əliyev İnstitutunun yaradılması istiqamətində işlər aparılır...

MEHRİBAN ƏLİYEVƏ: "YENİ PARLAMENTİN FƏALİYYƏTİNİN EFFEKTİLİ OLACAĞINA İNANIRAM"

...Bu, bizim millətin intellektual elitarını formalasdırıb biləcək universitet olmalıdır. Biz ister Azərbaycanda, isterse də onun hüdüdlerindən kənarda tanınmış təhsil işçiləri ilə müzakirələr aparırıq. İnənirəm ki, təhsildə Avropa standartları ilə milli dəyərləri özündə cəmlasdırıb biləcək bir model yaradacağımız.

- Mənəvi irlisin qorunması sahəsində YUNESKO ilə Azərbaycan arasındaki əməkdaşlığı necə dəyərləndirirsınız?

- Bu əlaqədar çox yüksək soviyyədadır. Qurumun icraçı direktoru Frederik Mayor 1996-ci ildə Azərbaycanın böyük şairi Məhəmməd Füzulinin 500 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmİŞdi. 2000-ci ildə "Kitabi Dədə Qorqud" eposunun 1300 illik yubileyi zamanı YUNESKO-nun sonrakı icraçı direktoru Kōsirō Matsuura Azərbaycana təşrif buyurdu. 2005-ci ilin sentyabrında YUNESKO-nun mənzil qərargahında 2000-dən çox qonağın da qatıldığı Azərbaycanın məşhur kimyaçı alimi Yusif Məmmədəliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Bu əməkdaşlığın yüksək olmasına qurumun icraçı direktoru Kōsirō Matsuuranın avqust ayında Azərbaycana rəsmi səfər etməsi də göstərdi. Onunla yanaşı, Azərbaycanda YUNESKO-nun bir çox xoşməramlı səfirləri də var idi. Təhsil sahəsində YUNESKO ilə Azərbaycan hökuməti arasında memorandum imzalandı. Həmin səfər tək təhsil sahəsində müzakirələrlə yekunlaşmadı. O zaman YUNESKO ilə birgə gerçəkləşdirilən beynəlxalq müzəm mərkəzinin təməl qoyma mərasimi də oldu. Prezident İlham Əli-

yevla Kojiro Matsuura arasında səfərin yekunlarına dair imzalanan sonad isə qurumla Azərbaycan arasında bütün sahələr üzrə hərtərəflili əməkdaşlıq üçün şərait yaratdı.

- YUNESKO işgal olunmuş ərazilərdə qalan tarixi abidələrin gələcək təleyi ilə bağlı hansısa addımlar atacaqmı?

- Heç yadına gəlmir ki, YUNESKO-nun xətti ilə reallaşan tədbirlərdə çıxışım zamanı mən bu məsələni qaldırımayım. Bütün mədəni və tarixi abidələrin siyahısını müəyyənləşdirmək mümkün deyil. Bu siyahıya işgal olunmuş ərazilərdə və münaqişa bölgəsində qalan dağıdılmış muzeylər, arxeoloji, təbii abidələr və s. daxildir. Tək onu xatırlatmaq kifayətdir ki, Azərbaycanın beşər bir hissəsinə özündə cəmləyən işgal olunmuş ərazilərdə bizim mədəniyyətimizin korifeyləri saylanı Üzeyir Hacıbəyov və Bülbülün ev - muzeyləri, Xocalı, Kəlbəcər mədəniyyətinin qalıqlarını eks etdirən abidə, Aziz mağarası və s. yerləşir. Lakin tarixi abidələr məsəlesi münaqişənin həlli istiqamətində aparılan danışlıqlardan konarda müzakirə edilə bilməz. Məlumudur ki, sözügedən münaqişə 17 ildər artıq davam edən geniş miqyaslı humanitar fəlakətlərə yol açıb. Mən qeyd etmək istəiyim ki, YUNESKO nə siyasi, nə də təleyi çox böhrənlə vəziyyətdə olan konkret tarixi abidələrlə məşğul olan qurum deyil. Onun bir neçə məqsədləri mövcudur və mən düşünürəm ki, qurumun fəaliyyəti münaqişədən sonrakı dövrdə daha olverişli olar.

- YUNESKO-nun mədəni irsi siyahısına aşiq müsiqisinin salınması şansları nə qədərdir? Ümumiyyətlə, daha hansi Azərbaycan müsiqi janrlarının bu siyahıya daxil edilməsi üçün təqdim olunacağı gözlənilir? Muğamin tanınması istiqamətində hayata keçirilən programın vəziyyəti nə yerdərdir?

- Mən bu şansları yüksək dəyərləndirirəm. Bynunla biz tarixi adətli bərpa etmiş olarıq. Müğamlı aşiq sənəti müsiqi folklorunun ayrı ayrı qollarıdır. Azərbaycanın bölgələrində müğam, bəzilərində aşiq,

bəzilərində isə aşiq müsiqisi geniş yayılıb. Hazırda isə Azərbaycan tərəfi YUNESKO-nun mədəni irsinə Novruz bayramının qəbul edilməsinə çalışır.

Muğamin tanınması istiqamətində görülen işlər öz bəhrəsini verməkdədir. Bu istiqamətdə hazırda muğam ensiklopediyasının hazırlanması, müxtəlif disklerin hazırlanması prosesi davam edir. Mən düşüñürəm ki, sözügedən sahədə əsas irəliləyiş beynəlxalq müğam mərkəzinin açılışından sonra olacaq.

- Qobustan və Azərbaycanın bir sıra digər tarixi abidələrinin YUNESKO-nun "mədəni və maddi abidələrin qorunması" proqramına daxil edilməsi nə qədər vaxt aparacaq?

- Əvvəlcə onu bildirmək istəyirəm ki, bu proses üç ildən artıqdır ki, davam edir. YUNESKO-nun bu proqramına hansısa bir tarixi abidənin qəbulu üçün müxtəlif komissiyaların və ekspertlərin rayı, külli miqdarda sənədlər və s. lazımdır. Xatırladırm ki, canab Matsuura səfəri zamanı Qobustana baş çəkdi. Buranın gözəl aurası isə bütün xoşməramlı safları heyrlətə gətirdi. Həmin gün biz artıq dünyadan köçmüş Qobustana aşiq olan Tur Heyerdalı da xatırladıq. Noyabrın sonlarında biz buraya galəcək sonuncu eksperti qrupunu gözləyirik və ümidi edirəm ki, 2006-ci ildə Qobustan bu siyahıya daxil ediləcək.

- Rəhbərlik etdiyiniz "Azərbaycan mədəniyyətinin dostları fondu" haqqda danışın.

- Bu il fondun on il tamam oldu. Bu bayramı çox möhtəşəm qeyd etdik. Ziyafət zamanı müğam, "Kitabi Dادə Qorqud" episundan hissələr və xalq mahnları səsləndirildi. Planlarımız isə az deyil. Gələn ilin fevralında Mstislav Rastropoviçla Şostakovicin 100 illiyi ilə bağlı birgə festival təşkil edəcəyik. Fondun yaxın zamanlarda reallaşdıracağı tədbirlərdən biri da Parısda Firəngiz Əlizadənin yeni bəstəsinin təqdimatıdır. Vyana kamera teatrı ilə Üzeyir Hacıbəyovun "Arşın mal alan" operasının burada qoyulması barədə razılıq əldə etmişik.

- Necə fikirlərsiniz, Azərbaycanda qadınların karyera əldə etməsi çatindirmi?

- Azərbaycanda qadınların böyük əksəriyyəti işleyir. Bir qayda olaraq, onların bir çoxu təhsil, səhiyyə, ictimai - iاش sahələrinə cəlb edilib. Azərbaycanda professor, ayrı-ayrı xəstəxanaların baş həkimi, məktəb direktorları və s. vəzifələrini tutan bir çox məşhur qadınlar var. Lakin onlar nədənsə karyera əldə etdiklərini düşünür. Karyera dedikdə, burada əsasən qadın nazir, yaxud da qadın deputat nəzərdə tutulur. Bu cür yanaşma tamamilə yanlışdır. Son olaraq bildirirəm ki, Azərbaycanda qadınların karyera əldə etmək istəyi qarşısında heç bir maneə yoxdur.

- Bu il siz deputat seçildiniz. Bu dövr ərzində hansı problemlərin həllinə diqqət yönəldəcəksiniz?

- Heydər Əliyev fondunun fəaliyyət istiqamətləri olduqca genişdir. Buraya təhsil və səhiyyə, mədəniyyət və idman, sosial problemlərin həlli və s. daxildir. Mənim əldə etdiyim təcrübə imkan verir ki, yanmış problemin çatılık dairəsini müəyyənləşdirim. Bir çox məsləhələr öz həllini qanunvericilik sahəsində tapşmalıdır. Bunlara misal olaraq, təhsil haqqında qanunu göstərə bilərik. Bir çox problemlərlə bağlı isə gözəl qanunlar qəbul edilib, lakin onlar işləmər. Ümid edirəm ki, yeni parlamentin fəaliyyəti effektli olacaq və o, cəmiyyət üçün aktual olan problemlərin həllini tapa biləcək.

16 noyabr 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVA BU MÖTƏBƏR TƏŞKİLATIN 60 İLLİK YUBİLEY TƏDBİRİNDE İŞTİRAK ETMİŞDİR

Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, BMT-nin Elm, Təhsil və Mədəniyyət Məsələləri Təşkilatının (YUNESKO) xoşməramlı safiri Mehriban Əliyeva bu qurumun 60 illiyi ilə bağlı keçirilən yubiley tədbirlərində iştirak etmək üçün Parisa gəlmüşdür.

YUNESKO-nun iqamətgahında Mehriban Əliyevanı təşkilatın rəsmiləri böyük hörmətlə qarşılamışlar. Yüngüşdən avval Mehriban Əliyeva BMT-nin keçmiş baş katibi Butros Qali, ayrı-ayrı vaxtlarda YUNESKO-nun baş direktorları olmuş Amadi Mathar, M.Bov və Federika Mayor ilə görüşmüştür.

Təntənəli mərasimdə əvvəlcə bu mötəbər təşkilatın tarixini əks etdirən film göstərilmiş, müxtəlif dünya xalqlarının dilində YUNESKO-nun məram və məqsədləri səsləndirilmişdir.

Yubiley tədbirlərini geniş giriş sözü ilə açan YUNESKO-nun baş direktoru Koiso Matsuura dünyanın tanınmış ictimai və siyasi xədimlərinin mərasimində iştirak etməsini qurumun yüksək nüfuzundan xəbər verdiyini bildirmişdir. O, 1945-ci il noyabrın 16-da yaradılmış

təşkilatın müxtəlif ölkələrin təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq qurmaq məqsədi ilə YUNESKO-nun çətin, lakin şərəfli yol keçidiyi xatırlatmış, onun kommnikasiya, mədəniyyət, elm və təhsil kimi mühüm sahələri əhatə etdiyini, insanların formallaşmasında xüsusi rol oynadığını vurgulamışdır. Bu direktor rəhbərlik etdiyi təşkilatın xalqlar arasında hər cir dini və irqi ayrı-seçkiliyi rədd etdiyini, insanların yaratdığı maddi və mədəni irlərə hörmətlə yanaşdığını, dünyannın bütün bölgələrində qeyri-maddi sərvətlərin qorunması, müasir dövrdə mədəniyyətin sintezinə, elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı göstərdiyini bildirmiştir.

Koishi Matsuu YUNESKO-nun fəaliyyətinin təkcə bu missiya ilə məhdudlaşmadığını diqqətə çatdırımış və demişdir ki, hazırda bəşəriyyətin əsas problemlərindən olan müharibələr və beynəlxalq terrorizmə "Yox!" deyən YUNESKO-nun əsas məqsədi insan ləyaqətini, insan mənəviyyatını uca tutmaqla, haqq, adalət və sülh naminə fəaliyyətini genişləndirməklə beynəlxalq mədəni irlərin qorunmasına töhfə vermekdir. YUNESKO bu yolda dünya xalqlarının six birliliyinə daha çox ümidi edir. Ayrı-ayrı ölkələrin nümayəndələri YUNESKO-nun dəstəyi ilə həyata keçirilən layihələrin bütövlükdə dünya mədəni irlərinin qorunmasına hərtərəfli təsir göstərdiyini yüksək dəyərləndirmişlər.

Yığıncaqdə Ukraynanın Prezidenti Viktor Yuşşenko çıxış etmiş, Fransanın xarici işlər naziri Filip Dust-Blazi, Sinqalin Milli Məclisinin sədri Pan Dion öz ölkələrinin prezidentlərinin təbrik məktublarını oxumuş, YUNESKO-nun Baş Konfransının sədri Musa ben Cəfərben Hassan qurumun fəaliyyətindən söhbət açmışdır.

Yığıncaq iştirakçıları İordaniyada töredilmiş terror aktları zamanı halak olmuş insanların xatirasını bir dəqiqəlik sükkutla yad etmişlər. Sonra YUNESKO-nun baş direktoru adından ziyafət verilmişdir. Axşam 17 ölkənin incəsənət ustalarının iştirakı ilə maraqlı proqramı

göstərilmişdir. Azərbaycanın simfonik orkestrinin ifasında Almaniya-da yaşayış-yaradan həmyerlimiz, bestəkar Fırəngiz Əlizadənin, incəsənət ustalarının çıxışı diqqətlə dinlənilmiş, sürəklə alqışlarla qarşılanılmışdır. İki yüza yaxın ölkənin üzv olduğu YUNESKO-nun yubiley tədbirində Azərbaycan incəsənət ustalarının çıxışına xüsusi yer verilməsi ölkəmizin yüksək nüfuzunun daha bir təsdiqidir.

17 noyabr 2005

YEVLAXDA HEYDƏR ƏLİYEV FONDUNUN HESABINA YENİ MƏKTƏBLƏR TİKİLİR

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Programına uyğun olaraq Yevlax rayonunun Hacıselli və Nəmirlı kənd orta məktəblərində əlavə sınıf otaqları tikilmiş, əsaslı təmir işləri görülmüşdür.

Rayon xalq təhsil şöbəsinin müdürü Zərifə Məmmədova AzərTac-in müxbirinə demişdir ki, yevlaxlılar təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya gira YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirəl. 5 sayılı şəhər orta məktəbi yenidən tikilib istifadəyə verilmiş, 1 sayılı və Duzdağ kənd orta məktəblərində 12 sınıf otagi inşa olunmuş, 2 sayılı orta məktəbdə əsaslı təmir işləri aparılmışdır. Həzirdə 4 və 9 sayılı orta məktəblər təmir edilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Programına uyğun olaraq rayonda 3 yeni məktəb binası tikiləcək, 3 məktəbdə əsaslı təmir işləri görülməcək. 3 məktəbdə isə 440 sağirdlik əlavə sınıf otaqları inşa olunacaq.

17 noyabr 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞ MƏRAMLI SƏFİRİ MEHРИBAN ƏLİYЕVA BAKININ USAQ EVLƏRİNДƏ OLMUŞDUR

Bakanın Nizami rayonundakı 1 nömrəli uşaq evində Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bu münasibətlə 2005-ci il noyabrın 24-də uşaq evinə gələn Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevə, qızları Leyla və Arzunu uşaqlar böyük samimiyyətlə, gül-cıçaklı qarşılıqlarla.

Mehriban xanım ümummilli liderimiz Heydər Əliyevin binanın birinci mərtəbəsinin foyesində qoyulmuş büstü üzərində örtüyü götürdü, abidənin öününa gül qoysdu.

Məktəbin direktoru Nəriman Zöhrabova bildirdi ki, uşaq evinin 1950-ci illərdə tikilmiş binası uzun illər təmir edilmədiyinə görə, əslində, yarasız hala düşmüdü. Mehriban xanımın təşəbbüsü ilə bu ilin aprelindən aparılan əsaslı təmir və yenidənqurma işləri tam başa çatdırılmış, uşaq evi müasir avadanlıqla da komplektləşdirilmişdir.

Mehriban xanım Əliyeva binanın təmirdən əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotosuuya baxdı.

Burada 3-17 yaş arasında 130 uşaqın sağlamlığı, təlim-tərbiyəsi ilə 40 tərbiyəçi, tibb işçisi, xidmətçi məşğul olur. Uşaqlar yaxınlıqda 220 nömrəli orta məktəbdə təhsil alırlar. Bununla yanaşı, uşaq evində də tərcübəli müəllimlər onlara xüsusi program əsasında mə-

ğul olurlar. Əmək təlimi dərslərinə daha çox üstünlük verilir. Dül-gorlik, xalçacılıq, tikiş, rəssamlıq, rəqs və s. dərnəklər uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan yaratır.

Mehriban xanım uşaqların ailələrinə tamaşa etdi, Nahid və Natiq Sarıyev qardaşlarının, Rüstəm Məmmədovun Qarabağ, vətənpərvərlik mövzusunda rəsmələrini yüksək qiymətləndirdi, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə, ulu öndərin adını daşıyan fonda həsr olunmuş fotoguşlərə baxdı.

Geniş salonda uşaqların ifasında səslənən şeirlər, şən, oynaq mah-nı və rəqsər də xoş ləssitirat yaratdı, Kompüteri öyrənən uşaqlar da-hi şəxsiyyət Heydər Əliyeva, Azərbaycan Prezidenti İlham Əliyevə, YUNESKO-nun xoşməramlı şəfəri Mehriban xanımı öz hörmət və məhəbbətlərinə monitorda yazdıqları xoş sözzlərlə ifadə etdilər.

Uşaq evində yeni inşa edilmiş hamam, üzgüçülük hovuzu, konsert meydançası, stadion, iclas, idman, rəqs salonları, həyətdəki yaşlılıqlar, uşaqların əl işləri muzey sərgisi burada balacaların fiziki və aqılı cəhətdən sağlam böyüməsi üçün hər cür şərait yaradıldığına, fondun xeyrəxah fəaliyyətinin bəhrəsinə əyani sübut idi. Mehriban Əliyevaya üzərində ulu öndər Heydər Əliyevlə istəkli nəvəsi, balaca Heydərin şəkli toxunmuş xalça hədiyyə edildi. Mehriban xanım dahi şəxsiyyətin bu şəkli çox sevdiyini, ona görə də ustalıqla toxunmu bu hədiyyəni həmişə aziz xatırə kimi saxlayacağını bildirdi.

Sonra Xətai rayonunda 81 nömrəli Ağdam rayon köckün məktəbi üçün fondun vəsaiti ilə tikilmiş binaya gələn Mehriban xanım bu tədris ocağının təzə avadanlıqla tam təchiz olunmuş sinif otaqlarını gəzdidi, müəllim və şagirdlərlə səhəbat etdi, Prezident İlham Əliyevin məcburi köckünlərin doğma yurdlarına qayıtmasi üçün bütün mümkün tədbirləri gördüyüünü, bu səylərin hökmən müsbət nəticə verəcəyini söylədi.

Xətai rayonundakı 3 nömrəli və Suraxanı rayonundakı 2 nömrəli

uşaq evlərinin balaca sakinləri də Mehriban xanımı, qızları Leyla və Arzunu sevincə qarşılıqlılar. Onların birlərkədə süfrə arxasında oturub balacalarla əsl ana-baci nəvəzişi ilə qulluq göstərməsi uşaqların xatirindən uzun müddət silinməyəcəkdir.

Sonra musiqi səsləndi. Şən, oynaq mah-nı və rəqsler bir-birini əvəz etdi. Uşaqlar söylədikləri şeirlərə Vətənə, ulu öndər Heydər Əliyevə, Azərbaycan Prezidentinə məhəbbətlərini ifadə etdilər. Böyük öndər Heydər Əliyevin uşaqlara müraciətlə dediyi sözlər ekrandan səsləndi-rildi. Fondun əməkdaşları gətirdikləri hədiyyələri uşaqlara verdilər.

"Uşaq evləri və internat məktəblərinin inkişafı programı" çərçivə-sində görülən işlərin, böyük mənəvi əhəmiyyətini vürgülayan tərbiyəçi müəllimlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı şəfəri Mehriban Əliyevə Milli Məclisin deputatı seçil-məsi münasibətilə təbrik etdilər.

Mehriban xanım uşaqlarla xatırə şəkilləri çəkdirdi.

25 noyabr 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN DOSTLARI FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN XANIM ƏLİYEVA VOKALÇILARIN BÜLBÜL ADINA 3-cü BEYNƏLXALQ MÜSABIQƏSİNİN MÜNSİFLƏR HEYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 5-də vokalçiların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin üzvləri ilə görüşmüştür.

Münsiflər heyətinin sədri, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ Dövlət mükafatları Laureati, Beynəlxalq Müsiqi Xadimləri İttifaqının prezidenti, akademik İrina Arxivova, üzvlər Mariya Biyeşu (Moldova), Bibigül Tulegenova (Qazaxistan), Firəngiz Əhmədova, Fərhad Bədəlbəyli (Azərbaycan), Mati Palm (Estoniya), Mariya Stefyuk (Ukrayna), Nodar Andquladze (Gürcüstan), Korneliya fon Kerssenbrok (Almaniya), Oleq Melnikov (Belarus) əvvəlcə fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Qonaqlara

ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotosəkillər baradə ətraflı məlumat verildi.

Hörmətli qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif möqamlarını əks etdirən və Azərbaycan tarixinin bütün bir dövri baradə geniş təsəvvür yaradan çoxsaylı fotosəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hadiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, xüsusun elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdılar.

Sonra fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşən oldu. Mehriban xanım qonaqları səmimiyyətlə salamladı, onları ölkəmizdə və ulu öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən çox böyük qürur hissi keçirdiyini söylədi. O, Heydər Əliyev Fondu haqqında qısa məlumat verərək bildirdi ki, 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan fondun əsas məqsəd və vəzifələri Heydər Əliyev tərəfindən yaradılmış azərbaycanlı ideyاسını təbliğ etmək və galəcək nəsillərə çatdırmaqdır. Ancaq bununla bərabər, fond fəaliyyətə başladığı ilk gündən qarsıya zamanın tələblərinə cavab verən vəzifələr qeyd olunmuş, böyük, qlobal layihələr həyata keçirməyə başlamışdır. Fondun prezidenti konkret insanların problemlərinin həllinə kömək, ölkənin sosial problemlərinin həlli, uşaqların evləri və internat məktəblərində təlim-tərbiyə alan, diabet xəstəliyindən əziyyət çəkən uşaqlara yardım, talassemiyaşız həyat, təhsil, mədəniyyət sahəsində çox böyük layihələr həyata keçirdiyini diqqətə çatdırıldı. Belə layihələrdən biri olan "Yeniləşən Azərbaycana yeni məktəb" programı çərçivəsində respublikamızın bütün regionlarında 130 məktəb tətilik istifadəyə verildiyini vurguladı.

Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həmişə mədəniyyətin inkişafına, xalqlar arasında dostluq əlaqələrinin geniş-

lənməsinə böyük diqqət yetirdiyini vurgulayan Mehriban xanım, dünya səhərli siyasi xadimin Azərbaycan professional vokal sonətinin banisi Bülbülün 100 illik yubileyi münasibətilə imzaladığı sərəncamda hər 3 ildən bir görkəmlı sonətkarın xatirəsinə həsr edilmiş beynəlxalq müsabiqənin də keçirilməsini gərəkləri saydığını, əvvəlk iki müsabiqənin yüksək səviyyədə təşkil olundığını, həmin müsabiqələrin qalibi olan 30-dan çox vokalçının dünyadan möhtəşəm konsert salonlarında dəfələrlə uğurla çıxış etdiklərini diqqətə cətdirdi. 3-cü müsabiqədə də Rusiya, Ukrayna, Gürcüstan, Moldava, Özbəkistan, Qazaxıstan, Çin və İrəndən 60 gənc vokalçının iştirak etməsini yüksək dəyərləndirən Mehriban Əliyeva əmin olduğunu bildirdi ki, artıq yekun mərhələsinə qədəm qoyan bu müsabiqənin qalibləri də ifaçılıq sənətinə öz töhfələrini verəcəklər.

Irina Arxipova xoş sözlərə, Bakıda hər addımda hiss etdikləri qonaqpərvərliyi görə Mehriban xanima təşəkkürünü bildirdi, budəfəki gəlışində paytaxtda xeyli dəyişiklikləri müşahidə etdiyini, habelə fondun çox maraqlı ekspozisiyaları ilə tanışlıdan məmənnun qaldığını söylədi. Mehriban xanımı respublikanın ali qanunvericilik organının seçilməsi münasibətilə təbrik edərək, Heydər Əliyev Fonduñun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fonduñun prezidenti kimi onun gördüyü çox dəyərli işlər, çoxşaxəli xeyriyəçilik fəaliyyəti barədə məlumatı olduğunu bildirdi.

Vokalçuların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin yüksək səviyyədə təşkil edildiğini, xeyli istedadların üzə çıxarıldığını, ən çox da azərbaycanlı vokalçuların razı qaldıqlarını vurgulayan sonətçilər Mehriban Əliyevanın xalqlar arasında mədəni əlaqələrin inkişafına öz dəyərli töhfəsini verməsini razılıq hissi ilə vurğuladılar, özlərinin də ölkələrində ayrı-ayrı mədəniyyət camiyyətlərinə, təşkilatlarına rəhbərlik etdiklərini söyləyərək, əməkdaşlığıν və qarşılıq-

li əlaqələrin möhkəmlənməsi namına mövcud imkanlardan daha səmərəli istifadə olunması barədə Mehriban xanının fikirlərini, təşəbbüsələrini dəstəklədiklərini, bu ideyanın da həyata keçəcəyinə əminliklərini bildirdilər.

Səmimi şəraitdə keçən görüşdə qarşılıqli maraq doğuran bir sıra məsələlər barədə də ətraflı fikir mübadiləsi aparıldı.

Mehriban xanım münsiflər heyətinin üzvlərinə Heydər Əliyev Fonduñun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdən olan "Qarabağ xanəndələri" musiqi albomunu, fondun fəaliyyətindən bəhs edən kitabı hədiyyə etdi.

Qonaqlar Mehriban xanımla birgə xatirə şəkli çəkdirildər və fondan xoş təssüratla ayrıldılar.

6 dekabr 2005-ci il

BMT-nin İNKİŞAF PROQRAMI İLƏ HEYDƏR ƏLİYEV FONDU ARASINDA SAZİŞ İMZALANMIŞDIR

2005-ci il Dekabrın 9-da BMT-nin İnkışaf Programı ilə Heydər Əliyev Fondu arasında sazış imzalanmışdır.

Fondun icraçı direktoru Anar Ələkbərov mərasimi açaraq bildirdi ki, iki qurum arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazışı və layihə sənədi imzalanacaqdır.

Sənədləri Heydər Əliyev Fonduun prezidenti, YUNESKO-nun xosməramlı safiri, Milli Məclisin deputati Mehriban Əliyeva və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti imzaladılar. Sənədlər imzalandıqdan sonra MEHRİBAN ƏLİYEVƏ çıxış edərək dedi:

- Hörmətli canab Borsotti!

Hörmətli xanımlar və cənablar!

Bu gün Heydər Əliyev Fondu ilə BMT İnkışaf Programı arasında çox ənənəvi bir sazış imzalandı. Ölkəmizdə kor və görmə qabiliyyəti zəif olan insanların informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edən layihə artıq həyata keçirilməyə başlanır.

Azərbaycanda 520 min əlil insan yaşayır. Onlardan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların həyata qoşulmasına, onların informasiya kommunikasiyaları vasitələri ilə biliq və məlumat alda etmək imkanlarının genişləndirilməsinə, onların məşğullüğünün artırılmasına, ümumən bu insanların yaşayış tərzini

yaxşılaşdırmağa xidmət edəcəkdir. Bu sazış Heydər Əliyev Fondu ilə BMT-nin İnkışaf Programı arasında əməkdaşlığın ilk təməlidir. Heydər Əliyev Fondu yaradıldığı ilk gündən cəmiyyətimizin ən zəif təbaqələrinə böyük diqqət və qayğı ilə yanaşır. Artıq hamiya tanış olan fəaliyyətimiz bunu sübut edir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat", "Yeniləşən Azərbaycana yeni məktəblər", "Uşaq evi və internat məktəblərinin inkişafı" proqramları qısa bir zamanda həyata keçirilmişdir və nəticədə minlərlə insana yardım göstərilmiş, kimsəsiz uşaqlara qayğı artırılmış, mühüm sosial problemlər həllini tapmışdır. Məhz bu fəaliyyətinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə malik olan və ölkənin içtimai həyatında mühüm rol oynayan bir qurumdur.

Bu gün Heydər Əliyev Fondu beynəlxalq sahnəyə çıxır. Dünyanın ən mötəbər, ən nüfuzlu təşkilatı olan Birleşmiş Millətlər Təşkilatı ilə birgə fəaliyyətə başlayır. Mən əminəm ki, bu gün başladığımız layihə çox böyük uğurla nəticələnəcək, əldə olunan təcrübə kor və görmə qabiliyyəti zəif olan insanların imkanlarını genişləndirmək üçün hazırlanarı yenİ strategiyaya yardım göstəracakdır.

Sonda mən layihə üzrə işləyən bütün insanlara öz dərin minnətdarlığım bildirmək istəyirəm. Fondun əməkdaşlarına, BMT-nin İnkışaf Programına və şəxşən canab Borsottiya minnətdarlığını bildirmək istəyirəm.

Çox sağlam olun.

Sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi canab MARKO BORSOTTI çıxış edərək dedi:

- Hörmətli xanım Mehriban Əliyeva!

Hörmətli xanımlar və cənablar!

Mənə elə gəlir ki, bu gün BMT-də çalışan hər bir mütəxəssis, əməkdaş üçün çox əlamətdar gündür. Çünkü BMT olaraq biz Heydər Əliyev Fondu ilə birgə çox ənənəvi bir addım atdıq. Bunun nəticəsin-

də kor və görəmə qabiliyyəti zəif olan insanlara lazımi xidmətlər göstəriləcəkdir. Bir çox ölkələrdə rəqəmsal fərqli aradan qaldırılmasından ötrü müxtəlif tadbırların hayatı keçirilməsi BMT-nin İnkışaf Programı üçün mühüm bir məsələdir. Bu məsələyə avvaləcə hörmətli səssiyət Heydər Əliyev, daha sonra isə canab Prezident İlham Əliyev tərəfindən göstərilən maraq bizim üçün çox mühüm oldu. Azərbaycanın Tunisdə keçirilən son konfransdakı iştirakı isə onun bu sahəyə marağının na qədər böyük olmasına bir sübut idi. Burada asas məqsəd və əsas yekun ondan ibarət idi ki, bu cür inkişaf edən ölkə üçün heç kəs diqqətdən kənarında qalmamalıdır. Bu layihənin hayatı keçirilməsi təkcə Azərbaycana xidmət etməyəcək, həm də digər ölkələrə böyük bir nümunə olacaqdır. Mən tam əminəm ki, bu layihə çox səmərəli olacaq, müsbət nəticələrini verəcək və biz növbəti istiqamətlərdə əlaqələrinizi, əməkdaşlığını möhkəmləndirəcəyik. Çıxışımı yekunlaşdıraraq xanım Mehriban Əliyevaya bildirmək istərdim ki, bu istiqamətdə getməyimiz və burada olmağımızın sabəbi məhz Mehriban xanımın baxışlarına asaslanır. Çox sağ olun.

İmzalanma mərasimindən sonra fondun direktoru Anar Ələkbərov jurnalistlərə malumat verərək bildirdi ki, imzalanan saziş layihələri BMT-nin "Minilliyyin Bayannaması"nda dövlət və hökumət başçıları tərəfindən yeni texnologiyaların, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının (İKT) hamı üçün təmin olunması barədə götürülmüş öhdəliyə və Azərbaycan hökumətinin İKT üzrə Milli Strategiyaşına uyğun hazırlanmışdır. Bu layihə üç mərhələdə hayatı keçiriləcəkdir. İlk mərhələ kor və görəmə qabiliyyəti zəif olan insanların İKT-yə ehtiyaclarını müəyyən etmək, onlar üçün rəqəmsal fərqli aradan qaldırılması üzrə ayrıca program layihəsi hazırlanımdan ibarətdir. Bu məqsədlə sorğular, müzakirələr keçirilməli, tacrübə mübadiləsi aparılmalı, alınacaq avadanlığın növleri müəyyən edilməlidir. İkinci mərhələdə kor və görəmə qabiliyyəti zəif olan yaşlılar üçün in-

ternat məktəbində model İKT sinfinin yaradılması istiqamətində işlər aparılıcaqdır. Burada kompüter avadanlığının alınub quraşdırılması, program təminatının lokallaşdırılması, internete çıxışın təmin ediləsi və xüsusi tədris-təlim proqramlarının hazırlanması başlıca vəzifələr olacaqdır.

Audiokitabxanaların hazırlanması, təlim mərkəzlerinin yaradılması, kitabxana fondunun audioformata çevriləsi üçün səyyazma studiyasının qurulması, bu studyanın yardımı ilə mövcud kitabxanalar da Brayl şrifti və audiokitabların bərpası, interneta çıxış, informasiya texnologiya asası təlim kursları, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompüter mərkəzinin yaradılması, təlim kurslarında dərs deyəcək müəllimlərin, təlimçilərin hazırlığı üçüncü mərhələdə hayatı keçiriləcəkdir.

Həyata keçiriləcək bu layihənin ümumi dəyəri 418 min ABŞ dollarıdır.

10 dekabr 2005-ci il

YENİ AZƏRBAYCAN PARTİYASI SİYASİ ŞURASININ ÜZVLƏRİ HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞLAR

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsinə anma günü, dekabrın 12-də Heydər Əliyev Fondunda olmuşlar.

Dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, ailə hayatını, çoxşaxəli fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, hayatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotosəkillər, dünyadan tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hadiyyələr, ulu öndərimiz haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elmi, mədəniyyət və incəsənat xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq oytadı.

Moskva dövrünü, SSRİ hökumətində ikinci şəxs kimi genişmiyyətli fəaliyyətinin müxtəlif anlarını əks etdirən şəkillər, Baykal-Amur magistralının çəkilməsində misilsiz xidmətinin təsdiqi olan BAM ti-kintisinin I nömrəli fəxri üzvü vəsiqəsi, SSRİ nümayəndənin rəhbəri olaraq dünyanın bir sıra ölkələrinə səfərləri, keçirdiyi görüşlər, qanlı 20 Yanvar günü həyatına hər an təhlükə yaranara bilişcəyindən çəkinməyərək, Moskvada Azərbaycanın daimi nümayəndəliyinə galib M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin xalqımıza qarşı töratdiyi misli görünməmiş qanlı qırğını əsl vətən oğlu kimi ifşa etməsi, Azərbaycanın başına gətirilən bələni dünyaya yaymasını göstərən

fotosənədlər fenomen şəxsiyyətin şərəflü özür yolunun səhifələrini bir daha xatirələrdə canlandırır.

Bir vaxtlar çoxuşaqlı ailədə işlətdikləri neft lampasından yarım əsr sonra, Naxçıvan Muxtar Respublikası Ali Məclisində rəhbərlik edərək öz iş otığında istifadə etməsini, blokada şəraitində yaşayın bu diyarın həyatında önemli rol oynayan "Umid" körpüsünün açılışını əks etdirən və digər çoxsaylı fotosəkillər vətənə həsr olunmuş ömrün müxtəlif anları barədə dolğun təsəvvür yaradır. Fondun əməkdaşları bütün bunları haqqında ətraflı məlumat verirdilər.

Azərbaycanın dövlət müstəqilliyyinin bərqərar olmasına, ölkəminin dünya birliliyinə qoşulmasına qidrətli liderin qurub-yaratduğu, rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının böyük rolunu, onun qurultaylarında iştirakını əks etdirən fotosənədlər qonaqlarda xüsuslu qürur hissi doğururdu.

Sonra Fondun kinosalonunda ulu öndərə hərs edilmiş "Böyük ömrün anları" filmi göstərildi.

Fenomen şəxsiyyətin mahir diplomat, görkəmlü siyasetçi, nəcib insan, fikir, ideya, əməl dühəsi, xalq, millət, Vətənə fədaisi, mehriban ailə başçısı kimi təqdim olunduğu bu filmdə ulu öndərin dilindən xalq mahnıları, şeirlər, müdrik kalamlar da səslənir, onun Vətənə, xalqa na qədər dərindən bağlı olduğu bir daha göz önündə canlanır. Xüsusilə nəvəsi Heydarın dünyaya gəlişindən necə böyük sevinc hissi keçirməsi filmin ən təsirli məqamlarındandır.

YAP Siyasi Şurasının üzvləri Heydər Əliyev Fondunun gördüyü işləri, o cümlədən uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan uşaqlara, talassemiya, diabet xəstəliyindən əziyyət çəkan azyashlılara yardım, təhsil, mədəniyyət sahəsində fəaliyyəti yüksək dəyərləndirdilər.

Fondla tanışlıdan zəngin təssürat alan qonaqlar dedilər ki, xalqını, Vətənini sevən hər bir azərbaycanının qəlbində dahi öndərin

əbədi heykəli var. Onun zəngin həyatını, elmi-nəzəri ırsını öyrənib gənclərə, gələcək nəsillərə çatdırmaq həmimizin borcudur. Heydər Əliyev ırsının tədqiq edilib toplanması, təbliği, dünyaya çatdırılması sahəsində Fondun gördüyü işlər an yüksək qiymətə layiqdir və cəmiyyətımız tərəfindən dəstəklənməlidir.

13 dekabr 2005-ci il

HEYDƏR ƏLİYEV FONDUNDА BEYNƏLXALQ MUĞAM MƏRKƏZİ TIKINTİSİNİN LAYİHƏSİ MÜZAKİRƏ EDİLMİŞDİR

2005-ci il Dekabrın 14-də Heydər Əliyev Fondunda paytaxtın Dənizkənarı Milli Parkda yaradılacaq Beynəlxalq Muğam Mərkəzinin binasının layihəsi respublikamızın tanınmış muğam ifaçılarının iştirakı ilə müzakirə olunmuşdur.

Fondun prezidenti, YUNESKO-nun xoşməramlı safiri, Milli Məclisin deputati Mehriban Əliyeva muğam ustalarını səmimiyyətlə salamlayaraq bildirdi ki, xalqımızın milli mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan muğam sənətinin qorunub saxlanması, tədqiqi, öyrənilməsi, dünyaya tanıdılması, gələcək nəsillərə çatdırılması üçün Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr cəmiyyətdə böyük razılıq hissili qarşılanır, nüfuzlu beynəlxalq təşkilatlarda, dünyadan bir sıra ölkələrində də çox geniş maraq doğurur. Bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun baş direktoru canab Matsuurannın iştirakı ilə Milli Parkda nadir musiqi məbədinin - Beynəlxalq Muğam Mərkəzinin təmalinin qoyulduğunu xatırladan Mehriban xanım, tikintin eskiz və layihəsi, arxitekturasi ilə bağlı respublikamızın ən məşhur muğam ifaçılarının fikirlərini öyrənmək istədiyini vurguladı. İndiyədək 10 layihə təqdim olunduğu, əsas diqqətin qədim milli və müasir arxitektura elementlərini birləşdirməklə musiqimizin əsas süntunu olan muğam sənətinin dərin fəlsəfəsini özündə təcəssüm etdirən bir kompleksin inşasına nail olmayı arzu etdiyini bildirən Fondun

prezidenti, müsiqi xadimlərini açıq, işgüzar fikir mübadiləsinə çağır-
dı.

Sonra layihələrin həm slaydları, həm də kağız üzərində eskizləri
göstərildi.

Respublikanın xalq artistləri, professorlar Arif Babayev və Canəli
Əkbərov, Habil Əliyev, Ağaxan Abdullayev, Alim Qasımov, Teymur
Mustafayev, Mənsun İbrahimov və başqları milli mədəniyyətimizin
zirvəsi olan muğam sənətinə Mehriban xanının göstərdiyi qayğını,
bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirdilər,
təqdim olunmuş layihələr barədə öz təklif, tövsiyə və fikirlərini bil-
dirdilər. Müzikalrların əhəmiyyətli olduğu, qarşılıqlı fikir mübadilə-
sinin bundan sonra da davam etdiriləcəyi vurğulandı.

15 dekabr 2005-ci il

HEYDƏR ƏLİYEV FONDU QARABAĞ HƏQİQƏTLƏRİNİN DÜNYAYA YAYILMASINA ÖZ TÖHFƏSİNİ VERİR

Yanvarın 24-də Heydər Əliyev Fondunda "Qarabağ həqiqətləri" bukletlər toplusunun təqdimat mərasimi keçirilmişdir. Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban ƏLİYEVA mərasimi açaraq dedi:

- Hörməti xanımlar və cənablar!

Əziz dostlar!

İlk növbədə, sizi Heydər Əliyev Fondunda salamlayıv və əsl qış ha-
vasına baxmayaraq, bugünkü mərasimdə bizimlə birlikdə olduğunu-
za görə minnətdarlığımızı bildirirəm.

Heydər Əliyev Fondu artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir.
Bu gün mən böyük qürur hissi ilə demək istərdim ki, Fond həm ölkəmizin ictimai həyatının fəal iştirakçısıdır, həm də əcmiyyətimizdə böyük eks-sədaya və hörmətə malik olan bir təşkilatdır. Qısa zaman-
da belə yüksək nüfuz qazanmağın səbəbi fond tərəfindən hazırlanmış
hayata keçirilən müxtəlif proqramlar və layihələr, görülən konkret
işlər və əldə edilən nəticələrdir. Təhsil, səhiyyə, sosial problemlər, id-
man və gəncərin problemləri, mədəni irsin qorunması - bütün bu
sahələrdə fond konkret layihələr həyata keçirmiş və uğurlu nəticələr
əldə etmişdir.

Yaradılan ilk gündən bəyan etmişik ki, Heydər Əliyev Fondu Azər-
baycanın firavan gələcəyi naminə, Azərbaycan xalqının bu günü və

sabahı namına fəaliyyət göstərir. Biz çalışırıq ki, cəmiyyətimizin ən aktual, ən vacib problemlərini, suallarını diqqət mərkəzində saxlayaqla və buların həlli yolunda əlimizdən gələni əsirgəməyək.

Bu gün Azərbaycanın ən böyük, ən ağır problemi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hollidir. Ölükəmizin qarşısında duran ən mühüm məsələ budur. Min il önce olduğu kimi, bu gün də hər bir mülətin qarşılıqla biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır. Azərbaycan xalqı artıq 17 idir ki, belə bir haqsızlıqla üzlaşmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və alıl olmuşdur. 1 milyondan artıq insan 10 ildən çoxdur ki, öz doğma torpağından didərgin düşərək, qacqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilərin tərəfindən soyqırıma və etnik təmizləmə siyasetinə məruz qalmışlar. Bir milyondan çox soydaşımızın insan hüquqları tapdamlılaşdır. Bütün başşöriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir.

Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsrə qədəm qoymuşuq.

Bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını alımaq Heydər Əliyev siyasetinin ayrılmaz bir hissə idi. Heydər Əliyev hər bir xarici safrinə Azərbaycanın xəritəsini də aparardı və orada keçirilən görüşlər zamanı rastlaşdığı insانlara bütün əsl həqiqətləri, faktları çatdırırdı və bunu hər bir azərbaycanlı tövsiyə etmişdir.

Bu gün də həmin siyaset davam etdirilir. Keçən il Milli Elmlər Akademiyasının 60 illik yubileyinə həsr edilmiş toplantıda Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında demişdir ki, Qarabağ mövzusunda çoxsaylı elmi işlər yaradılmışdır, kitablar yazılmalıdır, müxtəlif dillərə tərcümə edilib dünyaya yayılmalıdır. Biz, Heydər Əliyev Fondu da ulu öndərimizin ideyallarına sadıq qalaraq, bu işi davam etdirməyi özümüzə mənəvi borc sayıraq. Bu gün təqdim olunan layihə "Qarabağ həqiqətləri" silsiləsi bu istiqamətdə bir addımdır.

İdeoloji iş ardıcıl, intensiv və zamanın tələblərinə cavab verən fəaliyyət tələb edir. Müasir dünyada böyük həcmli kitablarla marağın azaldığını nəzərə alaraq, biz daha qısa bir formata üstünlük verdik və bizim bu toplumuz beş bukletdən ibarətdir. Bunlarda Qarabağın tarixi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə vurulan ziyan, Xocalı soyqırımı və ermənilərin törətdiyi terror aktları haqqında çox dəqiq məlumat toplanmışdır. Bu, beynəlxalq əlamə ünvanlanan bir nəşerdir və ona görə ingilis, fransız, alman, ərəb və rus dillərində çap olunacaqdır. Bukletləri əlinə alan hər bir kəs çox az bir vaxt sərf edərək, ədalətli və düzgün faktlara əsaslanan məlumat əldə edə biləcəkdir.

Heydər Əliyev Fondu tərəfindən yaradılan işçi qrupu hazırda silsilənin ikinci hissəsi üzərində çalışır. Burada daha çox Qarabağın Qafqaz Albaniyası dövləti dövründən Azərbaycanın sovet dövründə qədər olan tarixi faktlar aksini tapacaqdır. Mən inanıram ki, "Qarabağ həqiqətləri" silsiləsi Azərbaycanın haqq sözünü bütün dünya ictimaiyətinə çatdırmaqdə mühüm və vacib bir addım olacaqdır.

Sonda mən bu layihə üzərində çalışan hər bir insana minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə sağ olun.

Xarici işlər nazirinin müavini Araz Əzimov, Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru professor Rövşən Mustafayev Heydər Əliyev Fondunun bu layihəsinə yüksək qiymətləndirərək, təqdimati keçirilən toplu barədə öz fikirlərini söylədilər, nəfis tərtibatlı, konkret faktlar, çoxsaylı fotosəkillər verilmiş nəşrin Azərbaycan həqiqətlərinin dünyaya yayılması işinə sanbalı töhfə olacağını vurguladılar.

Sonra ekranda "Qarabağ həqiqətləri" toplusunun elektron variantı nümayiş etdirildi.

Mərasimdə iştirak edən xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinə, tanınmış elm və mədəniyyət xadimlərinə, Milli Məclisin deputatlarına toplunun nüsxələri paylandı.

25 yanvar 2006-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN 2005-ci İLDƏKİ FƏALİYYƏTİNİN YEKUNLARINA HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Yanvarın 27-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı safi, Milli Məclisin deputati Mehriban xanım Əliyevanın iştirakı ilə fondun 2005-ci ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş tədbir keçirilmişdir.

Əvvəlcə iştirakçılar - Nazirlər Kabinetinin məsul işçiləri, Milli Məclisin deputatları, nazirlər, ziyahçılar, ayrı-ayrı təşkilatların nümayəndələri və xarici ölkələrin Azərbaycandakı səfirləri fondun birillik fəaliyyətini əks etdirən materiallara baxırlar və Azərbaycan Regional Muzeyinin maketi ilə tanış oldular.

Sonra Heydər Əliyev Fondunun fəaliyyətinə dair sənədli film nümayiş etdirildi. Filmdə fondun təhsil, mədəniyyət, elm və texnologiya, səhiyyə, sosial-iqtisadi inkişaf və digər istiqamətlərində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilir. Film 2005-ci ildə Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Programı, YUNESKO və Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə "Uşaq evləri və internat məktəblərinin inkişafı programı", "Yeniləşən Azərbaycana yeni məktəb", "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı" layihələrinin, "Talassemiyasız həyat naminə" programının uğurla həyata keçirməsi barədə dolğun fəsəvvür yaradır. Eyni zamanda, "Qarabağ xanəndələri" musiqi albomunun hazırlanması, Beynəlxalq Muğam Mərkəzinin təməlinin

qoyulması, respublikada analogu olmayan "Azərbaycan" portalının yaradılması, Qarabağın tarixindən, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması və ağır nəticələrindən, Xocalı soyqırımından, erməni terrorizmindən bəhs edən "Qarabağ həqiqətləri" toplusunun nəşri və s. barədə də məlumat verilir. Sənədli film bu fikirlə tamamlanır: "Bütün görülən və görülmələk işlər ömrünü Vətənə həsr etmiş Heydər Əliyevin dövlət quruculuğunda həyata keçirdiyi bənzərsiz strategiyanın məntiqi davamı və gerçəkləşən arzulardır".

Tədbiri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşmoramlı sahibi, Milli Məclisin deputati MEHRİBAN ƏLİYEVA açaraq dedi:

- Hörmətli xanumlar və canablar!

Əziz qonaqlar!

Biz bu gün Heydər Əliyev Fondunun 2005-ci ildə hazırlayıb həyata keçirdiyi bütün layihələr barədə bir növ hesabat vermək və keçən ilə yekun vurmaq üçün toplaşmışıq. Cəmiyyətdə fondun fəaliyyətinə olan çox böyük maraq və diqqəti nəzərə alaraq, biz bu gün bütün layihələrimiz, proqramlarımız barədə qısa da olsa, məlumat vermək istərdik.

Bildiyiniz kimi, fondun fəaliyyəti çoxşaxəlidir. Təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya, idman, sosial problemlər - bütün sahalarında fond tərəfindən proqramlar hazırlanaraq həyata keçirilir. Ümumiyyətlə, biz öz fəaliyyətimizi müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa - cəmiyyətdə olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlanmağa, həyata keçirməyə və uğurlu nəticələri əldə etməyə çalışırıq. Bu gün fondun bu strategiyanın nəticələrini sizin diqqətinizə çatdırmaq istəyirik.

İllər növbədə, bizim fəaliyyətimizin ən prioritet istiqamətlərindən olan təhsil barədə. Ölkəmizin inkişafında təhsilin böyük əhəmiyyət





Xoşməramlı safrı

kəsb etdiyini nəzərə alaraq, keçən il bu sahədə bir neçə irimiqyaslı la-yihə hazırlanmış həyata keçirilibdir. Ölkəmizdə çox böyük aks-sada doğuran "Yeniləşən Azərbaycana yeni məktəb" programıdır. Biz ilk dəfə bu programı təqdim edəndə dəyirmi masa keçirmişdik. Çox adam inanmurdı, şübhə ilə yanaşındı ki, bu, necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Əlakbərov programın icrası ilə bağlı məlumat verərək bildirdi ki, iqtisadi inkişaf yolunu tutan, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliyi yiyələnməsi, dünya təhsil sistemini integrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet sahələrindən biridir. Fondun ötən ildən həyata keçirməyə başlığı və artıq birinci mərhələsi başa çatan "Yeniləşən Azərbaycana yeni məktəb" programı məhz bu sahədə mövcud problemlərin həllinə istiqamətləndirilmişdir.

Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün fondun prezidentinin təşəbbüsü ilə respublika üzrə orta məktəblərin monitorinqi keçirilmiş və on müxtəlif bölgələrdə 132 məktəb binasının tam yararsız olduğu müəyyənləşdirilmişdir. Cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədi ilə ötən ilin iyununda müvafiq qurumların, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların iştirakı ilə keçirilən dəyirmi masada 100, 200 və 240 şagird yerlik məktəb binalarının layihələri təqdim olunmuşdu.



İcraçı direktör xüsusi vurguladı ki, fondun prezidentinin layihə ilə bağlı cəmiyyətə ünvanlaşdırılmış omakdaşlıq çağrıları geniş əks-səda doğrudu. Azərbaycanın bölgələrində - dağ kəndlərində, ən ucqar yaşayış məntəqələrində məktəb tikintisi geniş vüsət alı, qisə müddədətə layihələr əsasında yeni, müasir tələblərə cavab verən binalar istifadaya verildi.

Məktəblərin müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əynəyi vəsait və kompüterlərlə təchiz olunduğunu söyləyən Anar Ələkbərov dedi ki, yeniləşən Azərbaycana yeni məktəb bəxs edən bütün layihə iştirakçılarının gərgin əməyi, yorulmaz sayı nəticəsində minlərlə məktəbli yeni tədris ilini yaraşlı, güzoxşayan təhsil ocaqlarında sevinc hissi ilə qarşılıdlar.

Sonra slaydlar vasitəsilə müxtəlif rayonlar üzrə bir sırada orta məktəb binalarının əvvəlki və indiki vəziyyəti nümayiş etdirildi.

MEHRİBAN ƏLİYEVA bildirdi ki, hazırda fond "Yeniləşən Azərbaycana yeni məktəb" programının ikinci mərhələsinin icrasına başlayır. Bu il biz daha 100 məktəb binasının inşasını təmin etmək istəyirik. Bu programda Bakı ətrafi qəsəbələrdə yerləşən məktəblər də nəzərdə tutulacaqdır.

Təhsil sahəsində növbəti programlardan biri "Uşaq evləri və internat məktəblərinin inkişafı" programıdır. Bu, bizim fondun demək olar ki, illə programlarından biridir və hər bir omakdaşımız üçün çox əziz və doğma olan bir programdır. Çünkü bu program çərçivəsində biz Bakıda və Aşərənda yerləşən, demək olar, hər bir uşaq evi və internat məktəbində olmuşuq. Daim gedirik, orada yaşayan bütün uşaqlar artıq bizim üçün çox doğma, əziz olublar. Biz sanki bir ailə kimiyik.

"Uşaq evləri və internat məktəblərinin inkişafı" programının əlaqələndiricisi İlqar Mustafayev məlumat verdi ki, Heydər Əliyev Fondu fəaliyyətinin ilk gündündən uşaqlara, xüsusi ehtiyaçı olan uşaqlara diqqət və qayğı göstərir. Bu məqsədə fondun prezidentinin təşəbbüsü ilə "Uşaq evləri və internat məktəblərinin inkişafı" programı işlənilərə hazırlanmışdır. Program üzrə uşaq evləri və internat məktəblərində mövcud problemlərin həll olunması üçün 4 asas istiqamət müəyyən edilmişdir: texniki dəstək, təhsil, sahiyyə və ictimai faaliyyət. Program çərçivəsində yaradılmış işçi qrupu respublikada faaliyyət göstərən uşaq evləri və internat məktəblərindəki mövcud vəziyyətin monitorinqini apararaq uşaqları sayı, aylıq, illik dövlət təminatına daxil olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, sahiyyə, yaşayış, istirahət) kimi göstəriciləri müəyyən etmişdir. Belə uşaq müəssisələrinin böyük əksəriyyətinin ilkin mərhələdə əsaslı təmirə və texniki təchizatda daha çox ehtiyacı olduğu aşkar edilmişdir. Fondun rəhbəri Bakının və ölkəmizin əksər rayonlarındakı uşaq evləri və internat məktəblərində şəxslən olaraq, programın texniki dəstək istiqaməti üzrə işlərin başlanması üçün tapşırıq vermişdir.

(Sonra 2005-ci ildə yenidənqurma işlərinin aparıldığı uşaq müəssisələri, yeni avadanlıqla və bir neçəsi nəqliyyat vasitəsilə təmin olunan internat məktəblər barədə slaydlar göstərildi).

Programın əlaqələndiricisi daha sonra bildirdi ki, gördüyüümüz işlər yalnız texniki dəstəklə məhdudlaşdırır, kitabxanalar yaradılmış, onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, əksər uşaq evləri və internat məktəblərində kompüter avadanlığı qurşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır. Bir çoxunda həkim və psixoloq otaqları yaradılmışdır. Uşaq evləri və in-

ternat məktəblərində qida normativlərinin dəyişdirilməsi məqsədi ilə təkiflər paketi hazırlanmışdır.

Uşaq evlərində, internat məktəblərində təbiyə olunan uşaqlar, qacqın və məcburi köçkünlərlərindən olan və təhsildə fərqlənən şəgirdlər üçün müxtəlif bayram şənliklərinin təşkili artıq ənənəyə çevrilmişdir. Fondun prezidentinin təşəbbüsü ilə uşaqların asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədi ilə bu il pilot layihəsi olaraq. Nizami rayonundakı 1 nömrəli uşaq evi üçün Şüvəlan qəsəbəsində yay düşərgəsinin yaradılması planlaşdırılır.

İ.Mustafayev paytaxtda xüsusi resurs mərkəzi yaradılmasının vəcibliyini vürgulayaraq bildirdi ki, bununla uşaq evləri və internat məktəblərinin müəllim və təbiyəçiləri üçün müasir tədris və təbiyə metodikasının tətbiqinə dair treninglər təşkil etmək, uşaq alveri, uşaq əməyindən istifadə, onlara qarşı zorakılıq və s. aradan qaldırmaq istiqamətində daha davamlı tədbirlərin həyata keçirilməsi mümkün olardı.

MEHİRİBAN ƏLİYEVA: Dediym kimi, bu, bizim üçün çox əziz bir programdır. Amma bütün bu tədbirlərlə yanşı, biz yaxşı başa düşürük ki, heç bir dövlət mütəssəsisi, ən müasir, gözəl təmir olmuş, avadanlıqla təmin edilmiş məktəb heç zaman ailə mühitini əvəz edə bilməz. Ona görə, albotta, bizim an vacib və böyük məqsədimiz odur ki, bütün uşaqlar ailə şəraitində təbiyə alsunlar. Məhz buna görə biz YUNİSEF-lə birlikdə "Deinstitüllaşma programı" ni uğurla həyata keçiririk.

Keçən il Heydər Əliyev Fondunda daha mühüm bir hadisə baş vermişdir. Demək olar ki, Heydər Əliyev Fondu beynəlxalq fəaliyyətlə başlamışdır. Keçən ilin dekabrında Heydər Əliyev Fondu

ilə BMT-nin İnkışaf Programı arasında kor və zəif görən insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin ediləcəsinə dair layihə sənədi və əməkdaşlıq sazişi imzalanmışdır.

"Kor və zəif görən insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsinə dair" layihənin milli alaqqəndarlığı Anar Ələkbərov ölkəməzdə 40 minə yaxın gözdən əlinin olduğunu bildirərək dedi ki, layihənin əsas məqsədi əhalinin belə qruplarının salahiyyətlərini genişləndirmək və xüsusi, məşğulluğunu artırmaq üçün onlara əlavə imkanlar yaratmaq mexanizmi kimi İKT-dən istifadə etməklə kor və görmə qabiliyyəti zəif olan insanlara yardım göstərməkdir.

Layihənin birinci mərhələsində gözdən əliş insanlar üçün rəqəmsal fərgin aradan qaldırılması üzrə milli strategiya hazırlanıb həyata keçirmək məqsədi ilə Azərbaycanda həmin insanların İKT ehtiyacları müəyyən olunacaqdır. İkinci mərhələdə texniki mütəxəssislər qrupunun vasitəsilə xüsusi kompüter avadanlığını quraşdırmaq, program təminatını lokallaşdırmaq (tərcüma etmək), interneta çıxış təmin etmək, tədris-təlim proqramlarını hazırlamaq üçün təhsil sahəsində yerli və xarici ekspertlərin təcrübəsindən istifadə etmək üçün model informasiya-kommunikasiya texnologiyaları sinfi yaradılacaqdır. Üçüncü mərhələdə isə kor və görmə qabiliyyəti zəif olan insanların yaradılacaq kitabxana və təlim mərkəzində onların audio materialıllar və Brail şriftli kitablardan istifadə imkanları təmin olunacaqdır.

Layihənin yeri Bakının Nərimanov rayonundakı Kor və zaifgörən uşaqlar üçün respublika internat məktəbi müəyyənəldirilmişdir. Həzirdə burada yenidənqurma işləri aparılır. Layihənin geniş imkanlarından bütün əliş insanlar faydalana biləcəklər.

Heydar Əliyev Fonduun mədəniyyət sektorunun əməkdaşı Məhəbbət Mehdiyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə hayata keçirilən layihələrdən danışdı. O bildirdi ki, Mehriban xanının şəxsi təşəbbüsü ilə Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə əlaqədar görkəmlı sənətkarlar davat edilməklə dayırma masa keçirilmiş və YUNESKO-nun baş direktoru Matsuurannı iştirakı ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur.

"Qarabağ xanəndələri" musiqi albomu buraxılmış, Azərbaycanın görkəmləri yazarı və pedagoqu Abdulla Şaiqin ev-muzeyində təmir-börpə. Mərdəkan qəsəbəsindəki kütləvi kitabxanada yenidənqurma işləri aparılmışdır. Pir-Həsən ziyarətgahının yenidən qurulması ilə bağlı işlər sona çatıb. Gəncə şəhərində Comərd Qəssab türbəsi bərpa olunmuş. Gəncənin sonuncu xanı Cavad xanın qəbri üzərində türbə ucaldılmış. Hazırkı Zeynəb məscidi isə yenidən qurulmuşdur.

Ulu öndər Heydar Əliyevin mühərribə və əmək veteranlarına göstərdiyi böyük diqqət və qayğıya sadiq qalaraq, fonddu mühərribə veteranları ilə səmimi görüş keçirilmişdir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 120, akademik Yusif Məmmədəliyevin 100 illik yubileyləri qeyd olunmuş, dünya səhərləti sənətçilər Mstislav Rostropoviçin və onun hayat yoldaşı Qalina Vişnevskyanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş album və disklər buraxılmışdır.

Bildirildi ki, hesabat dövründə fondun ekspozisiyası ilə minə yaxın qonaq tamş olmuşdur. Bakıda, respublikanın digər şəhər və rayonlarında Heydar Əliyeva həsr olunmuş muzeylər, yaxud guşələr yaradılmış, Azərbaycan İqtisad Universitetində Heydar Əliyev Fondu ilə birgə "Heydar Əliyev ırsının öyrənilməsi mərkəzi" açılmışdır və bu istiqamətdə iş davam edir.

MEHİRİBAN ƏLİYEVA: 2005-ci ildə əsası qoyulan irimiqyaslı layihələrdən biri də Heydar Əliyev Fondunda Azərbaycan Regional Muzeyinin yaradılmasıdır. Bu gün siz muzeyin məaketini görə bildiniz. Ölkəmizə gələn, fondu ziyarət edən hər bir qonaq Azərbaycanın müxtəlif regionlarının tarixi, mədəniyyəti, sərvətləri, iqtisadiyyatı barədə doğru məlumat ala biləcəkdir.

"Azərbaycan Regional Muzeyi" layihəsinin əlaqələndiricisi Pervin İsmayılova məlumat verdi ki, layihə ilə bağlı Böyük Britaniyanın SMA Design şirkəti ilə birgə işləyəcək yerli müütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdır. Məqsəd Azərbaycanın müxtəlif bölgələrinin özünəməxsus əzelliliklərini - tarixi keçmişini, sosial-iqtisadi vəziyyətini, flora və faunasını, mədəni-dini abidələrini, təsərrüfat hayatı, yerli adət-ənənələrini, etnik qruplarını aks etdirməklə yanaşı, ümummilli liderimiz Heydar Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində bu regionların inkişafı üçün gördüyü işləri, qoymuşğu zəngin ırsı təbliğ etməkdir.

Azərbaycan haqqında haqiqətlərin dünya ictimaiyyətinə çatdırılması barədə həyata keçirilən layihələr haqqında fondun informasiya və kommunikasiya texnologiyaları üzrə eksperti Azər Bayramov məlumat verdi. Bildirildi ki, 2005-ci ildə ümummilli liderimiz Heydar Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Heydar-aliyev.org" domen adlı Azərbaycan, ingilis və rus dillərində internet-portala yaradılmışdır. Portaldə ümummilli liderimizin müxtəlif nitqləri, kütüvə informasiya vasitələrinə müraciətlərini toplamışdır. Növbəti layihə

domen adı "Heydar-aliyev-fundation.org" olan, yüksək zövqlə tərtib edilmiş Heydər Əliyev Fondunun internet sahifəsinin yaradılmasıdır.

O. fondun prezidentinin təşəbbüsü ilə, zənginliyinə görə respublikada analogu olmayan "Azərbaycan" internet portalının yaradıldığı bildirdi, onun bölmələri, "Səsvermə" və "Forum" sistemləri barədə danışdı. Qeyd olundu ki, təqdimat mərasimini 2005-ci ildə keçirilən "Azərbaycan" internet portalı "Azərbaycan elektron kontent-2005 müsafəti" milli müsabiqəsində elektron-cəlb - etmə nominasiyası üzrə qalib gəlmişdir.

Pervinə İsmayılova ötən il fond tərəfindən nəşr olunmuş bir neçə maraqlı əsər barədə məlumat verdi. Bildirildi ki, "Qarabağ həqiqətləri" toplısu ingilis dilində buraxılmışdır. Bu nəşr "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçılarından ibarətdir. Onlar fransız, alman, ərəb və rus dillərində də nəşr olunacaqdır. Artıq "Qarabağ həqiqətləri" silsiləsinin ikinci cildinin hazırlanmasına da başlanılmışdır.

Azərbaycan Milli Akademiyasının İnsan Hüquqları İnstitutunun müütəxəssisi ilə birgə hazırlanmış "Pirlər və mühərribə" kitabında Azərbaycanın Ermənistandan silahlı qüvvələri tərəfindən işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarında düşmən tapdağı altında qalan ziyanətgahlar, dağlılmış tarixi memarlıq abidələri, pirlər haqqında oträflə məlumat verilir.

Ötən ildən başlayaraq, bir sırə xarici nəşrlərin Azərbaycan dilinə tərcüməsi üzərində işlər aparılır. Orduda xidmət edən gənclərimizin hərbi hazırlığına və maarifləndirilməsinə töhfə olaraq, "Hərbcinin

"qeyd-yaddaş kitabı" və "Hərbi and" qəzeti çap edilmişdir. Heydər Əliyev Fondunun birillik fəaliyyətini öks etdirən kitab da böyük məraq doğurur.

Səhiyyə ilə bağlı layihələr barədə məlumat verən fondun eksperti Faiq Tağızadə bildirdi ki, ötən il 310 nəfər şəkərli diabetə düçər olmuş 14 yaşından uşaq himayəyə götürülmüşdür və onlar insulində təmin edilirlər. Bu il Talassemiya Mərkəzinin tikilinə başlanacaqdır. Fondun prezidentinin təşəbbüsü ilə Diaqnostika Mərkəzinin da inşası nəzərdə tutulur.

2005-ci ildə fonda 3 mindən çox adam müraciət edərək müalicə üçün kömək istəmişdir. Onların hamısına yüksək səviyyədə tibbi yardım göstərilibdir. Xarici ölkələrin səhiyyə müütəxəssisləri ilə əlaqələr yaradılmışdır və xəstələrin bazılardını oraya göndərmək imkanı vardır.

Heydər Əliyev Fondunun prezidenti MEHRİBAN ƏLİYEVƏ tədbirə yekun vuraraq dedi:

- Qeyd olunan layihələrlə yanaşı, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində də geniş tədbirlər hayata keçirilmişdir. O cümlədən yeni avtomobil yolları çəkilmiş, elektrik təchizatı yaxşılaşdırılmış, kanalizasiya sisteminin yenidən qurulması, su borularının çəkilişi və s.

Əziz qonaqlar, beləliklə, biz Heydər Əliyev Fondunun 2005-ci ilə də fəaliyyətinin istiqamətlərini, hayata keçirdiyi layihə və programları notičalarını sizə təqdim etdik. Heydər Əliyev Fondu bu gün ölkəmizin iclimai həyatının ən fəal iştirakçılarından biridir və öz əməlliəti ilə cəmiyyətdə böyük hörmətə və dəstəyə malikdir. Fondu ünvanına galon yüzlərlə məktub mənə bu sözləri deməyə asas verir. O məktublarda ölkəmizin müxtəlif regionlarından insanlar fondun fəaliyyəti ilə maraqlanır, öz arzu və tövsiyələrini biza çatdırırlar. Mən əmin etmək istəyirəm ki, fond gələcəkdə də öz fəaliyyətini məhz bu çür davam etdirəcək və Azərbaycanın sırvan galacayı, Azərbaycan

xalqının xoşbəxt bu günü və sabahı naminə çalışacaqdır.

Bu gün Heydər Əliyev Fondu formalasmış, peşəkar, çox etibarlı bir komandadır. Mən bu fürsətdən istifadə edərək Heydər Əliyev Fonduun bütün əməkdaşlarına öz minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, Heydər Əliyevin idarəciliğ ideyalarına sadıq qalaraq, Heydər Əliyev Fondunda çalışan hər bir insan yüksək vətənpərvərlik və insansevərlik nümayiş etdirməlidir.

Sonda 2005-ci ildə Heydər Əliyev Fondu ilə əməkdaşlıq edən bütün dövlət və qeyri-dövlət qurumlarına, diplomatik nümayəndələrə, yerli və xarici sahibkarlara, təşkilatlara böyük təşəkkürüm bildirirəm. Hesab edirəm ki, bəzən əməkdaşlıq ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına çox mühüm bir addimdır.

Bununla da bizim bugünkü toplantımız başa çatır. Sizə cansağlığı, uğurlar və xoşbəxtlik arzulayırıam. Cox sağ olun.

28 yanvar 2006-ci il

**HEYDƏR ƏLİYEV FONDUNUN
PREZİDENTİ, YUNESKO-nun
XOŞMƏRAMLI SƏFİRİ,
MİLLİ MƏCLİSİN DEPUTATI
MEHRİBAN XANIM ƏLİYEVAYA
“2005-ci İLİN ADAMI” MÜKAFATİ
TƏQDİM OLUNMUŞDUR**

**HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ,
YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN
DEPUTATI MEHRİBAN XANIM ƏLİYEVANIN ÇIXIŞI**

Milli Qəhrəman Cingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət inicinin möhkənlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiyiqashi xeyriyyəçilik fəaliyyətinə görə Heydər Əliyev Fonduun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyevani “2005-ci ilin adamı” elan etmişdir. Yanvarın 31-də “Park Inn” hotelinin böyük mərasim salonunda mükafatın təqdim edilməsi mərasimi olmuşdur.

Mərasimi ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev açaraq dedi:

- Xanımlar və cənablar! Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən "2005-ci ilin adamı" mükafatının təqdim olunması mərasimini açıq elan edirəm. 2001-ci ildən başlayaraq təqdim edilən bu mükafat, bir qayda olaraq, vətənpərvərliyi və millətə göstərdiyi xidmətləri ilə seçilən insanlara verilir. Azərbaycanın tərəqqisi, milli keyfiyyətlərin qorunub saxlanılması, habelə ölkəmizin dünyadakı imicini lətiq olduğu şəkildə formalasdırmaq kimi böyük amallara xidmət edən mükafatın əsas mənası özürünün fəaliyyət və yaşam təzəklərini Azərbaycanın rəfahına yönəldən şəxslərin müəyyən edilməsi və həvəsləndirməsindən ibarətdir. Hesab edirik ki, dünya xəritəsində balaca görünən Azərbaycan adlı respublikamızın və eyni zamanda, olduqca böyük Vətənəmizin qüdrətlənməsinə yönəlmış hər bir addım təbliğ edilməlidir. Klassiklərdən birinin sözleri ilə desək, bu mükafat həm də hər bir vətəndaşın özünə verməli olduğu "son bu Vətən üçün neyləməsan?" sualının məntiqəyugun cavabıdır. Əsas qayası Azərbaycan və azərbaycanlıq uğrunda çalışan insanların həyat və fəaliyyətini hər bir vətəndaş üçün örnəyə çevirmək olan Milli Qohrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilmiş "İlin adamı" mükafatı artıq ictimai həvəsləndirmə və təşviqətənin ciddi attributuna çevrilibdir.

Mən mölökər tədbirinə dəvət edilmiş qonaqları, mətbuat nümayəndələrini salanlıyım və sözü ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayeva verirəm.

**ANS ŞİRKƏTLƏR QRUPUNUN PREZİDENTİ
VAHİD MUSTAFAYEVİN ÇIXIŞI**

- Xanımlar və cənablar!

Hər seydan əvvəl, bizim bu məclisimizə təşrif buyurdığunuza görə səzə təşəkkür edirəm. "Həyata hər bir əsasın yerini və təleyini tarix

müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sonin şəxsi, dörk edilmiş masuliyətin imkan verir". Bu sözlərin müəllifi indi artıq həm də "2005-ci ilin adamı"dır. Söhbət Heydər Əliyev Fonduun prezidenti, millət vəkili Mehriban xanum Əliyevadan gedir. Mehriban xanım 2005-ci ildə gördüyü işləri ilə sübut etdi ki, bu ifadəni gözəl söz kimi işlətməyibdir. O, öz fəaliyyəti ilə bu günə yox, daha çox goləcəyə hesablanmış addımlar atmağı bacardı. Ölkənin birinci xanımının diqqət yetirdiyi sahələr olduqca həssas qütbələr idi. Bu qütbələrin mərkəzində milli genefondumuz olan uşaqlar və xalqımızın minilliliklərdən keçirib bu gənə çatdırıldığı mədəni-etnoqrafik ənənələr dayanır. İlk baxışdan, bəlkə də, diabetli və talassemiyalı uşaqlara qayğı ilə "Qarabağ xanəndələri" layihəsi arasında elə bir rabitə yoxdur. Amma bu iki ciddi layihə arasında onları bir-birinə bağlayan mərkəzi bir xətt var. Bu da Azərbaycanın milli genefondunun prioritetə çevriləməsidir. Doğrudan da, istər "Yeniləşən Azərbaycana yeni məktəb", istərsə də tikilən və ya bərpa edilən uşaq evləri, internat məktəbləri, istərsə də mədəni irsimizin təbliği üçün həyata keçirilən irimiqyaslı layihələr milli genefondumuzun qorunub saxlanılması kimi vahid bir məqsədə qulluq edir.

Mehriban Əliyevanın laşəbbüsü və Azərbaycan Mədəniyyətinin Dostları Fonduun maliyyə dəstəyi ilə reallaşdırılmış "Qarabağ xanəndələri" layihəsinin satırlı mənası da var. Ermənistanın Azərbaycana tacavüzi nticəsində tar-mar edilmiş bir çox muzeylər, sıradan çıxarılmış tarixi abidələr əvəzində, dünyaya Qarabağın korifeyləri şəxsnə çıxarıldı. Cabbar Qarayagdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski və onlar kimi neçə-neçə incəsənat stalaları ösəsləri və şanlı tarixləri ilə Azərbaycanın səsini düşmənlərdən daha yüksək səsləndirdilər. Bu, həm də çox vətənpərvər məna kasb edən siyasi layihə idi. Bu baxışdan Beynəlxalq Muğam Mərkəzinin tikintisi də bu siyasetin tə-

kib hissəsidir. Bundan sonra dünyada artıq "Muğamın vələni həradadır?" suali گündəlikdən çıxacaqdır.

Bir qədər avval man Mehriban xanım Əliyevanın fəaliyyətinin birmənəh olaraq milli genefondumuzun xeyrinə olduğu haqqında daşındı. O, uşaqlara bir toplu kimi yox, fərdi qaydada yanaşır, onların Azərbaycan dövlətinin gələcəyində tutacağı yero hesablanmış işlər görür. Təsadüfi deyil ki, YUNESKO-nun xoşməramlı səfiri olan xanım Əliyevanın təşəbbüsü ilə "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda Parisdə və Bakıda geniş konfranslar təşkil olunur, qacqın və məcburi köçkün uşaqlarının təhsil problemləri ilə əlaqədar məruza hazırlamaq məqsədi ilə YUNESKO-nun nümayəndələri Sabirabad, Saatlı və İmişli rayonlarına aparılır. Onlar burada məcburi köçkün məktəblərinin vəziyyəti ilə yaxından tanış olurlar. Bu isə, təkcə təhsil problemi deyildir. Təbii ki, hər bir məcburi köçkün uşağı öz siyasi Qarabağ probleminin ona vurduğu zərbənin izlərini, mühabətinin artı döşətlərinin informasiyalarını da daşıyır.

İndi isə bir qədər statistika:

2005-ci il də Mehriban Əliyevanın təşəbbüsü və birbaşa iştirakı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı şəkildə bərpa edildi. Bu, hər ay orta hesabla iki məktəbin bərpa olunması deməkdir. Bakıda, Xaçmazda, Əli Bayramlıda, Sumqayıtda, Şəki, Astarada, İsmayıllıda, Ağdam və Bərdədə, Beyləqanda, Gədəbəy, Saatlı, Zərdəb, Yardımlı, Qax, Göyçay, Qusar, Lerik, Salışan şəhərlərində və bir sırə kandillarda yerləşən və qaza vəziyyətində olan 132 məktəb üçün yeni binaların tikilməsi üzrə xüsusi program hazırlanıb və bu istiqamətdə intensiv işlərə başlanıldı. Təşəbbüsün əvvəlində çoxunun gözər arzu kimi yanaşığı "Yeniləşən Azərbaycana yeni məktəb" ideyəsi artıq realığa çevrilib.

Mehriban Əliyevanın başçılığı altında Azərbaycan Gimnastika Federasiyası bu il idman sahəsinə də sanballı töhfələr veribdir. Zəriflik,

gözallık, güc və incasənəli özündə birləşdirən gimnastikanın müxtəlif növlərinin ənənələrini bərpa etmək üçün əsaslı tədbirlər görülübdir. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı xanım Əliyevanın təşəbbüsü və zəhməti ilə Azərbaycanda keçirildi və xüsusi vurğulamaq istəyirəm ki, bu, milli tariximiz ərzində Azərbaycanda keçirilən ilk dünya çempionatı idi.

Ölkənin birinci xanımı xeyriyyəçilik sahəsində də nəzərə çarpacaq işlər görmüşdür. Diabetli və talassemiyalı uşaqlar Heydər Əliyev Fonduğun xətti ilə zəruri dərman preparatları ilə təmin olunmaqdır. 2005-ci ildə 1 nömrəli körpələr evi, 2 nömrəli internat və Mərdəkandakı Pir Həsən ziyarətgahı əsaslı təmir olunaraq istifadəyə verilib. Bir sözə, Mehriban Əliyevanın fəaliyyəti usaqdan böyüyə qədər bütün yaşı təbəqələrini əhatə etdi.

İndi isə sizi 2005-ci ilin adamının nailiyyətlərini əks etdirən qısa videoçarxa baxmağa dəvət edirəm.

(Mehriban Əliyevanın respublikamızın ayrı-ayrı regionlarında təhsil, səhiyyə, mədəniyyət obyektlərində keçirdiyi görüşləri, beynəlxalq soviyyiyə tədbirlərdə iştirakı və çıxışlarını əks etdirən video-kadrlar maraqla qarşılanı).

Burada bir haşıya çıxməq isəyirəm. Bilirsiniz, ANS vətəndaşlarından müxtəlif problemlərlə bağlı məktublar alır. Adətən, belə məktubların surəti əlaqədar dövlət təşkilatlarına yollanır. Lakin 2005-ci ildə ANS-ə daxil olan on minlərlə məktubun böyük bir hissəsinin surətləri artıq, əlaqədar təşkilatlara yox, mahz Mehriban Əliyevaya ünvanlanır. Bu isə o deməkdir ki, insanlar onların problemlərini, sözünəslə mənasında, həlli edənlərə üz tuturlar.

Bir sözə, milli mədəni irsimizin qorunub saxlanması, YUNESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın dünyada müsbət imicinin qaldırılması, Azərbaycanın tarixində ilk dəfə olaraq, dünya çempionatının təşkili və keçirilməsi, xeyriyyəçilik fəaliyyəti, "Yeniləşən

Azərbaycana yeni məktəb” proqrama çərçivəsində Azərbaycanın təhsil sisteminin inkişafı sahəsində xidmətlərinə görə, Heydər Əliyev Fonduun prezidenti, millət vəkili Mehriban Arif qızı Əliyeva Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən “2005-ci ilin adamı” elan edilir.

Vahid Mustafayev mükafatı, dünyanın ilk və ən məşhur saat fırması tərəfindən xüsusi olaraq hazırlanmış saatı və mükafatın əsasnaşmasına uyğun olaraq, 20 milyon manat (4 min yeni manat) Heydər Əliyev Fonduun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təqdim etdi.

MEHРИBAN XANIM ƏLİYEVA MƏRASİMДƏ ÇIXİŞ ETDİ

- Hörmətli xanımlar və conablar!

İlk növbədə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupuna fəaliyyətimi yüksək qiymətləndirib məni “İlin adamı” elan etdiklərinə görə minnətdərliyimi bildirirəm.

2005-ci il Azərbaycannın tarixində və insanların yaddaşında bir səra müümət və həlledici hadisələrlə yadda qalacaqdır: Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi, parlament seçkiləri, ölkəmizin iqtisadiyyatında misli görünməyən nailiyətlər, ölkəmizdə olimpiya idman növü olan bədii gimnastika üzrə ilk dəfə dünya çempionatının keçirilməsi. Yəqin ki, bu siyahını davam etdirmək olar və belə bir gərgin hadisələrlə dolu ilə yekun vurulurken, “İlin adamı” elan edilməyim, albəttə mənim üçün, bir tərəfdən, çox böyük şərəf, digər tərəfdən isə çox höyük məsuliyyətdir.

Təbiidir ki, mən öz işlərimi qurub-planlaşdıranda heç bir mükafat

baradı düşünmüştərdüm. Mən sadəcə öz səylərimi, qüvvəmi qarşıya qoyduğum bir sırə məsələlərə yönəltmişəm. Mən hər hansı bir fəaliyyətə başlayarkən məsuliyyətimi hiss edirdim.

Hesab edirəm ki, işin vacibliyi və xarakterindən asılı olmayaraq, əsl məsuliyyət insanın özü qarşısında, özüne verdiyi vadlari qarşısında olan məsuliyyətdir. Bir daxili tələb olaraq, mən hər addımda bu məsuliyyəti hiss edirəm. Digər tərəfdən, bu, sizlərin, cəmiyyətin, mələtin qarşısında olan məsuliyyətdir və onun böyükülü inkare dilinməzdir. Bu sıradə mənə təmınlanan məktubların, göstərilən etimadların sayı nə qədər çox idisə, məni bu işləri bir o qədər çox davam etdirməyə çağırır, bunların mənə arxa olduğunu və qüvvə verdiyini duydurdum.

Bu gün mən ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan fondla yanaşı, mənə inanan, etimad göstərən, məni dəstəkləyən hər bir insana öz dərin minnətdərliyimi bildirmək istiyiram.

Hesab edirəm ki, bu mükafat Heydər Əliyev adını daşıyan və onun siyasetini davam etdirən fondun fəaliyyətinə verilən yüksək qiymətdir. Fond yaradılan ilk gündən qarışma böyük və mühüm məqsədlər qoymuşdur. Biz arzu edirik ki, cəmiyyətizmədə adımıza layiqli bir yer tutaq və Heydər Əliyevin dövlətçilik, azərbaycanlılıq, vətənpərvərlik fəlsəfəsinə davam etdirməyə qadir olaq. Bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, hər bir insam, hər bir təşkilat, hər bir qurumu təmtəraqlı sözər yox, tərif və parlaq epitetlər yox, gördüyü işlər və əldə edilən nəticələr xarakterizə etməlidir.

“Yeniləşən Azərbaycana yeni məktəb”, “Internat məktəbləri və uşaqların inkişafı” proqramları, “Diabetli uşaqlara ən yüksək qayıçı”, “Talassemiasız yaşam” layihələri, “Qarabağ xanəndələri” və “Qarabağ həqiqətləri” albomları - bütün bunlar Heydər Əliyev fonduun 2005-ci ildəki fəaliyyətinin yalnız bir qismidir. Məhz bu

əməllərə görə Heydər Əliyev fondu bu gün cəmiyyətdə böyük nüfuzu malikdir və böyük dəstəyə, hörmətə malik olan bir qurumdur.

2005-ci ilin an parlaq aksiyalarından biri "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin gerçəkləşməsi oldu. Bu layihənin hazırlanması dövründə ölkəmizdəki bütün kənd məktəbləri təhlil edildi və an yararsız vəziyyətdə olanların siyahısı tutuldu. İkiinci mərhələdə, çox qısa bir zamanda 132 məktəb inşa olunub istifadəyə verildi. Azərbaycanın tarixində heç vaxt belə bir qısa zamanda bu qədər məktəb ti-kilməyiibdir. Misal üçün demək istərdim ki, sovet dövrünün rekordu 110 məktəb olub və həmin məktəblərin əksəriyyəti şəhərlərdə təlikilibdir. Bizim layihə isə kənd məktəblərinin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Biz 2005-ci ildə bu layihə çərçivəsində 22 min şagird yeri yaratmağa nail olduq və mən inanıram ki, bu ildə layihəmiz dava etdiriləcəkdir. Fürsətdən istifadə edərək, Heydər Əliyev Fondunun təşəbbüsünə cavab verəm hər bir quruma, təşkilata, yerli və xarici şirkətlərə, sahibkarlara, iş adamlarına dərin minnətdarlığını bildirmək istəyirəm. Fondun daim diqqət mərkəzində olan layihələr ölkəmizdə mövcud olan internal məktəbləri və uşaqların fəaliyyəti ilə bağlıdır. Bu müəssisələrin maddi-texniki bazalarının yenidən qurulması ilə yanaşı, biz çəhəriq, kimisiz uşaqlara mənəvi dayaq oląq, onlar üçün bir növ ailə mühiti yaradıq. Artıq mən deyə bilarəm ki, bütün bu uşaqlar bizim üçün əziz və doğma olublar, biz mütləmadi olaraq onları görüşürük və bu gün mən bütün cəmiyyətimizi bu probleme diqqət yetirməyə çağırıram. Mədəni irsimizin qorunması, zəngin tariximizi və ənənələrimizi, gözəl musiqimizi və ədəbiyyatımızı qoruyub saxlamaq və galəcək nəsillərə, bütün dünyaya çatdırmaq Heydər Əliyev Fondunun mənəvi borcudur. Keçən il işq üzü görən "Qarabağ xanəndələri" albomu cəmiyyətimizdə çox böyük diqqət və maraqla qarışlamışdır. Yaxın gələcəkdə müğəm sənətinə həsr olunmuş bir si-

ra yeni kitablar da işq üzü görəcəkdir. Gələcəkdə bu istiqamətdə olan fəaliyyətimizi genişləndirməyə çalışacaqı. Səhiyyə ilə bağlı olan layihələri xüsus vürgüləmək istərdim: diabet xəstəliyinə tutulmuş uşaqlara kömək, talassemiya və başqa ərsi xəstəliklərin aradan qaldırılması üçün həyatə keçirilən tədbirlər. Bизim ünvanımıza yüzlərlə məktub gəlir və müxtəlif xəstəliklərdən əzab çəkən insanlar bizdən kömək istəyir və biz da çəhəriq ki, bu köməyi daim onlara göstərək.

2005-ci ilin an uğurlu layihələrindən biri "Azərbaycan portalı"nın yaranmasıdır. Üç dildə olan bu portal dünya ictimaiyyəti üçün ölkəmiz barədə atraflı, dolğun və adəlatlı bir məlumat mənbəyinə çevrilədir. Bir sözlə, 2005-ci ildə Heydər Əliyev Fondunun fəaliyyəti çox zangindır və bütün layihələr, proqramlar barədə çox söz demək olar. Bir neçə gün bundan əvvəl biz ilə yekun vurdुq, hesabatı ictimaiyyətə təqdim etdik. Fondunun fəaliyyətinin bütün istiqamətlərinin həmisi açıqlamağa çalışdıq. Ona görə, bu gün mən yalnız layihələrimizin, proqramlarının yalnız bir qismi haqqında bir söz dedim.

Heydər Əliyev Fondu hər bir təşkilatla, hər bir qurumla və hər bir vətəndaşla əməkdaşlığı daim açıq olan qurumdur və mən inanıram ki, biz birlikdə ölkəmizin inkişafı və xalqımızın galəcəyi naməni hələ çox-çox böyük işlər göräcəyik.

Əziz dostlar, bu gün müasir texnika, yüksək texnologiya və globallaşma dövründə yaşayırıq. Fikrime, zəmanətin ən böyük fəsədlərindən biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sif ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganalıq artır, insanların arasında uçuşum artıq. Bəzən nəinki başarıyyətin səsini eşitmırıq, hətta qonşu qonşunu eşitmır, qardaş qardaşə kömək olını uzatmaq əsləmər. Bu gün bütün dünyamın qarsılışlığı an ağır problemlərdən biri mənəvi idealların ucuzaşması, onların saxta ideallarla avaz edilməsidir. Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qa-

pilar onun üzüne bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç bir kəs ona kömək edə bilməz. Bu halda o, üzünü bizim fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada na bigənəliliklə, na soyuq münasibətlə rastlaşmaz və hökmən, onun probleminin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəcilik, insansevarlıq, mərhamət Azərbaycanın mentalitetinə, mədəniyyətinə, asrlar boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və bu gün biz Heydər Əliyev Fondu olaraq, bu ənənələri davam etdirməyə çalışırıq.

Hər bir insannın yaqın ki, öz yaşam fəlsəfəsi var. Hökmən deyil ki, bu fəlsəfəni sözlərlə izah etsin. Onun hərəkətlərində, əməllərinde istər istəməz özünü biruza verəcəkdir. Bizim fondunuzun da belə bir fəlsəfəsi var. Bu fəlsəfənin əsasında çox sədo bir ideya, əmal durur: insanlara yaxşılıq etmək. Hər bir insan nəinki çatın anlarında, həm də gündəlik hayatından özünə qarşı xoş münasibəti hiss etsə, bu, onun ömrünü başqa bir mənə ilə doldurmağa qadirdir. Mən inanıram ki, xoş əməllərlə dünyada çox şeyi yaxşılığa doğru dəyişdirmək mümkündür.

Sonda bir arzumu da diqqətinizə çatdırmaq istərdim. Bildiyiniz ki, Heydər Əliyevin təşəbbüsü ilə yaranan Silahlı Qüvvələr Yardım Fondu ictimaiyyətin dəstəyilə fəaliyyət göstərir. ANS teleradio şirkəti millətçiliyi, vələnpərvərliyi, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü mövzusuna hər zaman böyük diqqətlə yanaşır və bu, təqdirəlatlıq bir faktdır. Mən istərdim ki, bu gün mənə verilən pul müükafatını məhz həmin fondun hesabına keçirim.

Bir daha ANS Şirkətlər Qrupuna və Milli Qəhrəman Çingiz Mustafayev Fonduна öz dərin minnədarlığını bildirmək istəyirəm. Arzu edirəm ki, 2006-cı il sizlər üçün, bütün ölkəmiz üçün daha uğurlu, daha işqli və bütün arzularınızın gerçekleşdiyi il olsun. Çox sağ olun!

VAHİD MUSTAFAYEV:

Hörmətli xanımlar və cənablar! Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu adından və sizin hamınınız adından xanım Mehriban Əliyevə “2005-ci ilin adamı” seçilməsi münasibəti ilə bir daha ürəkdən təbrik edir və ona galəcək faaliyyətində uğurlar arzulayıram. Yادınızdadırsa Çingiz Mustafayevin belə bir vəriliş var idi: “Heç kim və heç na unudulmayıacaq”. Biz onun ənənələrini davam etdirərək çalışacaq ki, comiyətdə Vətən, xalq üçün əlindən galəni edənlərin heç biri, heç vaxt unudulmasın. Təşəkkür edirəm.

Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı səfəri Mehriban xanım Əliyeva ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fonduunun əməkdaşları ilə xatirə şəkli çəkdirdi. Mərasimdə Milli Məclisin sadri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər, deputatlar, tanınmış ziyahilar, səfirlər, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

1 fevral 2006-cı il

HEYDƏR ƏLİYEV FONDUNDU RUSİYANIN "PUŞKİN KİTABXANASI" FONDUNDAN KİTABLARIN HƏDİYYƏ EDİLMƏSİ MƏRASİMİ KEÇİRİLMİŞDİR

Fevralın 1-də Heydər Əliyev Fondunda Rusyanın "Puşkin kitabxanası" Fondundan kitabların hədiyyə edilməsi mərasimi keçirilmişdir.

Fondun prezidenti, YUNESKO-nun xoşməramlı safi, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimi açaraq demişdir:

- Hərəmtli xanımlar və cənablar!

İlk növbədə, "Puşkin kitabxanası" Fondunun baş direktoru Mariya Vedenyapinam, Moskva Dövlət Beynəlxalq Münasibətlər İstítutunun kafedra müdürü, professor Tatyana Alekseyevanı Heydər Əliyev Fondunda salamlamaq istərdim.

"Puşkin kitabxanası" Fondunun bağışladığı kitabların bugünkü sorgisi, əslində, Azərbaycanda Rusiya Federasiyası ili çərçivəsində keçiriləcək bir sıra tədbirləri açır. Yəqin hamımız yaxşı xatrlayırsınız ki, sovet statistikasına görə, Sovet İttifaqı dünyada ən çox mütləci edən ölkə sayılırdı. İndi postsovət məkanının da dünyada ən çox mütləci edən məkan olduğunu söyləsem, yəqin ki, yanılmaram. Ona görə də ölkələrimizin inkişafının müəyyən məqamında kitab naşrinin keşkin şəkildə azaldığı, elmi, bədii ədəbiyyatın sanki yoxa çıxdığı bir vaxtda biz əsl kitab achğı hiss etməyə başladıq.

Kitab naşrinin dirçəldilməsi, bir tərəfdən, kitabların xeyli bahala-

ması ilə, digər tərəfdən isə, belə bir narahatlılıq müşayiət edildi ki, bundan sonra biz ancaq detektivləri, eşq-məhəbbət romanlarını, kulinariya kitablarını və qoroskopları oxumağa məhkumuz. Lakin xoşbəxtlikdən, cəmiyyətdə bu çox dərin böhranı aradan qaldırmaga qadır qıvvıvlər tapıldı. Bugünkü sərgi də buna əyani sübutdur.

Düşünürəm ki, siz bu ədəbiyyatla, ötəri də olsa, tanış olı bildiniz. Bu, doğrudan da, elə əsl, həqiqi bədii və elmi ədəbiyyatdır ki, onsu nəinki təhsil və elmi, həm də, ümumən, cəmiyyəti təsəvvür etmək bələ çətindir. Mən diqqətinizi dərsliklərə ayrıca colb etmək istəyirəm. Ayndır ki, müstəqil dövlətlərdəki yeni ictimai-siyasi şəraitdə dərsliklərin tamamilə yeni növünü yaratmaq məsələsi qarşıya çıxmışdır. Rusiyada "Puşkin kitabxanası" bu programın ıslanıb hazırlanmasına faal dəstəkləyən və onda iştirak edən bir neçə qurumdan biri olmuşdur. Bu gün gördüğünüz kitabların 800-dən çoxu məhz dərsliklərdir. Həmin problem indi respublikamızda da eyni dərəcədə aktualdır. Çox ümidi edirəm ki, yaxın gələcəkdə biz hamımız Azərbaycanda kitab naşrinin dirçəlməsinin şahidi olacaq. Zənnimə, ölkədə artıq iki ildir həyata keçirilən iriniqiyası layihəni bu prosesin başlangıcı adlandırmıq olar. Söhbət latin qrafikası ilə Azərbaycan ədəbiyyatının, xarici, klassik və müasir ədəbiyyatın nəşrindən gedir. Bu layihə cari ildə da davam etdiriləcəkdir. Bundan əlavə, Prezidentin fərmanı ilə Təhsil Nazirliyi dərsliklərə dair aynca böyük program hazırlanıyr. O, ali məktəb ixtisaslarının bütün istiqamətlərini əhatə edəcəkdir. Şübhəsiz ki, bu program həyata keçirilərkən Rusyanın təcrübəsi, xüsusən də, "Puşkin kitabxanası" Fondunun təcrübəsi bizi üçün çox qiymətlidir.

Mən ayrıca vurgulamaq istəyirəm, Azərbaycan bütün postsovət məkanında, bəlkə də, yeganə ölkədir ki, burada istor orta, istərsə də ali məktəbdə rus dilində təhsil belə böyük həcmədə saxlanılmışdır. Özü də, bəzi həmsərhəd respublikalardan fərqli olaraq, bu təhsil

Azərbaycan Respublikasının büdcəsindən maliyyələşdirilir. Ölkəmizdə artıq neçə illərdir fəaliyyət göstərən Slavyan Universitetində, əslində, bütün slavyan dilləri üzrə müləxəssislər hazırlayırlar. Bu gün biz fəxr edirik ki, böyük rus ədəbiyyatının mədəni məkanını saxlamağa müvəffaq olmuşuq. Söz yoxdur ki, bu, Azərbaycan ilə Rusiya arasında mədəni köprüdür.

Yəqin ki, siz hamınız yaxşı xaturlayırsınız, bizim ümumi keçmişimizdə sovet dövrünün ən populyar tabliğat şüərlərindən biri belə idi: "Kitab ən yaxşı hədiyyədir". Əgər avvallor biz o vaxtlar bu ifadəyə bir qədər istəlizə ilə yanaşırıqsa, indi buradakı müxtəlif, çox yaxşı və lazımlı nəşrlərə baxanda etiraf edirik ki, kitab, həqiqətən, ən yaxşı hədiyyədir.

İcaza verin, belə qiymətli hədiyyəyə görə "Puşkin kitabxanası" Fondunun baş direktoru Mariya Aleksandrovna bir daha təşəkkürümüzü bildirim və çıxış üçün sözü ona verim.

"Puşkin kitabxanası" Fondunun baş direktoru MARİYA VEDEN-YAPİNA sənimi sözlərə görə Mehriban xanım Əliyevaya təşəkkür edərək dedi:

- Mən həqiqətən hesab edirəm ki, kitab ən yaxşı hədiyyədir, cünki "Puşkin kitabxanası" Fondu, ilk növbədə, kitablar və kitabxana-larla işləyir. İkincisi, demək istərdim ki, ölkələr arasında münasibətlərdə kitab ən xeyirxah və etibarlı səfirdir. Ona görə mənə çox xoşdur ki, məhz bugünkü hadisə - "Puşkin kitabxanası" Fondunun Heydər Əliyev Fondunda kitablar hədiyyə etməsi Azərbaycanda Rusiya ilinin açılışının başlangıcı olacaqdır. Həqiqətən hesab edirəm ki, ən başlıcası, ən vacib və faydalı bir-birimizə olan marağın itirməməkdir. Əgər bu meyar varsa, agar tələbələrə və müəllimlərə rus dilində əd-

biyyat lazımdırsa, biz onlara həvəslə kömək edirik. Əslində bu, yaradım deyil, birgə layihədir.

Mən "Puşkin kitabxanası" Fondu haqqında bir neçə kəlma demək istərdim, cünki burada məndən soruşurlar ki, Sankt-Peterburqdakı Puşkin evinə bizim hansı aidiyətimiz var. Biz Puşkin evi deyilik, baxmayaraq ki, onunla çox yaxşı və sıx əməkdaşlıq edirik. "Puşkin kitabxanası" Fonduun əsas qayğısı kəndlərdəki, məktəblərdəki kiçik kitabxanalarından başlayaraq, federal və ali məktəb kitabxanalarında Rusiya kitabxanalardır. Biz fondları komplektləşdirir, həm universitet kitabxanaları, həm də kültüvi kitabxanalar üçün müxtəlif tipli kataloqları buraxırıq. Eyni zamanda, kitabxana işinin dəstəklənməsinə yönəldilmiş müxtəlif sosial layihələr həyata keçiririk, bu isə mahiyyət etibarılə elmin, təhsilin, mədəniyyətin dəstəklənməsi deməkdir. Odur ki, biz arlıq federal hökumət tərəfindən də dəstəklənən ayrıca böyük layihə həyata keçiririk. Bu, "Kənd kitabxanaları" layihəsidir. Cari ildən həqiqətən böyük problemləri olan məktəb kitabxanalarının komplektləşdirilməsinin yenidən qurulmasına dair təzə layihənin gerçəkləşdirilməsinə başlamışıq. Doğrudan da, əvvəllər deyirdik ki, biz ən çox mütləkə edən milliətik, kitab ən yaxşı hədiyyədir. Ancaq hazırda, yeni informasiya texnologiyalarının dünyamı fəth etdiyi dövrdə, təssüsü ki, kitab nüfuzunu itirir.

Başqa bir programımız - mütləkiətin dəstəklənməsinə və genişləndirilməsinə yönəldilmiş "Mütləkə edən Rusiya" programıdır. Bir buna əsas layihəmiz sayırıq, cünki, həqiqətən, kitabsız savadlı nəsil təribyə etmək olmaz. Ona görə da çox ümidi edirəm ki, bugünkü tədbir ölkələrimizin rififi namına, başlıcası isə, usaqlarımızın həqiqətən savadlı, mədəni böyüməsi və bizim onlارla fəxr edə bilməyimiz namına əməkdaşlığın möhkəm bünövrəsini qoyacaqdır.

Mərasimdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdürü, professor TATYANA ALEKSEYEVA da çıxış etdi.

Rusiya alimi dedi:

- İndiki halda, mən, görünür, kitab istehlakçısıyam, belə ki, ilk növbədə, elmi, pedaqoji cəmiyyəti təmsil edirəm. Ona görə mən da bəzi mülahizələrimi sizinlə böltüşmək istərdim.

Deyildiyi kimi, bu sərgidə 800-dən çox dərslik nümayiş etdirilir. Mən bunu bir daha vurğulamaq istərdim, çünki bu rəqəm özlüyündə çox təsirli olsa da, müəllimlərin, elmi işçilərin daim qarşılaşdıqları bəzi məsələlər barədə düşünməyə vədar edir. 800 dərslik çoxdur, yoxsa azdır? Ümumiyyətlə, bu cür ədəbiyyatı nəşr etmək vazifəsinin yerinə yetirildiyini, həm müəllimlərin, həm də tələbələrin xarici elmin və vətən elminin ən yeni ixtira və kaşflarınə yolunun açıldığınu söyləmək üçün nə qədər dərslik lazımdır? Bu, olduqca aktual məsələdir. Son 2-3 ilədən əlavə ictihadçılar, Rusiyada bu mövzuda çox ciddi diskussiyalar gedir: yeni nəsil üçün dərslik nədən ibarətdir, o, necə olmalıdır, nə qədər, hansı fənlər üzrə dərslik olmalıdır. Ümumiyyətlə, kifayət qədər ciddi problem də var ki, universitədə dərslik lazımdır? Universitet təhsili azəldən onu nəzərdə tutmuşdur ki, tələbə lap əvvəldən orijinal matnlarda, orijinal əsərlərə tanış olmalıdır. İndiki halda mən humanitar sahədən danışram. Ola bilsin, burada heç bir dərslik gərək deyildir. Bu, heç də sadə bir məsələ deyil və həqiqətən, ciddi fikir ayrılıqlarına səbəb olur.

Sonra AMEA-nın prezidenti MƏHMUD KƏRİMOV çıxış etdi:

- İlk növbədə, fürsətdən istifadə edərək, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı soñiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı "2005-ci ilin adamı" elan olunması münasibətlə təbrik etmək istərdim.

Lap bu günlərdə ictihadçılar Heydər Əliyev Fondunun fəaliyyəti haqqında hesabat təqdim edildi. Biz fondun gördüyü çox böyük işlər, nəcib xeyriyyəçilik fəaliyyətinin təhsilə, səhiyyəyə dəstəyi, uşaq evlərinə yardımını barədə bir daha məlumat aldıq. Bu, həqiqətən, böyük

ışdır və biz onu yüksək qiymətləndiririk. İndi yenə də Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş tədbirə toplamışq. Bu da çox əlamətdar hadisədir, "Puşkin kitabxanası" Fonduñun hədiyyə etdiyi kitabların biza belə gözəl kolleksiyası təqdim olunmuşdur.

Bu hədiyyənin bizim üçün dəyərini lazımlıca qiymətləndirmək çətindir. Azərbaycanı və Rusiyani iki yüzillik birgə tarix, bütün sahələrdə - iqtisadiyyat, mədəniyyət, elm və təhsildə ən sıx dostluq əlaqələri birləşdirir. Sərr deyil ki, Azərbaycan xalqı dünya və Avropa ədabiyyatına rus mədəniyyəti vasitəsilə qovuşmuşdur. Əlbəttə, biz onu da bilirik ki, ümumi mənəvi dəyərlərin formalasmasına Puşkin, Dos-toyevski, Tolstoy, Qoqol ilə yanaşı, Nizami, Nəsimi, Füzuli, Mirza Fətəli Axundov da çox böyük töşər göstərmışlar. Bu ənənələr indi də davam etdirilir, əlaqələrimiz bu gün də uğurla inkişaf edir. Bu kitabların indiki təqdimatı buna misal ola bilər. Biz bu hədiyyəni Heydər Əliyevin xatirəsinə etlib, Azərbaycan xalqına, onun mədəniyyəti-nə hörmət kimi dəyərləndiririk.

Həqiqətən, bu gün elektron-informasiya vasitələri həyatımızın bütün sahələrinə tətbiq edilsə də, zənniməcə, kitab öz əhəmiyyətini itirməyib və necə dəyərlər, bilik mənbəyi, ən yaxın adamın sənə edə biləcəyi an ezziz hədiyyə olaraq qalmadıqdır. Azərbaycanda kitabı həmişə yüksək qiymətləndirmişlər.

AMEA-nın prezidenti xatırladı ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev 2003-cü ildə İsvəçrədə keçirilmiş informasiya cəmiyyətinə dair dünya zirvə toplantısında belə bir məqsəd irəli sürmüştür: neftin dəyərini insanı dəyərə çevirək. İsvəçrədən qaytdıqdan dərhal sonra latın qrafikası ilə kitabların kütləvi nəşri haqqında farman imzaladı. Bu salahədə iş görülür, artıq hərəsi 25 min nüsxə ilə yüzlərlə kitab nəşr edilmişdir. Bu kitablar respublika və məktəb kitabxanalara hədiyyə olunur.

M.Kərimov vurguladı ki, bu gün, ərazimizin 20%-nin işgal altı-

da olduğu, mindən çox kitabxananın yandırıldığı, milyonlarla kitabın məhv edildiyi bir vaxtda "Pushkin kitabxanası" Fondunun hadiyyəsi xüsusilə qiymətli və əhəmiyyətlidir. O, Azərbaycana verilən belə qiymətli hədiyyəyə görə fondun rəhbərliyinə və kollektivinə, habelə bu tədbirin baş tutmasında böyük xidməti olan Mehriban xanım başda olmaqla, Heydar Əliyev Fondunun kollektivinə təşəkkürünü bildirdi. AMEA-nın prezidenti dedi ki, bu kitablar öz sahibini tapmışdır. Çünkü onların hədiyyə edildiyi kollektiv öz mədəniyyətinə, mənəvi dəyərlərinə diqqət və qayğı ilə yanaşır. Buna görə də kitabların qiymətini bilir və onlardan düzgün istifadə etməyi bacarır.

Arzu edirəm ki, bu təşəbbüs dəstəklənsin, inkişaf etdirilsin və bu sonuncu hədiyyə olmasın.

Mehriban Əliyeva hədiyyə olunan kitablara baxdı və qonaqları da Heydar Əliyev Fondunun faaliyyətə başladığı dövrdən naşr etdirdiyi kitablarla tanış etdi.

Mərasimdə ölkəmizin tanınmış alimləri, incəsənat və mədəniyyət xadimləri, Milli Məclisin deputatları iştirak edirdilər.

2 fevral 2006-ci il

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI, YAP SİYASİ ŞURASININ ÜZVÜ MEHRİBAN XANIM ƏLİYEVAYA

Hörmətli Mehriban xanım!

Sizə Milli Qohraman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən ölkəmizin təhsil sisteminin inkişafında, milli-mənəvi irsimizin qorunmasına və təbliğində, xeyriyyəçilik və idman sahəsində göstərdiğiniz misilsiz xidmətlərə görə "2005-ci ilin adamı" mükafatının verilməsi Yeni Azərbaycan Partiyasının çoximli üzvlərinə böyük sevinc və qurur hissi yaratmışdır.

Vələnimiz və xalqımız üçün təleyfli əhəmiyyət daşıyan bir çox sahələrdə ardıcıl və səmərəli fəaliyyətinizlə Siz geniş ümumxalq məhəbbəti qazanmışsınız. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondun Prezidenti kimi Sizin təhsilimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması namına göstərdiğiniz səylər çoxşaxalı və təqdirəlayiqdir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ötən il ərzində respublikamızda beynəlxalq standartlara cavab verən 132 məktəb binasının inşa edilərək, istifadəyə verilməsinə xalqımız Sizin təhsilimizə göstərdiğiniz qayğı və diqqətin bariz nümunəsi kimi qiymətləndirir. Uğurla həyata keçirilən "Internat məktəbləri və uşaq evlərinin inkişafı" proqramları, "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyəsiz yaşam" layihələriniz gənc nəslə göstərilən ən böyük diqqət və gələcəyə hesablanmış təmənnəsiz xidmət ornayıdır.

Əsrlərin yadigarı olan milli-mənəvi dəyərlərimizin, mədəni irsimi-

zin qorunması istiqamətində apardığınız işlər - işq üzü görən "Qarabağ xanondələri" albomu, Bakıda təməl qoyulan Beynəlxalq Muğam Mərkəzi. Azərbaycan həqiqətlərini obyektiv və operativ şəkildə bütün dünyaya çatdırmaq məqsədilə Azərbaycan portalının yaradılması, "Qarabağ həqiqətləri" albomunun nəşri ölkəmizlə bağlı gərciyin təbliği baxımdan olduqca əhəmiyyətli hadisələrdir.

Rəhbərlik etdiyiniz Azərbaycan Gimnastika Federasiyası ölkəmizin idman hayatına töhfələr vermişdir. Xüsusilə də, Sizin himayənizdə ilk dəfə Azərbaycanda Böyüklü gimnastika üzrə dünya çempionatının keçirilməsi ölkəmizdə idmanın bu növünün inkişafına ciddi təkan vermişdir.

Ümummilli liderimiz Heydər Əliyevin ideya-siyasi və fəlsəfi irlsinin azərbaycanlılıq, dövlətçilik, vətənpərvərlik kimi teməl prinsiplərinin öyrənilməsi və təhlili yönündə zəngin və səmərəli fəaliyyətiniz Yeni Azərbaycan Partiyasının çıxmını üzvlərinin, eləcə də, bütün xalqımızın qəlbində dərin rəğbat və minnətdarlıq duyuları ilə qarşılanmışdır.

Hörmətli Mehriban xanım!

Sizi "2005-ci ilin adamı" fəxri adını almağınız münasibətilə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası və partiyanın çıxmını üzvləri adından səmimi qolbdən təbrük edir, vətənimizin və xalqımızın tərəqqisi namənə göstərdiyiniz səmərəli fəaliyyətinizdə daha böyük müvafiqiyətlər arzuluyırıq.

3 fevral 2006-ci il

**HEYDƏR ƏLİYEV FONDUNUN
PREZİDENTİ, YUNESKO-NUN
XOŞMƏRAMLI SƏFİRİ,
MİLLİ MƏCLİSİN DEPUTATI
MEHRİBAN ƏLİYEVƏ ASTARADA
VƏ LƏNKƏRANDA ORTA
MƏKTƏBLƏRLƏ TANIŞ OLMUŞDUR**

Azərbaycan Prezidenti İlham Əliyevin Astara və Lənkəran rayonlarında safəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı safiri, Milli Məclisin deputati Mehriban xanım Əliyeva Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi üzrə bu rayonlarda inşa edilən məktəblərdə olmuşdur.

Övvəlcə Astara rayonunun Təngərəd kənd orta məktəbinə gələn Fondun prezidentini məktəblilər, pedaqoji kollektivin nümayəndələri böyük hörmətlə, öz doğma və yaxın adamları kimi qarşılıqlılar. Mehriban xanuma məlumat verildi ki, Aslalarada Heydər Əliyev Fondunun təşəbbüsü ilə üç məktəb binası tikilmişdir. Bunlardan ikisi ucqar dağ kəndlərindədir. Məktəblərin hamısı mərkəzləşdirilmiş istilik sistemi ilə tam təmin edilmişdir.

Fondun prezidenti Təngərəd kənd orta məktəbinin yeni binası ilə yaxından tanış oldu, ayrı-ayrı sinif otaqlarına baxdı, dörs prosesi ilə maraqlandı. Eyni zamanda, kənd məktəbinin köhnə binasına da baxdı, kənd sakinləri ilə görüşdü. O, məktəbin köhnə binasının da bərpası ilə bağlı layihənin nəzərdə tutulduğunu bildirdi.

Ela həmin gün Mehriban xanım Əliyeva Lənkəran rayonunun Şağılakluçə kəndində "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında tikilmiş yeni məktəb binası ilə də tanış oldu. Hörmətli qonağı böyük səmimiyyətlə qarşılıqlılar. Heydər Əliyev Fonduun Azərbaycanın hər bir guşasına məarif və mədəniyyət işi şəxşini bildirən lənkəranlılar Mehriban xanımına hadsiz minnətdarlıq etdilər.

Mehriban Əliyeva yeni məktəb binasına baxdı, buradakı mövcud şəraitlə və şagirdlərin dərs prosesi ilə maraqlandı, galəcəkdə bu cür layihələrin ardıcıl davam etdiriləcəyini vurguladı. Heydər Əliyev Fondu tərəfindən hər iki təhsil ocağına müxtəlif məktəb ləvazimatlaşdırıldı.

4 fevral 2006-ci il

MİLLİ-MƏDƏNİ İRSİMİZƏ MİSİLSİZ QAYĞI NÜMUNƏSİ

XALQIMIZ YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ,
"2005-Cİ İLİN ADAMI" SEÇİLMİŞ MEHRİBAN XANIM
ƏLİYEVANIN FƏALİYYƏTİNİ MƏHZ BELƏ
QİYMƏTLƏNDİRİR

Xanım Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin qorunmasına, inkişafına və təbliğinə çalışmaqla təkcə öz xalqına xidmət etmir, eyni zamanda YUNESKO-nun qarşıya qoyduğu vəzifələri icra edir. Bu vəzifələr isə ümumiyyətə, bəşəriyyətə xidmət etməkdən ibarətdir. Bu baxımdan xanım Əliyevanın fəaliyyəti təqdir olunmalıdır.

*Kočiço MATSUURA
YUNESKO-nun Baş direktoru*

Fevralın ilk günü Heydər Əliyev Fonduuna Rusyanın "Puşkin kitabxanası" Fonduundan çoxsaylı kitabların təqdim olunması hamının yadundadır. Həmin mərasimdən sonra Azərbaycanın kütləvi informasiya vəsitiyinə müsahibə verən Moskva Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdürü, professor Tatyana Alekseyeva Heydər Əliyev Fondu, Fonduun prezidenti, YUNESKO-nun xoşməramlı safi, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti barədə məraqlı fikirlər söyləmişdi: "Bu fond böyük bir siyasetçinin adını yaşatdığını görə quruma məhz Heydər Əliyevin, Azərbaycanın adına layiq şəxsin rəhbərlik etməsi çox mühüm bir faktdır. Xanım Mehriban Əli-

yeva öz fəaliyyəti ilə Azərbaycan qadının böyük keyfiyyətlərini nümayiş etdirir, bu xalqın tarixi ənənələrini yaşadır, qoruyur, inkişaf etdirir". Rusiyalı alimin həmin fikirləri Azərbaycan ictimaiyyəti tərafından çox yüksək qiymətləndirilmiş, qədirişünashlıq nümunəsi kimi qəbul edilmişdir. Elə Azərbaycan xalqının özü da Heydər Əliyev Fonduñun ildən-ilə genişlənən fəaliyyətini alqışlayır, fondun rəhbərliyinin həyata keçirdiyi istənilən addımını böyük məmənnuluqla qarşılaşdırır.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu özünüñ anənavi "İlin adamı" nominasiyası üzrə çoxsaylı sorğu və tədqiqatlarının 2005-ci il üçün olan nəticələrini elan edəndə ölkə ictimaiyyəti bu nəticəni çox böyük məmənnuluqla qarşıladı. Tədbirin təşkilatçıları "İlin adamı"nın müəyyənləşdirmək üçün ölkə, xalq, müstəqil dövlət qarşısında xidməti olan çoxsaylı soydaşlarımızın fəaliyyətini götür-qoy etmiş (çox sadıq ki, bəzən soydaşlarımız haqqıqtan çoxsayıldır) və konkret nəticəyə gəlmışlar: "Ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli-mədəni irsimizin qorunub saxlanmasına və dünyada ləbədində, xarici ölkələrdə xalqımızın müsbət inicinin möhkəmlənməsi üçün gördüyü işlər, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiyaylı xeyriyyəcilik fəaliyyətinə görə Heydər Əliyev Fonduñun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyeva "2005-ci ilin adamı" elan edilir". Ictimai həvəsləndirmə və təşviqətmənin ciddi atributuna çevrilən "İlin adamı" mükafatının Mehriban Əliyevaya təqdim edilməsi (tədbir yanvarın 31-də "Park Inn" mehmanxanasının böyük mərasim salonunda keçirilmişdir) barədə televiziya süjetləri ölkənin pedaqoji kollektivləri, mədəniyyət və incəsənat xadimləri, kütləvi informasiya vəsitişlərinin təmsilciliarı, qacqın və məcburi-köçkünlər, şəhid ailələri, Qarabağ əllilləri, idmançılar, gənc nəslin bütün nümayəndə-

ləri - deməli, ölkə ictimaiyyəti tərəfindən sevinclə qarşılandı.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev təqdimetmə mərasimiindən sonra çoxşına çox orijinal bir şəkildə, orijinal olduğu qədər də rəmzi mənə kasb edən formada başlıdı. O, tədbir iştirakçalarına məhz "2005-ci il adamının" - Mehriban xanım Əliyevanın bir müddət əvvəl söylədiyi fikirlərlə müraciət etdi: "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rullar olur. Öz hayat kitabını yazmağa ancaq sonin şəxsi, dərk edilmiş masuliyətin imkan verir". Çox maraqlı fikirdir. Hər kas öz həyal kitabını yazar. Bu həyat müstəqim mənada (yəni çap məhsulu kimi) da ola bilər, qələmə alınmamış böyük fəaliyyət programı şəklinde də. Mehriban Əliyevanın hayatı barədə çoxsaylı kitablar, qəzel-jurnal məqələləri qələmə ahnsa da, o, öz kitabını yeniləşən Azərbaycanın sabahına elm, təhsil, mədəniyyət körpüsütsalan fəaliyyəti ilə yazar. O kitabın sahifələrində nələr var? Gəlin, baxaq.

Ölkənin birinci xanımının diqqət yetirdiyi sahələrin siyahısına fikir verəndə, Heydər Əliyev Fonduñun Vətən və millət yolunda müqaddəs bir mücadiləsinin şahidi oluruq.

Birinci Milli genesfondumuz olan uşaqlara qayğı. Xanım Əliyeva elə bir ay olmur ki, xəstə, əsil, valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı internat məktəblərinə getməsin və həmin kövrək ünvanlara yardım etməsin. Bir qələm sahibi kimi həmin ünvanlara bizim də yolumuz dəfələrə düşüb və üç il, beş il əvvəlki internatlarla indiki analoji müəssisələri müqayisə edəndə insanın ürəyindən ancaq və ancaq bir hiss keçir - minnədarlıq. Yaxud, diabetli və talassemiyalı uşaqlara qayğı tələb olunan proqramların reallaşdırılmasını yada salaq. Birbaşa Səhiyyə Nazirliyinin vazifəsi olan bu məsələ uzun müddət nazirliyin "yadından çıxmışdı". Heydər Əliyev Fondu bu məsələni günün an ümidi məsələlərindən birinə çevirdi. Hər günü, hər saatı dərman və preparallar tələb edən həmin xəstə uşaqların vali-

deynlərinin ürəyini oxumaq olsaydı, yəqin ki, həyatda ən böyük min-nətdərləq ifadələri ilə rastlaşardıq.

Uşaqlarla bağlı daha möhtəşəm program isə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsidir. Astaranın Təngərəd, Lənkəranın isə Sağlaküçə kəndlərinə galən Mehriban Əliyeva müəllim və şagirdlərlə görüşmiş, galəcəkdə də bu qəbildən olan tədbirlərin davam etdiriləcəyini söyləmişdir. Bu istiqamətdə atulan addımlardan bəhs edən xanım Əliyeva dedi ki, artıq adı çəkilən layihə üzrə Azərbaycanda 22 min şagirdi yeri olan 152 yeni məktəb tikilmişdir.

İkinci. Azərbaycanın mədəni-tarixi irləri qayğı və ehtiram. 2005-ci ilə işıq üzü görmüş "Qarabağ xanəndələri" və "Qarabağ həqiqətləri" albomlarını yada salaq. Respublikanın xalq artisti, tanınmış müğəm ustası Habil Əliyev "Qarabağ xanəndələri" albomunun laqdimatı zamanı demişdir: "Azərbaycan musiqi mədəniyyət tarixində böyük hadisə olan bu albomu ərsəyə gətirənlər Cabbarə, Seyidə, Xanə, Zülfiyə ehtiramla yanaşmaq nümunəsi göstərdilər. Bu albom Azərbaycan xalqına xidmətin, mənəvi abidələrimizə qaygının misilsiz nümunəsidir. Bu nümunələrə görə xalq Heydər Əliyev Fonduna, onun rəhbərliyinə daim minnətdar olacaqdır".

Üçüncü. Azərbaycanı beynəlxalq aləmdə ölkəmizin və xalqımızın adına layiq təmsil etmək. YUNESKO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyevanın Parisdə, bu mötəbər beynəlxalq təşkilatın toplantısında iştirakı, oradakı çıxışları, Azərbaycan həqiqətləri ni söyləməsi, xalqımızın maddi mədəniyyət nümunələrinin YUNESKO-nun "mədəni irs" siyahısına salınması üçün həyata keçirdiyi tədbirlər heç kəsin yadından çıxmayıb. Maddi-mədəniyyət nümunələrinin bərpası və mühafizəsi ilə məşğul olan mütəxəssislər Mehriban Əliyevanın həmin fəaliyyətini "Azərbaycan abidələrinə azərbaycanlı qadının, xanımın göstərdiyi analıq qayğısı" kimi qiymətləndirdilər.

Nəhayət, Heydər Əliyev Fonduun prezidenti, eyni zamanda ölkə-

mizin qanunverici orqanı olan Milli Məclisin deputatıdır. Bakının Əzizbəyov rayonundan deputat seçilmiş Mehriban Əliyevanın seçicilərində belə bir inam var idi: "Onun indiyədək həyata keçirdiyi tədbirlər sübut edir ki, parlamentdə xalqın sabahı, dövlətin gələcəyi üçün garaklı olan qanunların qəbul edilməsinə çalışacaq". Əzizbəyov rayon 14 sayılı seçki dairasının Zira qəsəbəsində yerləşən 23, 24, 25 və 26 sayılı seçki məntəqələrində səs vermiş seçicilərin adından "Xalq qəzeti" na məktub ünvanlanmış qəsəbə aqsaqqallarından - S.Əmirov, Ə.Babayev, R.Rzayev, A.Mövsümov, T.Əliyev, H.İsayev, E.Quliyev, E.Həsimov, Ə.Kərimov, M.Rüstəmov, A.Məmmədov və başqaşaları Mehriban xanım Əliyevan təbrik edərək əmin olduğunu bildirilər ki, o, ölkəmizdə demokratikləşmə prosesinin dərinleşməsinə, sosial-iqtisadi problemlərin həllinə bundan sonra da misilsiz töhfələr verəcəkdir. Bir sözə, ölkə ictimaiyyəti və xarici müşahidəçilər Heydər Əliyev Fonduun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı yeniləşən Azərbaycanın sabahına elm, təhsil, mədəniyyət körpüsü salan siyasetçi kimi qiymətləndirirlər. El həmişə həqiqəti söyləyib, elin gözü tərəzidir. Çingiz Mustafayev Fonduun və ANS Şirkətlər Qrupunun təqdim etdiyi "2005-ci ilin adamı" mükafatı da məhz elin, xalqın Vətən üçün iş görən adama verdiyi qiymətin təzahürüdür. Heydər Əliyev Fondu və fondu rəhbərliyi xalq adından verilən bütün mükafatlara layıq olduğunu çıxdan sübut edib.

Bu program asasında təkcə məktəblər deyil, uşaq evləri və internat məktəbləri də tikilir və ya bərpa edilir. Prezident İlham Əliyevin bölgələrə istanilan səfəri zamanı rayonlarda yeni məktəblər açılır və həmin tədbirlərdə Heydər Əliyev Fonduun prezidenti Mehriban xanım Əliyeva şəxsen iştirak edir. Məsələn, dövlət başçısının ölkənin

Cənub bölgəsinə sonuncu səfəri zamanı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yeniləşən Azərbaycana yeni məktəb layihəsi üzrə Astara və Lənkəran rayonlarında inşa edilən məktəblər də olmuşdur.

8 fevral 2006-ci il

AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVƏ TÜRK DÜNYASINDA İLİN “SEVGİ VƏ DOSTLUQ ELÇİSİ” SEÇİLDİ

“Azersun Holding” Şirkətlər Qrupu prezidenti Abolbari Goozal internet istifadəçiləri arasında keçirilən “Zirvədəkilar-2005” anket-sorghusunda “İlin Biznesmeni” seçildi. 141 min nəşərin qatıldığı anket-sorghuda, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə Türk Dünyasında ilin “Sevgi və Dostluq Elçisi” seçildi.

Türkiyənin “Kanal 7” televiziyasının “First Business” jurnalı ilə birlikdə keçirdikləri anket-sorghunun nüticələrinə görə, Azərbaycanda “İlin Biznesmeni” seçilən Goozal, ölkədə həyata keçirdiyi böyük investisiya layihələrindən danışdı.

Goozal, “Kanal 7” televiziyasında yayılan “Ekonomi Vizyon” programının prodüseri Seyfullah Türksoy tərəfindən “Azersun Holding” Şirkətlər Qrupu İmişli bölgəsində çox böyük bir şəkər zavodu qurur. Zavodda işlə təmin olunacaq minlərlə insanla yanaşı, 70 min şəkər çuğunduru istehsalçısı olan ailə bu layihədən birbaşa fayda göracak. İndiya qədər müxtəlif sektorlarda bir sıra əhəmiyyətli sərmayələr həyata keçirən və minlərlə insana qazanc yeri açan “Azersun Holding” Şirkətlər Qrupu prezidenti Abolbari Goozalı mənəvi rəhatlıq içində gördüm. “Biz Allahan razılığını qazanmaq üçün sərmaya qoymuşuk. Allahanın razılığını qazanmaq üçün minlərlə insan üçün iş imkanı yaratmışuk. Allah da bizim işlərimizi asanlaşdırıb, biza bu layi-

hələri həyata keçirməkdə kömək etdi. Ömrüüm vəfa etdiyəcə, bu investisiyalara davam edəcəyəm" deyən Abdolbəri boy dürüstlüyü və səmimiyyəti ilə hamının rəğbətini qazanan nümunəvi bir biznesmendir.

"Türk Dünyasına Xidmət" mükafatını isə Türkiyənin 9-cu prezidenti Süleyman Dəməirəl layiq görüldü.

Internet istifadəçiləri arasında keçirilən sorğu istehayat.net, turksoyalipekyolu.com, firstbusiness.tv və habernews.com ünvanlarında təşkil olılmışdır.

9 fevral 2006-ci il

**HEYDƏR ƏLİYEV FONDUNUN
PREZİDENTİ, YUNESKO-nun
XOŞMƏRAMLI SƏFİRİ,
MİLLİ MƏCLİSİN ÜZVÜ
MEHRİBAN XANIM ƏLİYEVA
BAKININ ƏZİZBƏYOV
RAYONUNUN QƏSƏBƏLƏRİNĐƏ
APARILAN TİKINTİ İŞLƏRİ
İLƏ TANIŞ OLMUŞDUR**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qadınların məsələlərin həlli, verdiyi vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə fevralın 8-də Əzizbəyov rayonunun Bina qəsəbəsində sakinlərlə görüşməş, yeni tikilən obyektlərə baxmışdır.

Bina qəsəbəsindəki Möhsün Salim məscidində dindarlar Mehriban xanımı böyük hörmətlə qarşıladılar. Məscidin baş xidmətçisi hacı Mirzə Baba məlumat verdi ki, 1909-cu ildə yerli neftxuda Möhsün Salimin vəsaiti ilə usta Mirzə Məlikin təkdiyi bu ibadətgahın bir hissəsi 1918-ci ildə erməni daşnak quldurlarının top atışları ilə dağıdılmış, sonralar bir neçə dəfə təmirinə başlansa da, hər dəfə yarımcıq qalmışdır.

Mehriban xanım ötən ilin oktyabrında qəsəbə sakinlərinin xahişi

İl bu ibadətgaha gəlib vəziyyətlə yerində tanış olduğdan sonra öz köməyini göstəracayı vəd etmişdi. İndi burada əsası tamir-bərpa işlərinin başlanılmışdır.

Fondun prezidenti tamir-bərpa işləri ilə tanış oldu, yerli ustaların sonatkarlığını yüksək qiymətləndirdi. Usta və fəhlələr bildirdilər ki, onlar məscidi əvvəlki görkəməni qaytarmaq, keyfiyyətli tamir etmək üçün bütün qüvvə və səylərini əsirgəməyəcəklər. Milli Məclisin deputatı məscidin istilik sisteminin quraşdırılmasına xüsusi diqqət yetirməyi də tövsiyə etdi, binanın daxili görkəminə uyğun cılıçraq, xalıqlanın da sıfır olunduğunu bildirdi.

Dindarlar savab amollarına, xeyriyyəçilik fəaliyyətinə görə Mehriban xanımı minnətdarlıq etdilər, milli-dini dayərlərimizin qorunub saxlanmasına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə də razılıqlarını bildirdilər, an xoş arzularını ifadə etdilər. Seçqiğabəğ, görüşlərdə sakinlərin əsas narazılıqlarından biri elektrik enerjisi təchizatı ilə bağlı olmuşdu. Bununla əlaqədar, Milli Məclisin deputatının xahişinə əsasən, "Azarenerji" Səhmdar Cəmiyyəti "Yeni Bina" adlanan sahədə yardımçı stansiyasının yenidən qurulmasına başlamışdır. Stansiyaya gələrkən burada aparılan tikinti-qurasdırma işləri ilə tanış olan Mehriban xanımı məlumat verildi ki, 1952-ci ildə istifadəyə verilən obyekt istismar müddətini başa vurmuşdu. Ona görə də stansiya, əslində, tamamilə yenidən tikilmişdir. Burada quraşdırılan 10 və 16 kvt gücündə 2 transformator Bina qəsəbəsinin elektrik enerjisine olan hazırkı tələbatının yaridən çoxunu ödəyəcəkdir. Stansiya təzliklə tam istismara veriləcəkdir.

Qəsəbə sakinləri elektrik-enerjisi çatışmazlığının aradan qaldırılmasına göstərdiyi köməyə görə müllət vəkilinə öz razılıqlarını çatdırırlar. Stansiyanın ərazisində aparılmış abadlıq işlərindən də razi qaldığı bildirən Mehriban xanım buraya gələn yolların da qaydaya sa-

linacağına əminliyini söylədi. Xüsusi qeyd etdi ki, dövlət başçısı İlham Əliyev Bakının ətraf qasabalarının elektrik enerjisi, qaz, su təchizatını yaxşılaşdırmaq üçün ayrıca program hazırlanması üçün salahiyətli orqanlara tapşırıqlar vermişdir və bu program yaxın günlərdə təsdiq edilərək icrasına başlanacaqdır. Regionda enerji müstəqilliyinə malik olan yeganə dövlət kimi Azərbaycanın energetika gücünün dəha da artırılması, əhalinin, dövlət və qeyri-dövlət sektorunun fasiləsiz elektrik enerjisi ilə təminatına sanbalı stimul verəcəkdir.

Hövşən südçülük sovxozu adlanan qəsəbədəki 70 nömrəli uşaq bağçası və körpələr evinin həyatına toplaşan sakinlər, bu təlim-tərbiya ocağının kollektivi Mehriban xanımı hərarətlə qarşılıdlılar. 237 nömrəli məktəbin müəllimi Nəzakət Məmmədova həm-yerlilərinin ürək sözlərini ifadə edərək dedi ki, Heydər Əliyev Fondu fəaliyyətə başlığı ilk gündən, təhsil problemlərinin həlli-ni özünün başlıca vəzifələrindən biri kimi elan etmiş, "Uşaq evləri", "Yeniləşən Azərbaycana yeni məktəb" programları çərçivəsində respublikamızda, o cümlədən Əlizibayov rayonunda çox dəyərli işlər görmüşdür. Mehriban xanım seçqiğabəğ görüşlərində rayonun bütün qasabalarında keçirdiyi görüşlərdə mövcud problemlərlə ətraflı tanış olaraq, onların həlli barədə öz təkliflərini hazırlanmış, rəhbərlik etdiyi fəhd tərəfindən proqramlar tərtib edilmiş və dərhal da icrasına başlanılmışdır. Qəsəbənin ən böyük problemi olan su çatışmazlığı artıq aradan qaldırılmışdır və elə təkcə buna görə Mehriban xanım hər bir ailənin sevimlisinə çevrilmişdir. Sakinlər özlərinə an layiqli deputat seçimlərinə bir dəha əmin olmuşlar.

Son illər ölkəmizdə yeni təhsil, səhiyyə obyektlərinin inşasının geniş vüsət allığını, ötən il fondun təşəbbüsü ilə respublikada müasir tələblərə cavab verən 132 məktəbin təkiliib istifadəyə veriliyidini, bu

il isə daha 100 məktəbin, o cümlədən 50-osinin Bakıda inşa olunacağı xaturladan Mehriban Əliyeva, bu genişmiyash programdan Əzizbayov rayonuna da pay düşəcəyini qeyd etdi. Millət vəkili fond əməkdaşlarının apardığı monitorinqdə bu məktəbin də əsaslı təmirə ehtiyacı olduğunu müəyyən etdiklərini, hazırlanmış programda hənən nəzərə alındığını bildirərək dedi ki, mütləq həmin məktəbə gələcəkdir. Sakinlərin arzu və istəklərini, ayrı-ayrı masalalar barədə müraciətlərini də səbirli dinləyən Mehriban Əliyeva fondun əməkdaşlarına müvafiq tapşırıqlar verdi.

Sonra fondun prezidenti uşaq bağçasında gedən təmir işləri ilə tanış oldu. O, uzun illar təmir üzü görməyən bu talim-tərbiyə ocağının nümunəvi müəssisəsi çevriləsi üçün bütün lazımı köməyin göstəricəyini, təzə avadanlıqla da təchiz olunacağını bildirdi.

Mehriban Əliyevanın Binədə daha bir görüşü qəsəbənin alaqpısının tikinti meydançasında oldu. İnşaatçılar hörmətli qonağı səmimiyyətlə qarşıladılar. İndiyədək Bakı ətrafındaki iri qəsəbələrin heç birinin əsas girişində alaqpının olmadığından təsəssüf hissi keçirdiklərini xatırlatırlar. Eyni zamanda, bu çatışmazlığın aradan qaldırılmasının təşəbbüsünün da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva olmasından məmənluqların bildirdilər. Layihənin müəllifi və iş icraçısı dedi ki, 25 kvadratmetr sahəsi olan 7 metr hündürlüyündə alaqqapı milli memarlıq üslubunda tikiləcəkdir. Ətrafdə 20 kvadratmetr sahədə yaşlılıq salınacaq, gül-ciçək əkiləcək, oturacaqlar qoyulacaqdır. Mehriban xanımın bir sıra tövsiyələrini müsbət də-yörəldirən inşaatçılar tikinti işlərinin tezliklə tamamlanacağını bildirdilər.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban Əliyeva həmin gün rayonun Türkən, Zirə və Şüvəlan qəsəbələrində də oldu.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban Əliyeva seckiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan masalların həlli, verdiyi vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanışlıq məqsədi ilə fevralın 8-də Əzizbayov rayonunun Türkən və Zirə qəsəbələrində olmuş, sakinlər görüşmiş, yeni tikilən obyektlərə baxmışdır.

Mehriban Əliyevanın Türkənda ilk görüşü qəsəbənin alaqpısının tikinti meydançasında oldu. İnşaatçılar hörmətli qonağı samimiyyətlə qarşıladılar. Baki ətrafindəki iri qəsəbələrin girocayında alaqpılar yoxdur və onların tikilməsi barədə təşəbbüsü Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva irali sürmüdürt. Layihənin müəllifi və iş icraçısı dedi ki, qəsəbənin girocayında iki günbəz tikiləcək və tağla birləşdiriləcəkdir. Günbəzlər milli memarlıq üslubunda olacaqdır. Ətrafdə yaşlılıq salınacaq, gül-ciçək əkiləcək, oturacaqlar qoyulacaqdır.

Inşaatçılar Mehriban xanımın tövsiyələrini nəzərə alacaqlarını, tikinti işlərini tezliklə başa çatdıracaqlarını bildirdilər.

Türkən qəsəbəsindəki 14 sayılı uşaq bağçasının əsası şəkildə yeniləşməsi da Mehriban Əliyevanın seckiqabağı görüşlərində verdiyi vədin nəticəsi olmuşdur. 1933-cü ildə tikilmiş, lakin uzun illərdən bəri təmir olunmamış bu binada qısa vaxtda görülen işlər Mehriban xanım razi saldı. Geniş sahəsi olan binanın bir hissəsində Mehriban xanımın şəxsi məsləhatı ilə tacili tibbi yardım stansiyası və aptek açılması da nəzərdə tutulur. Bu, qəsəbə sakinlərinin tibbi xidmətlə tanınılmasına sanalı töhfə olacaqdır.

Bağçanın qarşısında toplaşan sakinlər Mehriban xanımla yenidən görüşməkdən sad olduqlarını söylədilər, onun təşəbbüsü ilə görülən işləri, xüsusilə qəsəbənin yolunun abadlaşmasını müsbət dayorləndirdilər, seckiqabağı verdiyi vədləri yerinə yetirdiyinə görə razılıqlarını

bildirdilər. Onlar Fondun prezidentini "2005-ci ilin adamı" seçilməsi münasibətilə də təbrik etdilər.

Ölkənin birinci xanımı dedi ki, Türkanda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün ayrıca bina, toy-sənlik mərasimlərinin təşkilindən ötrü şadlıq sarayı, əhalinin rahatlığı üçün geniş ticarət mərkəzi da inşa olunacaqdır. Tikinti üçün yer seçilərkən, layihə tərtib olunarkən sakinlərin təklifləri də nəzərə alınacaqdır. Tikinti işlərinin gedisi müntəzəm izləyəcək, açılış mərasimlərində mütləq iştirak edəcəyim.

Mehriban Əliyeva daha sonra bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin güstərişi ilə Bakıtrafta qəsəbələrin sosial-iqtisadi inkişafı, yeni iş yerilarının açılmasını, su, qaz, elektrik enerjisi təminatının yaxşılaşmasını əhatə edən irimiqiyəsh program hazırlanır. Bu program Əzizbəyov rayonunun da hərtərəfli inkişafına yeni stimul verəcək, türkənlər da bunun real bəhrəsini görəcəklər.

Zirəyə budəfəki gəlisi qəsəbənin alaqqapısının inşa olunduğu yerdə başlayan Mehriban xanımı məlumat verdi ki, sakinlər tikintiya böyük maraq göstərir, tez-tez buraya baş çəkir, öz köməklərini təklif edirlər. Bu alaqqapı da orijinal görünüşü ilə digərlərindən fərqlənəcəkdir. Ətrafda yaşlılıq salınacaq, bulaq tikiləcək, dincalmak üçün oturacaqlar qoyulacaqdır. Tikinti işləri Novruz bayramına kimi tamamlanmalıdır.

Qəsəbə sakinləri Xəzərdə öz xidməti vəzifəsini yerinə yetirərkən hələk olmuş cosur neftçi Əbdülhəsən Babayevin yeni ucaldırılmış xatirə abidəsi önündə Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Onların bütün müraciətlərinə cavab verdiyinə, bu abidənin tikintisində, 3 nəfər zirəli gəncin xaricə ürək cərrahiyəsi əməliyya-

tundan keçirilərək sağ-salamat Vətənə qayıtmasına göstərdiyi köməyə görə öz razılıqlarını ifadə etdilər. Prezident İlham Əliyevin daxili və xarici siyasetini hər zaman dəstəkləyəcəklərini bildirən sakinlər millət vəkili kimi Mehriban xanının faaliyyətindən qürur duyduqlarını söylədilər, ona və ailə üzvlərinə Allahdan cansağlığı, xoşbəxtlik, xalqımızın, müstəqil dövlətimizin tərəqqisi naminə yeni uğurlar dilədilər.

Abida öntüna tərəqənlilər düzən MEHRİBAN ƏLİYEVA buraya toplaşan sakinlərə müraciətlə dedi:

- Cox sağ olun ki, siz də məni parlament seçkilərində dəstəklədiniz, mənə səs verdiniz. Mən sizi yenidən gördüyüma çox şadam. Sizin qəsəbədə, eləcə də rayonda görülən işlər yalnız başlangıçdır, əsas işlər hələ qabaqdadır, yeni məktəblər, tibb-sağlamlıq obyektləri inşa ediləcəkdir. Bildiyiniz kimi, ötan il Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızın regionlarında 132 məktəb təkilih istifadəyə verilmişdir. Bu il isə 100 məktəbin inşası nəzərdə tutulur, özü də bunun yarından çoxu Bakıda və ətraf qəsəbələrdə tikiləcəkdir. Bundan əlavə, dövlət başçımızın təpsiri ilə paytaxtın ətraf qəsəbələrinin su, qaz, işıq və digər kommunal problemlərinin həlli üçün geniş dövlət programı işlənilərə hazırlarılmışdır. Yaxın iki ayda bu program təsdiq edilərək icrasına başlanacaqdır.

Bilirəm ki, Zirədə qaz çatışmazlığı var, programın reallaşması ilə bu məsələ öz köklü həllini tapacaqdır. Bu problem qonşu ölkələrdə hayatı iflic etmək həddində çatsa da, bizdə vəziyyət çox-çox yaxşıdır, hətta, dar gündə öz qonşularımızda da ol tuta bildik, kömək etdik. Bu ildən başlayaraq, ölkəmizə neft ixracından xeyli vəsatlı daxil olacaqdır. Dövlət başçımızın da dediyi və konkret işlərlə həyata keçirdiyi kimi, bu vəsatlı illə növbədə, xalqın maddi rifahının yaxşılaşmasına və sosial layihələrin reallaşmasına, yeni infrastrukturların yaradılmasına yönəldiləcəkdir. Mən bilirəm ki, Zirədə şadlıq sarayı yoxdur, gənclərin mədəni istirahəti üçün bir yer yoxdur, geniş ticarət mərkə-


Mehriban ƏLİYEVƏ

zina ehtiyac var. Bununla əlaqədər artıq torpaq sahəsi ayrılb, layihələr hazırlanıb, yaxın vaxtlarda tikintiyə başlanacaqdır. Bu obyektlərin inşasında on çox yerli sakinlər işləyecəkdir, onların da maddi vəziyyətinin yaxşılaşmasına imkan yaranacaqdır, yeni iş yerləri açılacaqdır. Diaqnostika mərkəzi, xəstəxana da tikiləcəkdir. Dövlət programında bunlar nəzərə almıbdır. Mən də çalışacağam ki, bu məsələlər tezliliklə öz həllini tapsın.

Uzun illər qəsəbə sovetinin katibi, sonra isə uşağ bağçasının müdürü işləmiş, öz həmşyerlilərinin hörmətini qazanmış 78 yaşlı ağbirək Badam Bədəlova ötən ilin oktyabrdı Zirədə keçirilən görüşdə Mehriban xanımı sidq-ürəklə öz evinə qonaq dəvət etmişdi. Mehriban xanım o zaman söz vermişdi ki, növbəti gelişində mütləq onun qonağı olacaqdır. İndi Badam nənə onu sonsuz sevinc hissi ilə, ən xoş sözlərlə həyat qapısında qarşılıyaraq, verdiyi bütün vədlərə belə əməl edən Azərbaycanın birinci xanımına səmimi arzularını yetirdi. Mehriban xanım ağbirəklə hal-əhval tutaraq onun səhəhati ilə, dolanışığı, ailənin vəziyyəti ilə maraqlandı, öz hədiyyələrini təqdim etdi. Səmimi səhəbat çay süfrəsi arxasında davam etdi.

Badam nənə ilə sağlolaşıb ayrılan Mehriban xanının bu səmimiyətindən xoşal olan qonşular da minnətdarlıq edərək, xeyirxah işlərini yüksək dəyərləndirdilər, ona Allahdan xeyir-dua dilədilər. Mehriban xanım qəsəbə sakinlərinin müraciatlarını, arzularını dinlədi, fondun əməkdaşlarına qaldırılan məsələləri konkret araşdırıb ona məlumat verməyi tapşırıdı.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı safiri, Milli Məclisin deputati Mehriban xanım Əliyeva həmin gün rayonun Şüvəlan qəsəbəsində də oldu.











Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanum Əliyeva seçkiqabağı görüşlərdə qaldırılan məsələlərin həlli, verdiyi vadilərin yerinə yetirilməsi vəziyyəti ilə tamş olmaq məqsədi ilə fevralın 8-də Əzizbəyov rəyonunun Şüvalan qasabasında sakinlərlə görüşmiş, yeni tikilən obeyklərlərə baxmışdır.

Fondun prezidenti qəsəbədəki 10 nömrəli körpələr evi və uşaq bağçasında ötən il də iki dəfə olmuş, 1953-cü ildə inşa edilmiş ikimərtəbəli bu təlim-tərbiya müəssisəsinin ciddi təmirə, əsaslı şəkildə yenidən qurulmasına zəruri ehtiyac olduğunu, bu işə lazımi kömək göstərəcəyini bildirmişdi. Mütxəxəslerin rəyi ilə hazırlanmış layihə-smetə sənədlərində binanın memarlıq baxımından əhəmiyyətli olması, buna görə də əvvəlki zahiri görkəminin saxlanılmasının vacibliyi də nəzərə alınmışdı. Ötən ilin sonlarından başlayaraq, burada aparılan təmir-yenidənqurma işləri xeyli sürətlənmüşdür. Binanın dam örtüyü dəyişdirilmiş, özündə bərkimə işləri aparılmışdır. Mehriban Əliyeva inşaatçılara tövsiyələrini söylədi, təmir işlərinin tezliliklə tamamlanıb binanın yenidən uşaqların istifadəsinə verilməsinin zərurılığını vurğuladı.

Uşaq bağçasının tərbiyəçiləri və buraya toplaşan valideynlər yararlı vəziyyətə düşmüş bu binaya ikinci ömür bəxs edan Mehriban xanıma minnətdarlıqlarım bildirdilər, "Uşaq evləri və internat məktəblərinin inkişafı" programı çərçivəsində Şüvalanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bir çox müəssisənin də əsaslı şəkildə bərpa olunaraq müasir təhləblər səviyyəsində yenidən qurulması, lazımı avadanlıqla təmin edilməsini təmənnəsiz mərhəmət, insanşərəvərlik, Vətənə, xalqa məhəbbət nümunəsi kimi qiymətləndirdilər.

Parlamentdə onları təmsil edən Mehriban xanımın xeyirxahlığı, qayğısı ilə görünlən işlərin minlərlə ailəyə sevincətirdiyini, təsəlli olduğunu söylədilər.

Mehriban Əliyeva xoş sözlərə görə razılığını ifadə etdi, Heydər Əliyev Fonduñun işləyib hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" programı çərçivəsində görünlən işlərin bundan sonra da davam etdiriləcəyini bildirdi. O dedi ki, ölkəmizin iqtisadi potensialı güclənilir, budeca galirləri artır, dövlət tərəfindən geniş sosial layihələr işlənilər harzırlanır və ardıcıl suradə həyata keçirilir. Ümummilli liderimizin adını daşıyan fond da bu işdə öz köməyini ösrəgəmir. Ötən il respublikamın bölgələrində tam yararsız vəziyyətdə olan 132 məktəb üçün yeni binalar tikilmişdir. Bu il 100 məktəb binası tikiləcək ki, onların yarısı Bakıda olacaqdır. Həmin məktəblər müasir tələblərə cavab verən soyiviyədə təzə avadanlıqla da təmin ediləcəkdir. Keçən iləndə Heydər Əliyev Fondu kor və görmə qabiliyyəti zoif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair geniş bir layihənin də icrasına başlamışdır. Layihə Şüvəlan qəsəbəsindəki bu tipi məktəbləri da şəhər edəcəkdir.

Qəsəbənin "Şimal" DRES-i yaşayış massivindəki 31 nömrəli xəstəxananın yenidən qurulması ilə tanışlıq tibb işçiləri və sakinlərlə görüşdən başladı.

Heydər Əliyev Fonduñun hazırlayıb həyata keçirdiyi "Diabetli uşaqlara on yüksək qayğı", "Talassetimiyəsiz həyat naminə", "Yenileşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı" və digər layihələrin cəmiyyətdə yüksək dəyərləndirildiyini vurguladılar. Eyni zamanda, ötən parlament seçkilərində yekdilliklə səs verdikləri ölkənin birinci xanımının deputat kimi fəaliyyətdən qürur duyduqlarını söylədilər, seçkiqabğı vədləri yerinə yətirdiyinə, problemlərin həllinə ardıcıl diqqət, tələbkar münasibət göstərdiyinə görə razılıqlarını bildirdilər. Xəstəxananın yenidən qurul-

məsi təşəbbüsünə görə də minnəldarlıq etdilər.

Mehriban Əliyeva son vaxtlar respublikamızda səhiyyə sistemində köklü islahatların başlandığını, geniş layihələrin hazırlanlığını, müasir tələblərə cavab verən yeni infrastrukturun yaradıldığını bildirdi. O dedi ki, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıtrafi qəsəbələrin sosial problemlərinin həlli üçün geniş dövlət programı hazırlanır. Onun həyata keçirilməsi Əzizbəyov rayonunda olan çatışmazlıqların da aradan qaldırılmasına imkan yaradacaqdır. Bu qəsəbədə lazımı tibb xidmətinin təşkil üçün imkan olmamasından təsəffüfləndiyini söyləyən Mehriban xanım bildirdi ki, əslində, yenidən tikilən bu binada xeyli təzə səbələr də açılacaq, müasir tibb avadanlığı alınbı quraqşdırılacaq, xəstəxana ixtisaslı həkimlərlə tam kompleklləşdiriləcəkdir. Hazırlanan dövlət programında burada diaqnostika mərkəzinin inşası da nəzərdə tutulur.

Xəstəxana binasında aparılan yenidənqurma işləri ilə ətraflı tanış olan, keyfiyyətə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurgulayan Mehriban Əliyeva fondun əməkdaşlarına tez-tez buraya baş çəkməyi və işlərin gedisi barədə ona məlumat verməyi tapşırıd.

Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsi Heydər Əliyev Fonduñun hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" programına müvafiq olaraq, əslində, tamamilə yenidən qurulur. Layihəçi və inşaatçılar Mehriban xanımına nəzərdə tutulan işlər barədə ətraflı məlumat verdilər. Bildirildi ki, burada ikimərtəbəli yataqxana, təlim-tədris korpusları, yeməkxana, mətbəx, quşxana, tibbi müayinə otağı və s. tikiləcək, ərazidə idman-sağlamlıq gusası, istirahət mərkəzi yaradılacaqdır. Təzə avadanlıq sıfariş verilmiş, ərazidə yaşaşdırma işlərinə də başlanmışdır. Hazırda 45 nəfərin çalışdığı bu obyekt nəzərdə tutulduğu kimi, mayın 10-dək istifadəyə verilməlidir.

Mehriban Əliyeva yardımçı binaların köhnə şəkilləri və yeni layi-

ha sonadları ilə ətraflı tanış olduqdan sonra düşərgənin payız-qış mövsumundə də fəaliyyət göstərməsi təklifini verdi, bununla bağlı daha hansı işlərin görülməli olduğunu soruşdu. Fikir mübadiləsindən sonra bu kompleksdə digər zəruri tədbirlərin də görülməsinin, xüsusilə ilə qazaxxana-istilik sisteminin yenidən layihələndirilməsinin vəcibliyi bildirildi. Fondun prezidenti bunun üçün qısa vaxtda müvafiq işlərin görülməsini tapşırıdı.

İnsaatçıların qayğı və problemləri ilə də ətraflı maraqlanan ölkənin birinci xanımı onlara uğurlar arzuladı, ümummilli lider Heydər Əliyevin doğum gününə kimi kompleksin istifadəyə verilmasını təqdirətliyəq hesab etdiyini, açılış mərasimində iştirak edəcəyini bildirdi.

11 fevral 2006-cı il

ABŞ-in APARICI YƏHUDİ TƏŞKİLATLARI SƏDRLƏRİ KONFRANSININ NÜMAYƏNDƏ HEYƏTİ HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞDUR

ABŞ-in Aparıcı Yəhudü Taşkilatları Konfransının nümayəndə heyəti fevralın 13-də Heydər Əliyev Fondunda olmuşdur.

Nümayəndə heyətinin üzvləri əvvəlcə fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Qonaqlara ümummilli liderinizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotosəkillər barədə ətraflı məlumat verildi.

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotosəkillərə, dünyanın təməmliş siyasi xadimlərinin ona bəxş etdikləri hadiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtalif ölkələrin liderləri, elm, mədəniyyət və incəsanət xadimləri ilə çəkilişin şəkillərinə böyük maraqla baxırlar.

Qonaqlar fondun xatirə kitabına ürək sözlərini yazdlar, fondun vəsaiti ilə buraxılmış kitab, albom, audio-video disklərə, məktəb ləvazimatlarına baxırlar.

Sonra Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban Əliyeva ilə görüş oldu. Mehriban xanım qonaqlara ingilis dilində müraciət edərək, onları səmimiyyətlə salamladı, Amerikada yaşayan yahudiləri birləşdirən təşkilatların

təmsilçilərini ölkəmizdə və ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda görməkdən çox böyük qürur hissi keçirdiyini söylədi. O, Heydər Əliyev Fondu haqqında qısa məlumat verərək bildirdi ki, fond nüfuzlu beynəlxalq təşkilatları, dünyanın müxtəlif ölkələrinin ictimai, qeyri-hökumət təşkilatları ilə aməkdaşlığı da çox böyük əhəmiyyət verir və ABŞ-in yəhudi təşkilatları ilə də əlaqələr yaradılmasına hazırlıdır.

Mehriban xanım qonaqları Heydər Əliyev Fonduñun fəaliyyəti haqqında filmə baxmağa davət etdi.

İngilis dilində hazırlanmış film qonaqlarda xoş təssürat yaratdı. Yəhudi təşkilatlarının təmsilçiləri fondun və onun prezidentinin konkret insanların və ölkənin sosial problemlərinin həlli, uşaqların və internat məktəblərində təlim-tərbiyə alan, diabet xəstəliyindən əziyyət çəkən uşaqlara yardım, talassemiyazıs həyat, təhsil, mədəniyyət sahəsində çox böyük layihələr hayata keçirməsinin şahidi olduğunu vurguladılar. Onlar Azərbaycan xalqının zəngin mədəniyyəti, klassik və müasir musiqi sənəti ilə ayəni tanışlaşdan məmənun qaldıqlarını bildirdilər, Mehriban xanımın həm də YUNESKO-nun xəşəmərəmli səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fonduñun və Gimnastika Federasiyasının prezidenti kimi səmərəli fəaliyyətini yüksək qiymətləndirdilər.

Amerikalı qonaqlar respublikamızda hər addımda hiss etdikləri qonaqpərvərliyə. Bakıda yəhudi məktəbinin inşası üçün geniş torpaq sahəsi ayrılmamasına köməyə görə təşəkkür etdilər. Azərbaycan Prezidenti ilə görüşün onların qalbində silinməz iz qoyduğunu, ölkəmizdə bütün döñlərdən, millətlərdən olan insanların azad, dinc, birgə yaşayışı üçün hər cür hüquqi-mənəvi şəraiti mövcud olduğunu yaqın etdiklərini, erməni təcavüzünün xalqımıza böyük azablar verdiyini öyrəndiklərini bildirdilər, Azərbaycan həqiqətlərinin ABŞ-da yayılması na yardımçı olacaqlarını söylədilər.

Fondun prezidentini parlamentin deputati seçilməsi, respublikada ötən ilin adamı elan olunması, dünyanın ən məşhur mesenətləri sırasında "Yaqut Xaç" ordeninə layiq görülməsi münasibətilə təbrik etdilər, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladılar.

Mehriban Əliyeva xoş səslərə görə ləşəkkür edərək dedi ki, hələ 10 il əvvəl Azərbacan Mədəniyyətinin Dostları Fonduñun yaradarkən asas niyyəti xalqımızın zəngin mədəniyyətini, qədim keçmişini, adət-ənənələrini dünnyaya yamaq, tanıtmaq olmuşdur. Çox sağlam olun ki, siz də bunları vurğuladınız, düzgün dəyərləndirdiniz, Azərbaycanın təkcə neft ölkəsi yox, həm də zəngin mədəniyyətə malik diyar olduğunu dediniz. Mən həmişə bu fikirdə olmuş, bu amalla yaşamışam ki, xoş niyyət, xoş əməl dünyada çox şeyi yaxşılıqla doğru dəyişə bilər.

Nümayəndə heyətinin üzvləri adından Azərbaycanın birinci xanımına üzərində yəhudişər in əziz insanlara, onların ailəsinə, mənsub olduğu xalqa sülh, xəsbəxtlik, xeyir-bərəkət, sevinc arzularını ifadə edən kəlamı yazılmış xatirə hədiyyəsi təqdim edildi.

Mehriban xanım nümayəndə heyətinin hər bir üzvünə fondun laiyahi olan, Azərbaycan həqiqətlərini, mədəniyyətini və milli musiqini əks etdirən kitab, albom, audio-video disklərdən ibarət hədiyyələr bağışladı.

Fondun prezidenti nümayəndə heyətini müşayiət edən kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına da cavab verdi.

Qonaqlar Mehriban xanımla xatirə şəkli çəkdirdilər və fonddan xoş təssüratla ayrıldılar.

DAHİ BƏSTƏKAR DMİTRİ ŞOSTAKOVIÇİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ FESTİVALİN TƏNTƏNƏLİ AÇILIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ XANIMI
MEHRİBAN ƏLİYEVA MƏRASİMDE İŞTİRAK ETMİŞDİR

Fevralın 20-da Azərbaycanda Rusiya ili çörçivəsində Heydər Əliyev Fonduunun, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə dahi bəstəkar Dmitri Şostakovicin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq festivalın təntənəli açılışı olmuşdur.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının salonusuna toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşıladılar.

Festivalın prezidenti, dünya şöhrətli müsiqici, həmyerlimiz Mstislav Rostropoviç soñnaya dəvət olundu. Maestro müsiqisevərlərə müraciətə dedi: "Çox xoşbəxtəm ki, sevimli şəhərim Bakıda dahi bəstəkar Dmitri Şostakovicin 100 illiyinə həsr edilmiş festival keçirilir. Onun Bakı və bəkləşən şəhərinə necə sevdiyini çox yaxşı biliram. Əminəm ki, onun bu festivalda səslənəcək müsiqisi müsiqiciləri və dinləyiciləri gözəlliyyə məhəbbətdə birləşdiricəkdir. Ümumiyyətlə, onun yüksək yaradıcılığı və müsiqisi sahəsindəki xidmətləri Azərbaycanda çox yüksək qiymətləndirilmiş və ona Azərbaycanın xalq artisti adı verilmişdir. O, həm də Azərbaycanın görkəmli bəstəkarları Qara

Qarayevin və Cövdət Hacıyevin sevimi müəllimi olmuşdur. Bu mödətabar festivalın Azərbaycan kimi gözəl, sabit və inkişaf edən bir ölkədə keçirilməsinin böyük əhəmiyyəti vardır. Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə belə mühüm tədbirlərin təşkili dünyada mədəniyyətlərə rəsədxana olaraq inkişafı baxımdan çox dəyərliidir. Mən Azərbaycan xalqına bir daha minnətdərəm".

Sonra maestro Mstislav Rostropoviçin dirijorluğu ilə Rusiya Dövlət Akademik Simfonik Orkestri D.D.Şostakovicin 1-ci simfoniyasını və "Katerina İzmayılova" operasından beş antrakti ifa etdi.

Ukrayna müğənnisi, beynəlxalq müsabiqələr laureati Oksana Dikanın (soprano) ifasında Şostakovicin ölen asırın hələ 30-cu illərində bəstələdiyi "Mtsensk qəzasının ledi Makbeti" operasından iki aria yuxarı səsləndi.

Böyük müvəffəqiyətlə keçən konsert dəfələrlə gurultulu alqışlarla qarşılındı.

Maestro Mstislav Rostropoviç səhnəyə qaydıraraq tamaşaçılara dərin təşəkkürünü bildirdi. Dmitri Şostakovicin "İki nəşər üçün çay" simfoniyasının yaranma tarixindən danışdı və əsəri simfonik orkestrin ifasında dinləyicilərə təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyev konsertdən sonra Filarmoniyanın foyesində maestro Mstislav Rostropoviçə səmimi görüşdü, onu uğurlu çıxışına görə təbrik etdi.

Mstislav Rostropoviç dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi, Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına göstərilən diqqət və qayığının dünyada yüksək qiymətləndirildiyini söylədi. O, Prezidentin ailə üzvləri ilə də görüşdü.

Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər, paytaxt ictimaiyyətinin nümayəndələri, müsiqisevərlər festivalın açılışında olmuşlar.

21 fevral 2006-cı il

RUSİYA PREZİDENTİ VLADİMİR PUTİN HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞDUR

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də birgə mətbuat konfransından sonra Heydər Əliyev Fonduna gəldilər.

Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban Əliyeva Rusiya rəhbərini səmimiyyətlə qarşıladı.

Prezident Vladimir Putina Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq, yaradılmış fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zöngin ırsını öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni təraqqisine yönəlmış, genişlənmiş fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin layata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlər kəmək göstərməkdən ibarətdir.

Prezident İlham Əliyev ali qonağı ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun faaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı söhbət açdı.

Rusiyannın dövlət başçısı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını öks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu fotosəkillərlə, dünyamın tanınmış siyasi xadimlərinin baxş etdikləri hədiyyələrlə,

Xoşməramlı səfir

ulu öndəriniz haqqında kitablarla tanış oldu, dövlət təhlükəsizliyi orqanlarında, Moskvada yüksək dövlət vəzifəsində işləyərkən çəkilmiş şəkillərinə, ailə albomuna xüsusi diqqət yetirdi. Vladimir Putin dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incasənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, ümummilli liderimizlə müxtəlif görüşlərdə birgə çəkidləri fotosəkillərə, habelə onun Avropa, Asiya ölkələrinin liderləri ilə şəkillərinə böyük maraqla baxdı.

Rusiya Prezidenti sonra Xatirə kitabına ürək sözlərini yazdı: “Heydər Əliyev Fondunun fəaliyyəti ilə böyük maraqla tanış oldum. Fond Azərbaycan xalqının görkəmli oğlunun xatirəsini nəinki yaşadır, həm də mühüm istiqamətlərdən birində onun işini davam etdirir, insanlara ən müxtəlif humanitar sahələrdə - təhsil, səhiyyə və s. sahələrdə kömək göstərir. Sizə uğurlar diləyirəm!”

Vladimir PUTİN
22.02.2006

Mehriban xanım Əliyeva Prezident Vladimir Putinə xatirə hədiyyələri təqdim etdi.

Sonra xatirə şəkli çəkildi. Ali qonaq fonddan xoş təəssüratla ayrıldığını bildirdi.

23 fevral 2006-ci il

YUNESKO-nun REGIONAL EKSPERTLƏRİ GÖRÜLƏN İŞLƏRDƏN RAZI QALMIŞLAR

YUNESKO-nun Moskvadakı regional ekspertləri Olqa Drozdova və Mariya Persilyeva inklüziv təhsil layihəsi çərçivəsində monitoring aparmaq üçün ölkəmizdə səfərdə olmuşlar.

Təhsil Nazirliyindən bildirmişlər ki, monitoringdən məqsəd layihə çərçivəsində görülən işlər barədə məlumat toplamaq, layihəni qiyamətləndirmək və onun davamlılığını təmin etmək idi.

Ekspertlər nazirlikdə layihənin rəhbəri ilə görüşmüş, hayata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparmış və Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey kompleksində inklüziv təhsilə cəlb olunan sinif və qruplarda olmuşlar.

Qonaqlar layihə üzrə görülmən işlərdən razı qaldıqlarını söyləmişlər. Qeyd edək ki, Təhsil Nazirliyi YUNESKO ilə birgə Bakının Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey kompleksi nəzdindəki məktəb və uşaq bağçasında, Sumqayıtdakı 4 nömrəli məktəb və 66 nömrəli uşaq bağçasında inklüziv təhsil layihəsini hayata keçirir.

1 mart 2006-ci il

XOCALI SOYQIRIMININ 14-cü İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR HEYDƏR ƏLİYEV FONDUNUN ANKARADA KEÇİRDİYİ TƏDBİRLƏRDƏN SONRA BU MƏSƏLƏ TÜRKİYƏ PARLAMENTİNDƏ YENİDƏN QALDIRILMIŞDIR

Xocalı soyqırımının 14-cü ildönümü ilə bağlı Heydər Əliyev Fon-
dunun Ankarada keçirdiyi tədbirlərin və bunların 20-dən çox kütlə-
vi informasiya vasitələrində geniş şəkildə işıqlandırılmasının nəticəsi
kimi, bu məsələyə Türkiyə Böyük Millət Məclisinin fevralın 28-də
keçirilmiş iclasında yenidən qayıtmışlar.

Gündəlikdən kənar söz alan Ərzurum millət vəkili Mustafa Nuri Akbulut Xocalı soyqırımının törətdiyi günü bütün türk dünyasının an ağırlı günlərindən biri kimi səciyyələndirərək bunun, eyni zamanda, insanlıq tarixinin ən qara sohifələrindən olduğunu söyləmişdir. O, bu faciənin tarixi sənədlər, filmlər və insan dəhşətə gətirən fotoskilərlə bütün dünyaya çatdırılmasının zoruriliyini vurgulanmış, onun 1914 və 1915-ci illərdə ermənilərin Anadolu türklərinə qarşı törətdikləri vəhşiliklərə bənzədiyini bildirmişdir. Millət vəkili təssüflü deməsidir ki, insan haqlarını qoruduqlarını iddia edən ölkələr Azərbaycan xalqına qarşı tərədilmiş bu vəhşiliklərə biganə qalmış, işgalçi Ermanistana qarşı heç bir tədbir görməmişlər.

Türkiyə millət vəkili çıxışının sonunda demişdir: "Ürəkləri ürəklərinizdə döytinən, dördlərini içimizdə duyduğumuz və xoşbaxtlıklərindən coşduğumuz azərbaycanlı qardaşlarımızın 1992-ci ildə Xocalı şəhərində məruz qaldıqları soyqırımı və vəhşiliyi bir daha qınayıraq".

1 mart 2006-ci il

**HEYDƏR ƏLİYEV FONDUNUN
PREZİDENTİ, YUNESKO-nun
XOŞMƏRAMLI SƏFİRİ,
MİLLİ MƏCLİSİN DEPUTATI
MEHRİBAN ƏLİYEVA TƏRTƏR
VƏ BƏRDƏ RAYONLARINDA ORTA
MƏKTƏBLƏRLƏ TANIŞ OLMUŞDUR**

Azərbaycan Prezidenti İlham Əliyevin Tərtər və Bərdə rayonlarında səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyeva Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi üzrə bu rayonlarda inşa edilən məktəblərdə olmuşdur.

Mehriban xanım avvalcə Tərtər rayonunun Düyərli kəndinə gəldi. Heydər Əliyev Fondunun vasaiti ilə tikilmiş 100 yerlik məktəbdə dərs prosesi ilə maraqlandı.

Məktəbin kollektivi kənd uşaqlarının təhsilinə göstərdiyi diqqətə görə Fondun prezidentinə minnəndarlıqlarını ifadə etdi. Məktəbin ehtiyacları ilə maraqlanan Mehriban xanım məlumat verildi ki, bu təhsil ocağı kifayəq qadər dərslik və müasir avadanlıqla təchiz olunmuşdur.

YUNESKO-nun xoşməramlı səfiri məktəbin köhnə sınıf otaqlarına da baş çəkdi, tədrisin gedişi ilə tanış oldu. O, Heydər Əliyev Fondu tərəfindən yaxın vaxtlarda bu köhnə tikiililörin yerində yeni tədris korpusunun və kitabxana binasının tikiləcəyini bildirdi.

Heydər Əliyev Fonduunun vəsaiti ilə Tərtər rayonunda tikilmiş digər məktəb işa Sarıcalı kəndində yerləşir. Yaradılmış şəraitlə tanışlıq göstərdi ki, məktəb qısa vaxtda tikilsə də, inşaat və tamamlama işləri yüksək səviyyədə görülmüşdür. Məktəb an mütəsir tədris avadanlığı ilə təchiz olunmuşdur. Məlumat verildi ki, məktəb 100 yerlikdir. Lakin burada 200 uşaqlı təhsil alır. Mehriban Əliyeva bildirdi ki, yaranmış çətinliyi aradan qaldırmaq məqsadılıq Heydər Əliyev Fondu kühə binaların yerinə yeni korpusun tikilməsi barədə qərar qəbul etmişdir.

Sonra Mehriban xanın Bərdə rayonunun Yeni Daşkənd kəndinə gəldi. Milli Qəhrəman Yusif Kərimovun adını daşıyan 240 yerlik kənd məktəbi də Heydər Əliyev Fonduunun təşabbişti ilə inşa olunmuşdur. Uzun illər ağır şəraitdə kənd uşaqlarının təlim-tərbiyəsi ilə möşğul olmuş müəllimlər rahat, yaraşlı, bütün dərsliklər və tədris ləvazimatları ilə təchiz olunmuş məktəbin tikilməsini Heydər Əliyev Fonduunun, onun prezidentinin kənd camaatına çox böyük hədiyyəsi kimi qiymətləndirdi. Mehriban Əliyeva müəllimlərin qayğıları, onları düşündürən məsələlərlə də maraqlandı. Müəllimlər Heydər Əliyev Fonduunun müxtəlif sahələrdə həyatə keçirdiyi genişməqəyashlı layihələrin Azərbaycanın tərəqqisində, milli-mənəvi dəyərlərimizin qorunmasına, gənc nəslin təlim-tərbiyəsinə, sağlamlığının qorunmasına əhəmiyyətli rolundan razılıqlarını ifadə etdilər.

Fondun prezidenti bildirdi ki, yaxın vaxtlarda Bərdə rayonunda daha yeni 3 məktəb tikiləcəkdir.

Mehriban Əliyeva məktəblə tanışlıqdan sonra kənd sakinləri ilə də görüşüb səhbət etdi.

3 mart 2006-cı il

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN XANIM ƏLİYEVƏ ÜMUMDÜNYA ƏQLİ MÜLKİYYƏT TƏŞKİLATININ QIZIL MEDALINA LAYİQ GÖRÜLMÜŞDÜR

Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban Əliyeva BMT-nin aparıcı qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) qızıl medalına layiq görülmüşdür. Martın 3-də Fondda mükafatın təqdim edilməsi mərasimi keçirilmişdir.

Mərasimdən əvvəl ÜƏMT-nin baş direktoru Kamil İdris və təşkilatın nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fonduunun sərgi və ekspozisiyası ilə tanış oldular. Qonaqlara ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotosəkillər barədə ətraflı məlumat verildi.

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının an müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş icasıvır yaradan çoxsaylı fotosəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hadiyyələrə, ulu öndərimiz haqqında kitablarla, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla bax-

dilar. Canab Kamil İdris Fondun Xatirə kitabına ürkək sözlerini yazdı. Sonra Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban Əliyeva ilə görüş oldu.

Mehriban Əliyeva qonaqları səmimiyyətlə salamladı, dünyanın mütəbar təşkilatının təmsilçilərini ölkəmizdə və ulu öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən qürur duyduğunu söylədi. Bakıda olduları müddətdə qonaqların ölkəməzin qədim tarixi, xalqımızın zəngin mədəniyyəti haqqında məlumat alda etdiklərinə əminliyini bildirən Fondun prezidenti Azərbaycan mədəniyyətinin tədqiqi, öyrənilməsi, nəşri, qorunub saxlanması, gənc nəslə çatdırılması, dünnyaya yayılması, təhlili sahəsində gördüyü işlər barədə məlumat verdi. Bildirildi ki, Fond nüfuzlu beynəlxalq təşkilatlarla, dünyanın müxtəlif ölkələrinin ietimai, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı da çox böyük əhəmiyyət verir.

Azərbaycanın birinci xanımının xeyriyyəcilik fəaliyyəti, rəhbərlik etdiyi Fondların elm, ədəbiyyat, mədəniyyət, təhsil, sohiyyə və digər sahələrdə çox dəyərli layihələr işlənilər həyata keçirdiyi barədə Bakıya saforдан əvvəl əsidiib öyrəndiklərinin onda və həmkarlarından yüksək təəssürat oyatdığını söyləyən ÜƏMT-nin baş direktoru Kamil İdris, bu görünüşdən, Mehriban xanımıla tanışlaşdan çox məmən olduğundan bildirdi. O, dedi ki, Mehriban xanının qısa nitqı da onun əhatəli dünaygörüşüna, darin intellektə malik olduğunu sübut edir. ÜƏMT-inin an yüksək mükafatı olan qızıl medala da mahz mədəni, mənəvi dəyərlərin qorunub saxlanmasına mühüm töhfələr verən, əməli yardım edən dərin intellektli şəxslər layiq görülür.

Təşkilatın baş direktoru qızız medali Mehriban Əliyevaya təqdim etdi.

Xoş sözlərə və yüksək mükafata görə ÜƏMT-nin baş direktoruna təşəkkür edən Mehriban xanım qonaqlara Fondun layihələrindən ibarət hədiyyələr təqdim etdi, onlarla birlikdə xatirə şəkli çəkdirdi.

4 mart 2006-ci il

RESPUBLİKAMIZIN OLİMPİYA, DÜNYA VƏ AVROPA ÇEMPİONLARI, İDMAN VETERANLARI HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞLAR

Azərbaycanın olimpiya, dünya və Avropa çempionları, idman veteranları marın 4-də Heydər Əliyev Fonduna gəlmışlər.

Fondun icraçı direktoru Anar Ələkbərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyev hörmət və ehtiramlarını bildirmək üçün buraya gələn idmançıları Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyevannın adından salamladı.

Qonaqlara Heydər Əliyev Fondunun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verildi.

Sonra qonaqlar Fondun zəngin sərgi və ekspozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini şəhər edən nadir sənədlər, həyatının an müxtəlif məqamların əks eldirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə genis təsəvvür yaradan çoxsayılı fotoskollar, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənat xadimləri ilə çəkilmiş şəkilləri onlarda böyük maraq doğurdu. Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu,

əla təhsilə və nümunəvi oxlaqa görə tərifnaması, işlədiyi müxtəlif kollektivlərdə yalmız müşbat keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif gusələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındaki aşyalar şərəfi ömrün salnamasını xatırlar da bir daha canlandırdı.

Sonra idmançılar Fondun kinosalonunda ulu öndərə həsr edilmiş "Böyük ömrün anları" filminə maraqla baxdılar.

5 mart 2006-ci il

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN VƏ İQTİSAD UNİVERSİTETİNİN NÜMAYƏNDƏLƏRİ HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞLAR

Azərbaycan Yazıçılar Birliyinin üzvləri və Azərbaycan İqtisad Universitetinin bir qrup müəllim və tələbəsi ümummilli lider Heydər Əliyevin xatirasını yad etmək üçün dekabrın 9-da Heydər Əliyev Fondunda gölmüşlər.

Fondun icraçı direktoru Anar Ələkbərov ölkəmizin tanınmış şair və yazıçılarını, iqtisadçı alımlarını və təhsildə fərqlənən tələbələri Heydər Əliyev Fonduunun və Azərbaycan Mədəniyyətinin Dostları Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban Xanım Əliyevanın adından salamladı.

Qonaqlara Heydər Əliyev Fonduunun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verildi.

Sonra qonaqlar fondun zəngin sərgi və ekspozisiyası ilə tanış oludular. Dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsvir və yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, ulu öndərimiz haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və

incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq oydadı. Azərbaycan adəbiyyatının klassiklərindən biri Molla Pənah Vəqifin Şuşada məqbərəsinin açılışında, ayrı-ayrı ədiblərin yubileylərində, yazıçılardın qurultaylarında çəkilmiş yadigar fotolar ötən illəri xatirələrdə bir daha canlandırdı.

Sonra fondun kinosalonunda ulu öndər həsr edilmiş "Böyük ömrün anları" filmində baxış oldu.

Xalq şairi Nəriman Həsənzadə AzərTAc-in müxbirinə dedi ki, Heydər Əliyev sözün əsl mənasında, dahi şaxsiyyat, fikir, ideya, əməl dühası, xalq, millət, vələn fədaisi, fenomen insan idi. O böyüküyü onuna şəxson ünsiyyətlə olanlar, yaxından tanyanınlar daha dərin-dən dərk edə bilirdilər. Azərbaycan adəbiyyatının inkişafında, dünya miqyasına çıxmışında ulu öndərin əməyi, xidmətləri ölçütüyəgəlməzdir. Respublikamızın rəhbərliyinin birinci dövründə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskvadakı Kreml Sarayında Azərbaycanın neçə-neçə şairi, ədibi və bəstəkarının yubileyləri təntənəli şəraitdə qeyd edildi, bir çox mədəniyyət, incəsənət xadimi keçmiş SSRİ-nin ən yüksək fəxri adalarına layiq görüldü, mədəniyyətinizin bütün sahələrində əsl intibah baş verdi.

Elə bir tanınmış ədəbiyyat xadimi olmaz ki, ona Heydər Əliyev qayğısına inanınan pay düşməsin. 1986-ci ildə Moskvadakı Novodeviçye qəhristanlığında Zərifə xanımın məzarını ziyarət etdim. Gördüm ki, Heydər Əliyev də buradadır. Nazim Hikmatin, Sergey Yeseninin məzarları bu sırada yanaşı idi. Onların da qəribi tüstüna gül qoysduq, gözəl insan, nəcib ziyanlı, hökim Zərifə xanımın məzəri başında xeyli söhbət etdik. Dedin ki, Zərifə xanuma bir şeir həsr eləmişəm, halə heç yerdə çap olunmayıbdır. Aldı, dedi ki, evdə özüm oxuyaram. Üstündən 12 il keçmişdir, bir dəfə zəng etdilər ki, sabah Zərifə xanımın xatira gecəsi olacaq, cənab Prezident deyib ki. Nəriman Həsənzadəni də davət edin, Zərifə xanuma bir şeir həsr eləmişdi, oxusun. Düzü-

pis oldum, dedim axı, o şeir məndə qalmayıb, elə əlyazmasını Moskvada Heydər Əliyeva vermişəm. Bir az keçmiş yenə də zəng etdilər ki, cənab Prezident deyir narahat olmasın, əlyazma məndədi, saxlamışam. İlk dəfə həmin tədbirdə şeiri oxudum, sonra qəzətlərdə çap olundu.

Mən "Atabəylər" və "Pompeyin Qafqaza yürüşü" əsərlərimdə onun parlaq obrazını yaratmışam, özü də biliirdi, dəfələrlə də razılığında bildirmişdi.

Həyat yoldaşının sağalmaz xəstəliyə tutulmasını eşidib özü Moskvaya ən yaxşı həkimlərə zəng etmişdi. Bir ildən çox müalicəsi üçün nə mümkünəsə, onu elədilər, göyə Allahın, yerdə onun köməyi ilə bir müddət də artıq yaşıdı.

O, təbiətən, qəlbən şair, bəstəkar idi, gözəl rassamlığı vardi, ixtisasca memar idi, bu sahada da zəngin biliyi, tacribəsi vardi. Ədəbiyyatdan dañışında elə biliirdin tənqidçi, ədəbiyyatşunasdır, müsicidən damışanda fikirloşurdın ki, müsicicidir. Nə qədər qayğıkeş idi. Dəfələrlə şahidi olmuşam, bir-biri ilə küstüllü olan tanınmış şair, yazıçı, bəstəkarları barışdırırı, tənbəh edirdi, başa salırkı ki, belə yaramaz, axı, sizin belə münasibətləriniz təmumlu işə, ədəbi-mədəni inkişafə, xalqa zərər vurur, kənar millətlərin nümayəndələri də bundan istifadə edir, haqqımızda mənfi rəy yaradırlar.

Təsəlliimiz odur ki, o böyük insanın övladı, onun mənəviyyatından, düşüncəsindən, müdrikliyindən, siyasi zəkasından dərs almış İlham Əliyev bu gün dövlətimizin sükanı arxasındadır, bütün sahələrdə əldə edilmiş nailiyyətləri yeni dövrə uyğun inkişaf etdirir. Xüsusən, mədəniyyətiniz, incəsənatınızın təraqqisi üçün lazımi tədbirlər görür, mədəni-mənəvi dəyərlərimizə hörmət və ehtiram göstərir. İnanırıq ki, bu, sonadək belə davam edəcəkdir.

İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev asas məqsədləri, vəzifələri Heydər Əliyev tərəfindən yaradılmış azərbay-

cənqliq fəlsəfəsini, azərbaycanlıq ideyasını təhlükə etmək və gələcək nəsillərə qatdırmaq olan fondun qayğı və köməyə ehtiyacı olan konkret insanların, ölkənin sosial problemlərinin həlli, uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan uşaqlara, talassemiya, dia-bet vəstəliyindən aziyyət çəkən azyaşlılara yardım, təhsil, mədəniyyət sahəsində gördüyü işləri yüksək dəyərləndirdi. Bildirdi ki, "Yeniləşən Azərbaycana yeni məktəb" programı çərçivəsində son vaxtlar respublikamın regionlarında 150 məktəbin tikilib istifadəyə verilməsi tarixi hadisədir. Xalqını, vəfanını sevən hər bir azərbaycanlının qolbində ümummilli lider Heydər Əliyevin abədi heykəli var. Bizim borcumuz onun zəngin həyatını, elmi-nazari irsini öyrənib gəncələrə, gələcək nəsillərə qatdırmaqdır. Fondla tamşılıq hamınnızda zəngin təsəssürat doğurdu, bu müqəddəs məbədgahın yaranmasında Heydər Əliyev irsinin tədqiq edilib toplanmasına, təbliğində, dünyaya qatdırılmasında Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımın gördüyü işlər ən yüksək qiymətə layiqdir. Onun çoxşaxəli fəaliyyəti hanım, o cümlədən ziyahılar tərəfindən böyənilir. Mehriban xanımın respublikanın ali qanunvericilik orqanına seçilməsi bunun daha bir təsdiqidir.

AZƏRBAYCAN PREZİDENTİNİN XANIMI MEHRİBAN ƏLİYEVA İKEBANA AKADEMİYASI (MƏRKƏZİ) İLƏ TANIŞ OLMUŞDUR

Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya rəsmini səfəri çərçivəsində onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban Əliyeva martın 8-də Tokioda məşhur İkebana Akademiyası (Mərkəzi) ilə tanış olmuşdur.

Akademiyanın rəhbərləri Azərbaycanın birinci xanımını böyük hörmət və cətiramlı qarşıladılar, onu Beynəlxalq Qadınlar Günü münasibatlı təbrik etdilər.

Yaponiyada İkebana - buketdüzəltmə sənətinin 600 illik tarixi var. 1924-cü ildə yaradılmış Mərkəzin isə dünyanın bir sıra ölkəsində nümayəndəlikləri fəaliyyət göstərir. Hazırda Gündoğar ölkənin ən məşhur mərkəzlərindən biri sayılır. Mərkəzə tamşılıq zamanı Mehriban xanımına bir neçə buketdüzəltmə nümunəsi göstərilmişdir.

Mərkəzə tamşıqdan sonra Mehriban xanım Əliyeva yüksək zövqəl gül buketi düzəltmişdir.

10 mart 2006-cı il

HEYDƏR ƏLİYEV FONDU VALİDEYN HİMAYƏSİNĐƏN MƏHRUM OLAN UŞAQLAR ÜÇÜN NOVRUZ ŞƏNLİYİ TƏŞKİL ETMİŞDİR

Heydər Əliyev Fondu martın 22-də "Elite" Ticarət Mərkəzinin "GUEEN" Əyləncə Mərkəzində uşaqlar evlərində tərbiyə alan kim-sosiz, valideyn himayəsindən məhrum olan uşaqlar üçün Novruz şənlili təşkil etmişdir.

Musiqili-əyləncəli bayram şənlি�yində 300-dən çox uşaq iştirak edirdi. Heydər Əliyev Fonduun icraçı direktoru Anar Əlakbarov fondun prezidenti, YUNESKO-nun xəşməranlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından uşaqları təbrik etdi.

Azərbaycanın tanınmış incəsənət ustalarının, bədii özfəaliyyət kollektivlərinin çıxışları uşaqlarda xox alhval-ruhiyə yaratdı.

Bayram şənlili balaca aktyorların ustahqla yaratdıqları Keçəl, Ko-sa, Bahar qız və xalq nağıllarının digər qəhrəmanları, məzhəkçilərin maraqlı çıxışları, uşaqların da qoşuluğu şən rəqslerla yadda qaldı. Mehriban xanumun qızları Leyla və Arzunun bu şənlilikdə iştiraku, uşaqlara qoşulub ürkədən şənlənmələri balacalara böyük sevinc bəxş etdi. Uşaqlar onların şərafına açılmış bol bayram süfrəsindən, Heydər Əliyev Fonduun prezidenti Mehriban Əliyevanın onlara göstərdiyi daimi diqqət və qayğıdan razı qaldılar, şeir mahni, viktorina müsbəqəsində qazandıqları hədiyyələrlə, ən başıcası isə, şənlilikdən aldiqları unudulmaz təssüratla ayrıldılar.

23 mart 2006-ci il

AUDİTORLAR PALATASININ ƏMƏKDAŞLARI HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞLAR

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1994-cü il sentyabrın 16-da imzalanmış "Auditor xidməti haqqında" Qanuna uyğun olaraq, müstəqil maliiyyə nəzarəti orqanı kimi yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətinə başlamasının 10 il münasibətlə qurumun əməkdaşları ulu öndərin şəxsiyyətinə hörmət və ehtiramlarını bir dəha ifadə etmək üçün martın 6-da Heydər Əliyev Fonduunda olmuşdur.

Auditorlar Fondu zəngin ekspozisiyasına baxıldılar. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotosəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillər böyük maraq doğurdu. Keçmiş SSRİ-nin müxtəlif gusullarında, respublikanuzın ayrı-ayrı şəhər rayonlarında keçirilən tödbirlərdə çəkilmiş yadigar fotosəkillər, iş otagündəki aş-yalar şərəflə ömrün salnaməsini xatırılarda bir daha canlandırdı. Palatanın əməkdaşları ulu öndərin valideyinləri, sevinli ömür-gün yoldaşı, görkəmli ofstalmoloq alim, akademik Zərifə xanum Əliyeva, habelə övladları ilə çəkdirdiyi şəkillər xüsusi maraqla baxıldılar.

Sonra onlar Fondu kinosalonunda ulu öndər həsr olunmuş "Böyük ömrün anları" filminə tamaşa etdilər, xatira şəkli çəkdirildilər.

7 aprel 2006-ci il

HEYDƏR ƏLİYEV FONDUNDA “YENİLƏŞƏN AZƏRBAYCANA YENİ MƏKTƏB” PROQRAMININ İKİNCİ MƏRHƏLƏSİNİN TƏQDİMATINA HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR

Aprelin 6-da Heydər Əliyev Fondunda “Yeniləşən Azərbaycana yeni məktəb” programının ikinci mərhələsinin təqdimatına həsr olunmuş “dəyirmi masa” keçirilmişdir. Respublika hökumətinin, xərici ölkələrin səfirləklərinin, beynəlxalq humanitar təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbiri fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aədi.

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ,
YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ
MEHRİBAN XANIM ƏLİYEVANIN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

İlk növbədə sizi Heydər Əliyev Fondunda salamlayıram. Bugünkü “dəyirmi masa” mizə xoş gəlmisiniz.

Müsəir dünyada hər bir ölkənin inkişafı, dünya birliyinə integrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə də Heydər Əliyev Fondu yaradığı ilk gündən təhsilsə yardımını öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir. Əgər xatırlayırsınızsa, ötan ilin iyun ayında

Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində hazırlanmış ən iri layihə olan “Yeniləşən Azərbaycana yeni məktəb” programının təqdimat mərasimində iştirak etmişdir.

Bizim məqsədimiz yeniləşən təhsil sistemini yardım etmək, müasir təhsil komplekslərinin yaradılması, ölkəmizin hər bir yerində, on ucqar kənddə də məktəbə gedən hər bir şagird üçün normal, gözəl şərait yaradılması idi. Bununla yanaşı, biz təhsildə olan problemlərə bütün cəmiyyətimizin diqqətini cəlb etməklə, bunların həllində faal iştiraka davət edirdik. Həmin görüşdə biz belə təklif səsləndirdik və ölkəmizdə fəaliyyət göstərən iş adamlarına, sahibkarlara, yerli və xərici şirkətlərə, qeyri-hökumət təşkilatlarına, diplomatik korpusuna müraciət etdik və onları bu layihədə faal iştiraka davət etdik. Ondan çox az bir vaxt keçdi və bu təklif ölkədə böyük əks-səda, rezonans yaradı. Bizi dəstəkləyən, təşəbbüsümüzə qoşulan insanların və Heydər Əliyev Fonduñun bərə sayları nəticəsində “Yeniləşən Azərbaycana yeni məktəb” programının ilk mərhələsi çox böyük uğurla başa çatdı. Ötan il ərzində ölkəmizin 52 rayonunda 132 yeni məktəb inşa olunub istifadəyə verildi, ən müasir avadanlıqla təmin edildi. 22 min-dən artıq yeni şagird yeri açıldı.

Mən bu gün fürsətdən istifadə edərək, həmin layihədə iştirak edən, bizi dəstəkləyən, biza yardım edən, bən gözəl işə qatılan hər bir insana, hər bir təşkilata örən münmatdarlığını bildirmək istəyirəm.

Heydər Əliyev Fonduñun prezidenti kimi mən ölkəmizin müxtəlif rayonlarında inşaat işlərinin gedisi ilə tanış olurdum. Mütəxəssislərin, yerli camaatın - şagirdlərin, müəllimlərin fikirlərini və təklifləri ni dinləyirdim. Bir sırə məktəblərin açılışında iştirak etdim. Hesab edirəm ki, il ərzində 132 məktəbin tikintisi bütün Azərbaycanın, bütün cəmiyyətin uğurudur, qazancıdır. Belə böyük nailiyyətlə yanaşı, bu mühüm layihəni hayata keçirərkən biz böyük təcrübə də qazandıq. İnanıram ki, gələcəkdə Heydər Əliyev Fondu tərəfindən hazırla-

nub həyata keçiriləcək başqa programlarda, layihələrdə də bu təcrübədən samarəli istifadə olunacaqdır.

Hazırda ölkəmizdə yeni tədris binasına, müasir avadanlığa ehtiyacı olan yüzlərlə məktəb mövcuddur. İstilik sistemi olmayan, dam örtüyü axan, qış zamanı bağlanan, tədrisə yararsız olan məktəblərdə, əlbəttə ki, təhsilin də soviyyəsi bizi qane etməz. Ona görə Heydər Əliyev Fondu bu istiqamətdə işləri davam etdirməyi qərara alıb və biz "Yeniləşən Azərbaycana yeni məktəb" programının ikinci mərhələsinə başlayırıq.

Fond tərəfdən hazırlanmış işçi qrupu artıq fəaliyyətə başlayıb və 100 məktəbdən ibarət olan yeni siyahı hazırlanıb. Bu siyahıya Bakıda, Abşeronda və respublikamızın müxtəlif rayonlarında yerləşən məktəblər daxil edilmişdir. Həmin məktəblərin yeni tədris ilinin başlamasına qədər istifadaya verilməsi nəzərdə tutulur.

Xüsusi vurgulamaq istərdim ki, bu siyahıda olan məktəblərin çoxu Bakıtrafı qəsəbələrdə yerləşən, 500 və daha çox şagirdlik məktəblərdir. Təbii ki, belə böyük məktəblərdə idman kompleksi, kitabxana, yeməkxana da nəzərdə tutulmalıdır.

Mən inanıram ki, biz bu programın ikinci mərhələsini də birlikdə uğurlu həyata keçirəcəyik. İndi isə ölkəmizdə 2005-ci il ərzində orta ümumtəhsil məktəblərində inkişaf barədə çıxış üçün söz verilir təhsil naziri cənab Misiş Mərdanov.

TƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN ÇIXIŞI

- Hörmətli tədbir iştirakçıları!

Xanımlar və conablar!

Ümummülli liderimiz Heydər Əliyev tərəfindən əsasi qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyaset natiyəsində ölkəmizdə bərqrər olmuş siyasi sa-

bitlik və yüksək iqtisadi inkişaf sürəti bütün sahələrdəki kimi, təhsil sahəsində də ciddi irəliləyişlər səbəb olmuşdur.

2005-ci ildə təhsil müləssislərinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkiləli sahəsində bir sira əhəmiyyətli tədbirlər həyata keçirilmiş, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmış inkişaf programları üzrə işlər aparılmışdır.

Ölək rəhbərliyinin və səxsən möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində 2005-ci ildə müxtəlif mənbələr hesabına ümumilikdə 49 min 732 yerlik 328 yeni məktəb və əlavə korpuslar, o cümlədən 36016 şagird yerlik 194 yeni məktəb, 134 məktəbdə 13 min 716 yerlik əlavə korpuslar inşa edilmişdir. İstifadəyə verilmiş 194 yeni məktəbdən 3 min 836 şagird yerlik 20 məktəb Dövlət Programına əsasən, 10 min 120 yerlik 42 məktəb ayri-ayrı nazirliklər, beynəlxalq və yerli təşkilatlar, bələdiyyələr, iş adamları tərəfindən tikilmişdir. Yeni məktəblərdən 22060 yerlik 132 məktəb, yəni məktəblərin 70%-i bilavasitə Heydər Əliyev Fonduñun təşəbbüsü ilə tikilmişdir. Bu, təhsil tariximizdə analoq olmayan bir hadisədir və bütün içtimaiyyət, o cümlədən təhsil işçiləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Mən bir məsələnin xüsusi qeyd etmək istəyirəm. Keçən ilin iyununda buraya toplaşmış bu programı elan edəndə, sözün düzü, qısa müddət arzında bu qədər işin görfləcəyinə məndə inam az idi. Çünkü, nəzərəalsaq ki, bu məktəblərin əksəriyyəti dağlıq yerlərdə tikilirdi, yağış yağanda, havalar pis olanda oralarra getmək belə çətin olur. Bir neçə ayda bu qədər işin görülməsi Azərbaycan tarixində hamisə yadda qalacaqdır. Şübhəsiz ki, ölkəmizdə məktəb tikintisinin belə geniş vüsal almışında Heydər Əliyev Fonduñun xüsusi rolü vardır. Məhz Fond tərəfindən hazırlanmış "Yeniləşən Azərbaycana yeni məktəb" programı öz coğrafiyasına görə bütün ölkəni əhatə etmişdir. Ən əhəmiyyətli isə budur ki, on illərlə tə-

mir edilməmiş, tam yararsız və qəza vəziyyətində olan, təlim-tərbiyə üçün heç bir şərait olmayan məktəblərin yerində müasir standartlara uyğun yeni binalar tikilmiş, keyfiyyətli avadanlıqla təmin edilmiş və şagirdlərin istifadəsinə verilmişdir. Proqrama əsasən Naxçıvan MR-də 6, Quba rayonunda 14, Yardımlı rayonunda 6, Ağcabədi rayonunda 5, Cəlilabad, Şəmkir, Şamaxı, Qusar, Oğuz rayonlarının hər birində 4, Goranboy, Xaçmaz, Şəki, Tovuz, Ağstafa, İsmayıllı, Kürdəmir, Xanlar, Dəvəçi, Sanux, Biləsuvar, Bərdə, Siyəzən, Astara rayonlarının hər birində 3, Qəbələ, Qazax, Sabirabad, Hacıqabul, Beyləqan, Tərtər, Lənkəran, İmişli, Yevlax, Salyan, Masallı, Ağsu, Lerik, Qobustan rayonlarının hər birində 2, Gədəbəy, Neftçala, Saatlı, Daşkəsən, Göycəy, Ağdaş, Zərdab, Zaqqatala, Qax, Balakən, Ucar rayonlarının hərəsində 1 məktəb üçün yeni binalar inşa edilmişdir.

Eyni zamanda, 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda Şahṭaxtı kənd məktəbi əsaslı təmir edilmiş, Sabunçu rayonundakı 112 nömrəli məktəb üçün 550 yerlik olavaş korpusu tikilmişdir.

Xüsusi vurgulamaq lazımdır ki, məktəblərin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər, xüsusilə Heydər Əliyev Fonduun təşəbbüsü ilə yeni məktəb binalarının inşası ölkənizdə yoxsulluğun azaldılmasına və iqtisadi inkişafə da müsbət təsir göstərmiş, ölkənin müxtəlif regionlarında kasib ailələrdən olan uşaqlar üçün bərabər təhsil imkanlarının yaradılmasına səbəb olmuşdur.

Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan, kim-siz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənardə qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirməsi istiqamətində də məqsədönlü işlər görülmüşdür.

Bəs ki, 2004-2005-ci illərdə Heydər Əliyev Fonduun təşəbbüsü və təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisədə (3 xüsusi məktəb, 16 xüsusi və ümumtəhsil internat məktəbi, 4 uşaq evi) müasir standartlara uyğun əsaslı təmir, borpə və yenidəngurma işləri aparılmışdır. Həmin müəssisələr avadanlıqla təmin edilmiş, burada tərbiyə və təhsil alan 6759 uşaq yüksək dəqiqət və qayğı ilə əhatə olunmuş, onlar üçün bərabər imkanlar yaradılmışdır.

Fond tərəfindən hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişaf programı"nın birinci mərhələsi başa çatmış, ikinci mərhələ üzrə işlər davam etdirilir. Bu mərhələdə respublikanın bölgələrindəki uşaq evləri və internat məktəblərində müvafiq işlər görüləcəkdir. Heydər Əliyev Fondu Azərbaycan təhsili üçün yeni olan inklüziv layihələrin həyata keçirilməsinə da yaxından kömək edir. Inklüziv təhsil zamanı xüsusi qayğıya ehtiyacı olan uşaqlar kütləvi məktəblərdə və uşaq bağçalarında sağlam uşaqlarla birləşdə təhsil alırlar. Təhsilin belə bir formada təşkili xüsusi qayğıya ehtiyacı olan - əqli və ya fiziki cəhətdən qüsurlu uşaqları cəmiyyətdən və yaşıldılarından təcrid olunmadan xilas edir, onların adı həyata integrasiyasına, inkişafına və hüquqlarının təmin olunmasına kömək edir. Sağlam uşaqlarda isə bu qəbil həmyaşidlərə qarşı mərhamət, qayğı hisslerinin formalasmasına səbəb olur. Bu səbəbdən Azərbaycan təhsil sisteminde də inklüziv təhsilin təşkili üzrə pilot layihələrinin həyata keçirilməsinə başlanılmışdır.

Hazırda beynəlxalq təşkilatlarla birləşdə 3 inklüziv təhsil layihəsi həyata keçirilir. Bu layihələr çərçivəsində ümumilikdə 30-dək təhsil müəssisəsində xüsusi qayğıya ehtiyacı olan 100-dən artıq məktəbəqədər və məktəbəyələşmiş uşaq sağlam həmyaşidləri ilə birləşdə inklüziv təhsil cəlb edilmişdir.

Heydər Əliyev Fonduun prezidenti, YUNESKO-nun xoşməramlı

səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyevanın səyləri nəticəsində son zamanlar Təhsil Nazirliyinin YUNESKO ilə əməkdaşlığı xeyli genişlənmişdir. Möhəz Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan təhsilinin inkişafına həsr olunmuş iki konfransdan birincisi Parisdə, ikincisi isə YUNESKO-nun baş direktorunun iştirakı ilə Azərbaycanda təşkil edilmiş, YUNESKO və Təhsil Nazirliyi arasında memorandum imzalanmışdır. Memorandumda nozordə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədər YUNESKO-nun nümayəndə heyəti 2005-ci il dekabrın 15-17-də Azərbaycanda soforda olmuş, texniki peşə təhsili, müəllim hazırlığı və ixtisas artırma təhsilinin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün fəaliyyət planı tərtib edilmişdir.

Ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, 2006-ci ilde də məktəb tikintisi sahəsində ciddi işlər görülməlidir. Belə ki, məktəb tikintisi sahəsində dövlət proqramlarına, Heydər Əliyev Fondu və Səudiyyə İnkışaf Fonduñun layihələrinə əsasən 91 min 572 yerlik 250 yeni məktəbin və əlavə korpusun (163+67) inşasına başlanacaq, onlardan 44 min 458 yerlik 167 yeni məktəb və əlavə korpus (118+49) təhvil veriləcəkdir. 69 məktəbin əsaslı təmirinə başlanacaq, cari ildə 59 məktəbin əsaslı təmir ediləcəkdir. Əvvəlki illərdən forqlı olaraq 2006-ci ildə Təhsil Nazirliyinin xətti ilə əsaslı təmir işləri aparılacaqdır. Plana əsasən, ölkənin 32 regionunda 46 təhsil müəssisəsi, o cümlədən 44 məktəb və 2 uşaq bağçası əsaslı təmir ediləcəkdir.

Heydər Əliyev Fondu tərəfindən cari ildə də məktəb tikintisi və təmiri üzrə xüsusi program hazırlanmışdır. Programa ölkənin qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların inşası, bir sıra məktəblərin yanında əlavə korpusların tikintisi, bəzi məktəblərin əsaslı təmiri daxil edilmişdir. Proqramda 2006-ci ildə 16 min 277 yerlik 78 yeni məktəb binasının, 12 məktəbin yanında 2460 yerlik

əlavə korpusların inşası, 12 məktəbin əsaslı təmiri nozordə tutulmuşdur. Bu program da ölkənin bütün regionlarını əhatə etmişdir. Nəzardə tutulur ki, Naxçıvan MR-də 4, Şəki rayonundan 3, Salyan, Bilaçuvər, Yardımlı, Masallı, Daşkasan, Quba, Qobustan, Qusar, Xızı, İsmayıllı, Şamaxı, Qazax, Tərtər, Goranboy, Tovuz, Oğuz, Zərdab, Göyçay, Ağsu, Ağstafa, Qax, Abşeron rayonlarının hər birində 2, Yevlax Bərdə, Beyləqan, İmişli, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala, Ağcabədi, Kürdəmir, Ağdaş, Astara, Cəlilabad, Lerik, Lankoran, Xanlar, Samux, Xaçmaz, Dəvəçi, Siyəzən, Gədəbəy, Ucar, Şəmkir, Zaqatala, Balakən, Qəbələ rayonlarının hərəsində və Bakı şəhərinin Əzizbəyov rayonunda bir məktəb binası inşa ediləcək.

Eyni zamanda, program çərçivəsində Abşeron rayonunda, Bakı şəhərinin Binaqadı, Sabunçu, Əzizbəyov, Suraxanı və Qaradağ rayonlarında ümumilikdə 12 məktəbin yanında əlavə korpuslar inşa olunaçaq və 12 məktəb əsaslı təmir ediləcəkdir.

Bütün bunlar Heydər Əliyev Fonduñun təhsilin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərin yahud bir hissəsidir. Fond tərəfindən mülli bayramlar, əlamətdar günlərdə təşkil edilən xeyriyyə tədbirləri, uşaqlar arasında keçirilən müxtəlif müsabiqələr, təhsil müəssisələrinə göstərilən gündəlik qayğı bütün təhsil ictimaliyatının yaxşı yadınadır.

Bütün təhsil işçilərinin arzusunu ifadə edərək, Heydər Əliyev Fondu, fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirir, şəraflı fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.

MEHİRİBAN ƏLİYEVƏ: Çox sağ olun, Misir müəllim, çox otrastlı məlumat verdiniz. Fondu fəaliyyəti barədə çox gözal sözlər dediniz, təşəkkür edirəm.

Biz "Yeniləşən Azərbaycana yeni məktəb" programını həyata ke-

çirəkən hanı birinci va inanıram ki, han də ikinci mərhələdə dövlət qurumları ilə six, çox səmərəli əməkdaşlıq qurmuşuq. Hər iki mərhələdə biz məktəblərin layihələrinin hazırlanması zamanı bir sırada dövlət layihə institutları ilə birləlikdə çalışmışıq. İndi bu barədə daha geniş məlumat üçün Baş nazirin müavini canab Abid Şərifsova söz verilir. Buyurun.

BAŞ NAZİRİN MÜAVİNİ ABİD ŞƏRİFOVUN ÇIXIŞI

- Hörmətli Mehriban xanım!

Hörmətli xanımlar, cənablar!

Əgər yadınızdadırsa, burada oturanların əksəriyyəti 2005-ci il iyunun əvvəlində toplantıda iştirak etmişdi. O zaman Mehriban xanım tərəfindən. Fond tərəfindən deyərdim ki, birinci dəfə olaraq, dövlət əhəmiyyətli, Azərbaycanın bütün bölgələri üçün çox əhəmiyyətli bir layihə burada müzakirəyə çıxarılmışdı. Sözlün doğrusu, o vaxt bəlkə də bu masa arxasında oturanların əksəriyyəti bu layihənin gerçikləşcəyinə inanırmırdı.

Əgər yadınızdadırsa, o zaman mən də məlumat verdim, ancaq özündə də şübhə var idi. Ancaq tam səmimi deyirəm, Mehriban xanının istər layihələşdirma mərhələsində, istər tikinti mərhələsində işlərin gedisi ilə maraqlanması, bilavasitə həmin obyektlərə getməsi, bir sözlə, inadkarlılığı sayəsində haradasa, 4-5 ay orzında 132 məktəb tikildi. Burada qeyd olunduğu kimi məktəblərin də tam əksəriyyəti dağlıq yerlərdə tikilir, bu, işləri daha da çətinləşdirirdi. Amma buna baxmayaq, ilin axırına qədər bu məktəblərin hamısı hazır oldu.

Azərbaycanın bölgələrində olan adamlar bilir ki, əksər məktəblər də, hətta rayon mərkəzlərindəki məktəblərdə istilik sistemi yoxdur.

Mehriban xanım, o zaman siz inadkarlılıq hamiya - layihəçilərə, inşaatçılara təpsirdiniz ki, bütün məktəblərdə istilik sistemi olmalıdır.

dir. Sonra, Azərbaycanda uzun müddət ərzində tikilən məktəblərin tam əksəriyyətinin damı şifrlər örtülibdir. Şifər heç bir standartla uyğun galmayan istər Avropada, istər başqa qitələrdə ümumiyyətə, qadağan olunmuş bir tikinti materialıdır. Biz Mehriban xanımdan göstəriş alıq ki, o materialın işlədilməsi qəti qadağandır. Yalnız metal və keramika - yəni ekoloji baxımdan zərərsiz material işlədilməlidir. Mən deyərdim, birinci dəfədir ki, Azərbaycanda 132 məktəbin dam örtüyü də, konstruktiv elementləri də bütün müasir tələblərə uyğundur. Düzdür, - Mehriban xanım, bunu sizə mənə demisiniz, - bəzi çatışmazlıqlar olub, bunu bilirik. Çələşmişq və çəhsəcəq ki, bunları da aradan qaldıraq. Onu deyim ki, məktəblərin tam əksəriyyəti mərkəzləşdirilmiş qaydada yox, sobalar vasitəsilə qızdırılır. Ancaq bu dəfə Mehriban xanım tərəfindən belə bir məsləhət verildi ki, bütün məktəblərdə istilik sistemi olmalıdır, yəni sınıflarda soha qoyulması qəti qadağandır. İstər dağ kəndi, istər aran kəndi olsun, fərqi yoxdur, bütün məktəblərdə mərkəzləşdirilmiş istilik sistemi olmalıdır.

Mehriban xanım burada dedi - idman salonu məsləsi. Biz halilik keçmiş normativlərlə işləyən adamlarıq. 240 yerlikdən aşağı məktəblərdə belə seylər nəzərdə tutulmurdu. Amma biz bu normativləri kənaraya qoyduq. Həmin məktəblərin tam əksəriyyətində idman salonları və digər lazımi əlavə otaqlar nəzərdə tutulmuşdur.

Bir məsələni də diqqətinizə çatdırmaq istərdim. 40 ildən çox inşaata işləyən, sovet vaxtında onlarda məktəbin tikintisində iştirak edən adam kimi deyirəm ki, ən böyük problem avadanlıq təchizatı ilə əlaqədar idi. O vaxtlar Baltıkyanı ölkələrindən gotirilən partalar hələ ən yaxşı avadanlıq sayılırdı, lakin onlar da elə bir şey deyildi. Ancaq xüsusi olaraq Fond tərəfindən alınan avadanlıq, deyərdim ki, ən müasir standartlara uyğundur.

Mehriban xanım, mən sizə bu barədə məlumat vermişdim, yənə

demək istəyirəm.

On illərlə qeyri-münasib şəraitdə dərs deyən müəllimlər, habelə şagirdlər, sakinlər də inanırdılar ki, belə qısa bir müddədə kandilində bu cür gizlə məktəblər olacaqdır. Amma o program hayata keçirildikcə mən bu insanların, o cümlədən uşaqların sevincinin şahidi olmuşam. Mehriban xanım, hansısa məktəbin tikintisi ilə əlaqədar rayonlara gedəndə həm səzə minnətdarlıq edirdi. Özünüz dəfələrlə bunun şahidiniz, çünki istər tikinti vaxtı, istərsə də sonra məktəblorın çoxunda olmuşunuz və bu insanlarda səzə qarşı olan möhəbbəti görmüşünüz. İndi də mütəxəssislər layihə işlərinə başlamaq üçün sizin təpsirinizi rayonlara gedəndə bunun şahidi olurlar.

Siz dedin ki, bu mərhələdə 100-dən artıq məktəbin tikilməsi nəzərdə tutulur və sentyabrın 1-dək işlər başa çatmalıdır. İstər inşaatçılar, istər layihəçilər, istərsə də biza kömək edən adamlar - hamımız çalışacaq ki, məktəb binaları əvvəlkindən daha keyfiyyətli təhlil vərilişin. Əvvəlkiblər müqayisədə layihələrdə yeniliklər də nəzərdə tutulmuşdur. Mehriban xanım, layihələri burada stenddə düzənmişdir. Bunlar Azərbaycan Dövlət Layihə İnstitutunda işlənmişdir. Lazım olarsa, institutun direktoru Yaşar Mirzəzadə qəsəbə məlumat verə. Aneq onu deyə bilərəm ki, sizin təpsirinə əsasən, layihələrin həmisi aprelin sonuna qədər Təhsil Nazirliyinə veriləcəkdir.

Misir müəllim dedi, uzun müddət inşaatda işləyən adam kimi mən də təkrar edirəm ki, bir ildə Azərbaycanda 132 məktəbin tikilməsi möcüzəyə bənzəyən bir işdir. İnşaatçı yox, bir valideyn, bir volonatş kimi istərdim səzə öz dərin təşəkkürümü, minnətdarlığımı bildiririm. Əmin ola bilərsiniz, hər bir azərbaycanlı olindən gələn edəcək ki, sizin təşəbbüsünüz olan bu programı vaxtlında və keyfiyyətlə həyata keçirilsin.

Diqqətinizə görə çox sağ olun!

"AZƏRDÖVLƏTBASLAYIHB" İNSTİTUTUNUN DİRƏKTORU YAŞAR MİRZƏZADƏNİN ÇIXIŞI

- Hörmətli Mehriban xanım!

Hörmətli xanımlar və canablar!

Böyük qürur və faxr hiss ilə bu şəraflı işin - məktəb binalarının tikilməsinə dair layihələrin respublikanın aparıcı institutlarına təpsirdiği üçün hörmətli Mehriban xanımı əvvəlcədən bütün kollektivlər adından öz minnətdarlığını bildirmək istəyirəm.

Respublikamızın rayon və kəndlərinə ezm olunaraq topoqrafik və geoloji axtarış işlərinə başlayarkən kənd əhalisi - müəllimlər, şagirdlər gəlİŞimizin möqsədini, yəni Heydər Əliyev Fondu hesabına yeni məktəb binasının tikiləcəyini biləndə sevinclərini, minnətdarlıqlarını səzə çatdırmağı bizdən xahiş edirdilər. On illərlə məktəblər tikilmirdi, 2005-ci ildə isə 132 məktəb 3-4 ay arzında inşa olundu. Biz layihəçilərin də fikrincə, bu, tarixi bir hadisə idi. Kəndlərin, qəsəbələrin sakinləri də bu işlərdə ləmənnəsiz işləyir, ürkək kömək edirdilər.

Hazırda layihələndirdiyimiz məktəblərin respublikamızın rayonlarında və Bakının ətraf qəsəbələrində tikilməsi nəzərdə tutulmuşdur. Rayon və kəndlərdə 100, 200 və 240 şagirdlik birtipi məktəblərin tikilməsi, Bakıtrafı qəsəbələrdə isə 100, 180, 200, 240, 500 və dəha artıq şagirdlik oləvə korpusların və idman salonlarının tikilməsi təpsirilmişdir. Əlavə korpusların tikiləcəyi məktəblərin əsasən təmiri və istiflək təchizatı da nəzərdə tutulmuşdur.

Kəçən il kənd məktəbləri odun sobaları ilə qızdırıldırısa, bu il məktəbləri daşkömür və ya odunla işləyən qazanxanalar istiflək təmin edəcəkdir.

Şagirdlərin sayı 240 və çox olan məktəblərdə idman salonları da

layihələndirilmişdir.

Məktəb binalarının tikintisində işlənilən inşaat materialları əsasən yerli materiallardan ibarətdir. Belə ki, əsas yüksəkliyin divarlar şəhərdaşdan, arakəsmələr kərpicdən, örtükler monolit dəmir-betondan, çardaq tipli dam örtüyü metal kirəmitdən, döşəmələr taxtadan, pəncərələr metal plastikdən, qapılar isə ağac materiallarından olacaqdır. Məktəblərin plan həllində bəzi dəyişikliklər aparılmışdır. Layihələndirmə artıq başa çatmaq üzrədir. Ekologiya, yanğından mühafizə məsələləri və s. müvafiq qurumlarla razılışdırılaraq Dövlət Bas Elxəpertizə İdarosunun rəyindən sonra yaxın günlərdə Sifarişçiə təqdim ediləcəkdir.

Hörmətli Mehriban xanım, bir daha sizə öz minnətdarlığını bilidir, respublikamızın inkişafı üçün galəcək layihələrinizdə bizim də iştirak ehtiyacımızı arzulayaraq, sizə uğurlar diləyirik.

MEHRİBAN ƏLİYEVA: Çox sağ olun! Man qeyd etdim ki, biz bu layihənin birinci mərhələsini həyata keçirərkən böyük təcrübə qazandıq. Abid müəllim, siz düz dediniz, artıq istifadaya verilən məktəblərə baxanda görürük ki, bir sira qüsurlar var. Bu da tabiidir, çünki çox irimiqyaslı bir layihədir və olduqca qisə müddətdə həyata keçirildi. Məqsəd belə qoyulmuşdu ki, çoxqisa bir zamanda tikinti başa çatısin. Çünki o məktəblərdəki şəraiti buradaki tədbirdə hamımız görmüştük. Mən hesab edirəm ki, o cür şəraitdə nəinki təhsil almaq, orada heç 5-10 dəqiqə qalmاق da çətin idi. Ona görə də tikintidə bəzi qüsurlar oldu. İkinci mərhələdə onlar təhlil edilir, öyrənilir. Siz dediniz, təbii ki, bugünkü müasir dünyada artıq o normalivlər işləyə bilir. Ona görə də biz müasir tələblərə cavab verən məktəblər inşa edəcəyik. İkinci mərhələdə istilik sistemi artıq mərkəzləşmiş olacaq, başqa sahvlər də aradan qaldırılacaqdır. Bir də qeyd edirəm ki, belə layihənin həyata keçirilməsi yalnız birgə saylırimizin nəticəsidir. Yerli insanlar da nə qədər həvəsə, canıyanlıqla inşaatçılara kömək

edirdilər. Sahibkarlar, şirkətlər, qeyri-hökumət təşkilatları, diplomatik korpus - hamının birgə söyləri nəticəsində belə bir layihəni qisə zamanda reallaşdırmaq mümkün oldu.

Sonra YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Hana Singerə söz verildi.

**YUNİSEF-in AZƏRBAYCANDAKI NÜMAYƏNDƏSİ
HANA SINGERİN ÇIXIŞI**

- Çox sağ olun Mehriban xanım!

Mən çox fərəh hissi ilə görürəm ki, üzərinə götürdüyünüz öhdəliklər hökumətin an yüksək rütbəli şəxsləri tərəfindən bu cür qarvanlı, ölkə rəhbərliyi buna xüsusi diqqət yetirir. Bilirəm ki, gələcək illər ərzində get-gedə iş artacaqdır. Çox şadam ki, Azərbaycanda yeni məktəblərin tikintisi üçün can yandırırsınız, buna böyük ehtiyac var. Nəzərə almalıyıq ki, böyük çətinliklər var, iş çətindir, mürəkkəbdir. Ancaq eyni zamanda, avadanlıqla təchizata xüsusi diqqət yetirilməlidir. Səhiyyə Nazirliyi də nəzərə yetirməlidir ki, orda hər şey beynəlxalq standartlara uyğundur, yoxsa yox.

Burada səhəbot uşaqlardan gedir. Xüsusi diqqət yetirilməlidir ki, həm tədris edanlar, həm də təhsil alanlar arasında interaktiv bir əlaqə olsun. Tədris sistemində daha çox adı insanlar cəlb olunmalı və ey ni zamanda, müəllimlər üçün da treninglər təşkil edilməlidir. Əgər biz uğurlardan danışırıqsa, təhsilin yüksək səviyyədə həyata keçirilməsini arzulayırsa, onun standartlarına xüsusi nəzər yetirməliyik. Mən səmimi qəlbdən hamınıza bildirirəm ki, bu gün Azərbaycanda çox vacib bir layihənin artıq ikinci mərhələsinə başlanır. Mehriban xanım, siza təbriklərimi yetirirəm, təhsil işçilərini təbrik edim.

MEHRİBAN ƏLİYEVA: Çox sağ olun! Siz qeyd etdiyiniz problem-lər çox aktualdır və həm Fondda, həm də dövlət strukturlarında on-

lar barədə hər zaman düşünürük. Tikinti işləri ilə yanşı, təhsilin səviyyəsi təhsil sistemünün yeniləşməsi çox aktual problemdir. Siz bilirsiniz, program qəbul edilək ki, məktəblər kompüterləşdirilməlidir. Biz yüksək texnologiyaları məktəblərə getirməyə çalışırıq. Əlbəttə, bu baxımdan müəllimlərin təremiçi çox mühüm məsələdir və dövlət tərəfindən də humnunla bağlı bir səra layihələr hazırlanır. Fond da bu istiqamətdə işlər aparır.

GÜRCÜSTANIN AZƏRBAYCANDAKI SƏFİRİ ZURAB QUMBERİDZENİN ÇIXIŞ

- Hörmətli Mehriban xanım!
Nanımlar və emalalar!

Bir il bundan avvalki görüşdə iştirak edərkən manə hədə çətin görüñürdü ki, təhsil sahəsində belə irimiyəyi layihə qısa müddədənəcə həyata keçirilə bilər. Biz çoxşadıq və görürük ki, düşündürümüz-dən artıq isə görmək olarmış. Man çoxşadam ki, belə şərəflə bir layihə sizin rəhbərlilik etdiyiniz fond tərəfindən uğurla həyata keçirilir, ikinci mərhələdənəhəndə nüfuzlu işlərə başlayırsınız. Sizə və bu layiqli işlərdə səroviyyətçi olsaların hamisə öz həmkarlarını adından təşəkkür edirəm. Sizin rəhbərlilik etdiyiniz Heydər Əliyev Fondu Azərbaycanın inkişafı namına gördüyü işlərdəki uğurlarına sevimirik. Biz fondla əməkdaşlığı, sizin elan etdiyiniz xeyirxah məramı hər bir çəngəüşəsəs verməyə, onu dəstəkləməyə hər zaman hazırlıq.

MEHRİBAN ƏLİYEVA: Çox sər olun! Fond hər zaman əməkdaşlığı həzər olan bir təşkilatdır. Biz boyan etmişik ki, dövlət qurumu və ya qeyri-dövlət qurumu, yaxud diplomatik korpus tərəfindən olsun - biz hər cür əməkdaşlıqla hazırlıq. Hazırda Heydər Əliyev Fondu tərəfindən program hazırlanıq ki, ölkə xaricində - Rusiyada, Gürcüstanda yaşayan azərbaycanlı şagirdlər üçün də ilk mərhələdə belə

məktəblər tikilsin. Bu da böyük, geniş bir programın ilk mərhələsidir. Gölöçək görüşlərdə yoxın ki, bu haqda ətraflı danışacaq. Tək-lillərinizə görə təşəkkür edirik.

Əziz dostlar!

Mən sonda inşaatçılarla, layihə institutunun əməkdaşlarına, dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, iş adamlarına bir daha öz təşəkkürünü bildirmək istəyirəm ki, onlar çox böyük kömək göstərdilər, bizim birgə sizinmizləbən layihə həyata keçirildi. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin birinci mərhələsi Heydər Əliyev Fondu nəcəfiyyətdə mövqeyini nümayiş etdirdi, on asası odur ki, böyük inam yaratdı. İrədə olan, istək olan yerda çox problemlər öz həllini tapır, çox işlər görünlür. Ona görə mən inanram ki, ikinci mərhələ də çox uğurla başa catacaqdır. Bu istiqamətdə biz işlərimizi davam etdirəcək və gələcəkdə də böyük uğurlar qazanacaqıq.

Çox sağ olun!

Sonra monitorında otən il inşa edilən məktəblərin köhnə və yeni binalarını, habelə bu il inşasına başlanacaq təhsil obyektlərinin hazırlığı nümayiş etdirildi, yeni layihələrə baxış oldu.

"Döyirmi masa" iştirakçıları fondu mədəniyyət, təhsil layihələri, kitablar, dörslik və məktəb ləvazimatlarından ibarət sərgi ilə də tanış oldular.

7 aprel 2006-ci il

BAKIDA "AZƏRBAYCAN: SİVİLİZASIYALARARASI DİALOQUN KEÇMİŞİ VƏ BU GÜNÜ" MÖVZUSUNDА BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

Aprelin 19-da Heydər Əliyev Fondunda "Azərbaycan: sivilizasiyalararası diaqoqun keçmişü və bu günü" mövzusunda beynəlxalq konfrans başlanılmışdır. Azərbaycanın tarixi və mədəni anənalarını, tarixi ipak yolu regionundakı rohunu nəzərə alan Latin Mədəniyyəti Akademiyası özünün saysa XIII konfransını Heydər Əliyev Fondu ilə birgə keçirilir. Konfrans 30-dan artıq latin məşəli xarici ölkədən gərkəmli mədəniyyət və adəbiyyat xadimləri davot olunmuşlar.

* * *

Konfrans başlanmadan əvvəl iştirakçılar faxri Xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, dünənmiş qışlaq siyasi və dövlət xadiminin əziz xatırmasını ehtiramla aparıq, abidəsi önnüə tərəfən qərənfillər düzmişlər. Daha sonra qonaqlar Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Fondu icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fonduñun və Azərbaycan Mədəniyyətinin Dostları Fonduñun prezidenti, YUNESKO-nun xoşməramlı şəfəri, Milli Məclisin deputati Mehriban Əliyevanın adından qonaqları salamladı. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, da-

Xoşməramlı şəfər

hi şəxsiyyət Heydər Əliyevin xatırmasına yaradılmış fondun məqsəd və vəzifələri baradə məlumat verdi.

Qonaqlar fondun sərgi və eksprozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik illərini, fəaliyyətinin ayrı-ayrı döürlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixini bütöv bir dövrü baradə geniş təsəvvür yaradan çoxsaylı fotosəkillər, dünyasının tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq göründü. Konfrans iştirakçıları keçmiş SSRİ-nin müxtəlif güşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş fotosəkillərə, görkəmli dövlət xadiminin iş olağandakı əsyalara, valedeyinləri, sevimli ömür-gün yoldaşı, görkəmli ofstalmoloq alım, akademik Zərifə xanım Əliyeva və övladları ilə çəkdirdiyi fotosəkillərə xüsusi maraqla tamaşa etdilər.

Sonra Heydər Əliyev Fondunda "Azərbaycan: sivilizasiyalararası diaqoqun keçmişü və bu günü" mövzusunda beynəlxalq konfransın açılışı oldu. Konfransı Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyeva açdı.

**HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ,
YUNESKO-NUN XOŞMƏRAMLI ŞƏFİRİ, MİLLİ MƏCLİSİN
DEPUTATI MEHRİBAN XANIM ƏLİYEVANIN ÇIXIŞI**

- Hörmətli xanımlar və cənablar, əziz qonaqlar!
Sivilizasiyalararası diaqoqun dünəni və bu günü mövzusunda keçi-

riñun beynoxalq konfransın bütün iştirakçılarını Heydər Əliyev Fondunda üroldon salamlayıram. Latın Mədəniyyəti Akademiyasının təmsil edən və xarici ölkələrdən gəlmis qonaqlarımıza on xoş arzularını etdirməq istəyirəm və inanıram ki, bu gün Heydər Əliyev Fondu ilə başlanan əməkdaşlıq göləcək dəha da saməralı olacaqdır. Konfransda Azərbaycan Respublikasını təmsil edən bütün nümayəndələr, ixtimai xadimlər, müxtəlif təşkilatlardan olan insanlara "Xoş gəlmisiniz!" deyirəm. Fonduñuzun qapları Azərbaycan dünya birliyində layiqli təmsil etməyə qadir olan bütün təsəbbüsçülər, bütün təkifçilər, layihələrə daim açıqdır. Konfransın bütün iştirakçılarına rənşağılı, xoşbəxtlik və uğurlar arzulayıram.

Latın Mədəniyyəti Akademiyasının rəmzinini görorkən, yoqın ki, bizim hər birimiz onu göründü Azərbaycan narını yadımıza salıraq. Nar Azərbaycan torpağının an gözəl nemətlərindən biridir və bizim das-tanlarda, məhmənlərdə, nağıllarda, çox böyük yer tutur. Mələkəndür ki, Məhəmməd Peyğəmbər narı insanlarım nifrətdən azad etməyə qadir bir nemət saydır. Digor rovayalo görə, nar iso Peyğəmbərin göylər-dən gotirdiyi bir nemətdir. Buddizmə üx xususı fərqlənən nemətlər-dən biri də nadrə. Bir çox qədim mədəni ənənələrdə nar həyat ağa-cının meyvəsi sayılr. Bu gün iso biz deyə bilərik ki, nar dünütədə olan müxtəlif mədəniyyətlərin eyni köklə malik olmasının rəmzidir.

Əziz dostlar, Latın Mədəniyyəti Akademiyası 2000-ci ilə latin mənşəli ölkələrin mədəni ərsini qorumaq məqsədi ilə yaradılmışdır. Eyni zamanda, dünyada gedən mürəkkəb siyasi proseslərə cavab olaraq son bir neçə ilə bu akademiya "Latın dünyası və islam aləmi" adlı konfranslar keçirir. Bütün müsləman aləminən çox müşəbat qar-sılanan bu təsəbbüs konkret dialoqu-nə qədər faydalı olduğunu nü-mayış etdirir. Bu gün biz sivilizasiyalararası dialoqu keçmişindən səhəbat aqarəq xüsusü vurqulanmayıq ki, qədim və çox zəngin yunan-

Roma sivilizasiyasının ilk varisi möhəz şərq olubdur. Müsəlman rene-sansı kimi tarixə düşən bu dövürdə müsəlman ölkələrində on mültə-rəqqi, on qabaqcıl ideyalar yaşadılb, inkişaf etdirilib. Şərq alimlərinin və filosoflarının əsərləri ilə zənginlaşan bu ərs orta əsirlərdə yenidən Avropana qaytarılıbdır. Bütün Şərqi, müsəlman aləminin bu ərsin qorunmasına rolu ovazsızdır. 2006-ci ildə konfransın möhəz Bakı şəhərində keçirilməsini ölkəmizin mədəniyyətlərərəsi dialoq sahə-sında çox müsbət tövüb toplaması ilə əlaqələndiririk. Həqiqətən də, əsrlər boyu Böyük ipək yolu üstündə yerləşən ölkəmiz çox yüksək to-leranlılıq malik və müxtəlif mədəniyyətləri birləşdirən bir məkan ki-mi tamıır. Bu bizim qürur duyduğumuz keçmişimizdir və inanıram ki, göləcək də bu sahədə Azərbaycan öz müşəbat rolunu oynayaçaq-dir.

Məlumudur ki, bu gün başçılıyyət çox mürəkkəb dilemma qarşısındadır. Bu həm siyasi, həmdə elmi müsəvdəvidə olan problemdir. Müasir alimlərin bir qismi sivilizasiyaların toqquşmasından səhəbat acır və bu-nu elmi cəhdən asaslandırmışa çalışırlar. Digor mövqədə olan in-sanlar hesab edirlər ki, bizim zəngin müxtəlifliyimiz başçılıyyotın an böyük sorvatıdır. Onlar dialoquñ tərəfdənlər və biz bu insanların haqqıfikir. Belə bir dialoquñ reallaşması üçün hər bir ölkədə konkret işlər görülməlidir. Biz çox yaxşı bilirik ki, cəmiyyətdə olan mühit, formalaşan ənənələr insanları bir-birinə qarşı ya düşmən, ya da dəst etməyə qadır. Bu istiqamətdə an vacib amillərdən olan təhsil və mədəniyyət xüsusü qeyd etmək istərdim. Bu gün biz elə bir təhsil sis-teemi qurmağa çalışmalıyıq ki, müasir dünyada layiqli yaşamaga qadir olan, humanizm və stilh ideyalarına sadıq olan vətəndaş təbiyə edə bilək.

Mən konfrans iştirakçılarının diqqətinə çatdırmaq istədim ki. Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycan yeni mək-təb" adlı irimiqiyəshi layihə həyata keçirilir. Layihənin ilk mərhələ-

si təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edir. Biz yeni məktəblər fikir, onları müasir avadanlıqla təchiz edirik. Ancaq bu, yalnız illə addımdır. Bizim ali məqsədimiz ölkəmizdə on müasir, on yüksək tələblərə cavab verən təhsil sistemi yaratmaqdır. Biz heç zaman unutmamalıyıq ki, uşaqlar məktəbdə təkcə müxtəlif biliklər qazanırlar, həm də bir şəxsiyyət kimi formalasırlar, onların əsas dəyərlər sistemi formalasılır. Bu gün biz ənənələrə sadıq qalaraq, gənc nəslə toleranlıq ruhunda tərbiyə etsək, sabah onlar sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa daha hazır olacaqdır.

Təbiiidir ki, hər bir xalqın öz tarixi var, öz xüsusiyyətləri, öz ənənələri, öz yolu var. Amma yaqın ki, hər bir xalqın gələcəyi üçün, sabah üçün on mühüm amillərdən biri mədəniyyətdir. Man bu sözü çox geniş mənada işlədirdim. Fikrimə, elm, dil, təhsil, incəsanat, hətta idqasıda naliyyətlər da mədəniyyətin tərkib hissəsidir. Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə hörmətlə yanaşan xalq garək eyni şəkildə forqlı mədəniyyətlərə də, forqlı tarixa də, hörmətlə yanaşın. Eksenofidiya, fasizim, digər millətlərə nifrat hissə-bunlar hamısı çox təhlükəli hallardır, bu baxımdan mən qurur hissi ilə deyə bilərəm ki, Azərbaycan çox yüksək toleranlıq malik ölkə kimi bütün dünyaya nümunə ola bilər. Əsrər boyu karvan yolları üstündə yerləşən bu diyar digər millətlərin və dönlərin nümayəndələri ilə temas qurmayı bacarıır. Bu gündə bizim ölkədə məscid, sinaqoq, katolik və pravoslav kilsələri mövcuddur. Torpağımızda yaşayan hər bir millətin təmsilçisi eyni hüquqlu Azərbaycan vətəndaşıdır. Başqa dinə dözümlülük və hörmət var, elə bilərəm ki, bunlar hamısı bütün dünya üçün mesaj ola bilər.

Hörmətli konfrans iştirakçıları, belə bir tədbirin ölkəmizdə keçirilməsi heçdə təsadüfi deyildir. Bu gün Azərbaycan dünya birliyinə integrasiya edən, Şərqi və Qərbi, Avrora və Asiya mədəniyyətlərini

özündə birləşdirən, fərqli düşüncəyə çox hörmətlə yanaşan bir ölkədir. İnanıram ki, bu konfransın nəticələri və alda olunan təcrübə göləcəkdə dialoqa yardım edəcəkdir. Bir daha sizə cansağlığı, konfransla uğurlar arzulayıram. indi isə siz "Azərbaycanda dini dözümlülük və qarşılıqlı anlaşma" mövzusunda filimə baxmaqqa doval edirəm.

Fond tərəfindən ingilis dilində hazırlanmış "Toleranlığın -ünvanı-Azərbaycan" filimi göstərirdi. On beş dəqiqəlik Film Azərbaycan xalqının soy kökündən, dini insanların, ölkəmizdə mövcud olan dini lərin tarixindən və dini konfessiyaların müasir vəziyyətlindən bahs edir. Sonra Latın Mədəniyyəti Akademiyasının baş katibi KANDİDO MENDES çıxış edərək dedi:

-Əziz dostlar!

Azərbaycanın birinci xanumının çıxışında və peşəkarlıqla çəkilmiş filimdə bizim dəstəklədiyimiz dəyərlər baradə çox müsbəssəl məlumat verildi. Azərbaycanın məhz bu yolla qəti adımlarla galəcəyə irəliləməsi biza aydınlaşdır. Müxtəlif dinlər arasında Allahın istədiyi kimi münəsibətlərin məhz Azərbaycanda yaradılması bizi sevindirməyə bilməz. Biz böyük bir öhdəliyi yerinə yetirərk, latın mənşəli ölkələrin mesajını siza çatdırırıq.

Latın Mədəniyyəti Akademiyası siyasetdən tamamilə uzaq olan və mövcud problemləri sırf intellektual, aqli yolla, təhsil yolu ilə həl etməyə çalışan beynəlxalq qurumdur. Latın Amerikası mədəniyyətinin görkəmli xadimlərinin, an qabaqcıl alımların bu gün bu salonda bir yera toplaması bizi sevindirməyə bilməz. Professor Jan-Michel Blanquer dünyada bu problemlərlə məşğul olan on aparıcı mütəxəssisidir. Konfransda Latin amerikasının sosiologiya alımları də iştirak edirlər. Biz Azərbaycanın səylərinə dəstək göstəririk. Bu konfransı Xəzər sahillərində keçirməyiniz də təsadüf deyildir. Biz digər ölkələrə gölməklə, öz imkanlarını və potensialımızı artırırıq. Azərbaycanın burada toplaşan xadimlərinin rolunu etiraf edərək, ev sahiblərinə, biza

verilən kitablara görə təşəkkürümüzü bildiririk.

Hörmətli sədr, biz osas və aparıcı ideyaların mübadiləsini aparacaq, siz öz çıxışınızla bizə gözəl bir ritm verdiniz. Biz təkcə nozakət xətrinə damşayacaqıq, adı elmi ritorika aparmayacaqıq. Biz fundamental məsələləri qaldırmaq istəyirik. Nə edə biləcəyimizi, dünyada sözümüzü necə deyə biləcəyimizi aydınlaşdırmaq istəyirik. Ətalət ritorikasına uğramış bu dünyada osas doyərlər üzərində öz söylerimizi birləşdirməli, sözümüzü geniş auditoriyaya çatdırmahyiq. Terrorluğun tarixi elmi etibarətən araşdırılmalıdır. Universitetlərin, məktəblərin rolunu necə dərk etməliyik. Biz bilirik ki, dünyada müxtəlif təməyllər var. Xanım sədr, bizim akademiya mövcud vəziyyəti real yollarla dəyişməyə çalışır. Konfrans da mahz bu istiqamətdə təşkil olunmuşdur. İndiyədək Tehranda, İskəndəriyyədə, İstanbulda, Ankara da konfranslar keçirilmiş və nəhayət, Bakıdayıq. Gələn il bu konfrans Omdanda təşkil olunacaqdır.

Biz çox az tanınan bir dövlətdə, qadim tarixə malik, Afirka ilə Latin Amerikası arasında yerləşən Naitido konfrans keçirmişik. Bəzi adamlar elo fikirləşirdilər ki, bu, Allah torafından unudulmuş bir ölkədir. Bu il Ekvadorda konfrans təşkil etmək niyyətindəyik.

Bizim toxunacağımız osas məsələ nədən ibarətdir? Mən bunların üçünü qeyd etmək istəyirəm. Zənnime, bunlar çox vacibdir. Ümumiyyətlə, tarix boyu bütün imperiya konsepsiyaları məhz sorhədayam dövlətlərin zəbt edilməsindən irəli gələn bir konsepsiya olmuşdur. Amma biz bu konsepsiya yenidən yanaşmamışıq. Sərhəd, iimperiyalar və millətlərin formalasması baxımından biz osas suallara cavablar verəcəyiq, sizin coxışınızda gözəl əksini tapan məsələlərdən biri odur ki, Azərbaycan nadir edən amillər nədən ibarətdir. siz dünənyə bir dövlətsiniz və müxtəlif günlərin və mədəniyyətlərin birgə yaşamasına nail olmusunuz. Bu, həqiqətən, təqbirətliyiq nəhyyətdir və Azərbaycan nadir bir ölkəyə çevirir. bizim bəzi fikirlə-

rınız var. Biz Stokholmda konfrans keçirəcəyik. Bu konfransda İsləm dünyası mütəfəkkirlərinin dərinliyini iştirakçılara çatdırmahyiq.

Onlar İsləm aləminə yeni gözəl, mütəxəssis gözü ilə baxmalıdır. Qərba bu ideyaları aşılanaq üçün, mənəcə İsveç, stokholm ən müümət yerlərdən biridir.

Rasionalizim təkcə Qərba məxsus olan bir dəyər deyildir. Bu bizim osas fikrimizdir. Rasionalizimi davam etdirərək, onu İsləm mədəniyyəti ilə zənginləşdirməliyik və bununla hegemonuluğun qarşısını almamışız. Burada rasionalizimin Qorbdan gəlməsindən səhəbə getmər. Bütün bunlardan damşarkon sizin müxtəlif millətlərin birgə yaşamış təmin edən böyük ölkəniçi səciyələndirən məsələlərə qayıdır. Böyük gələcək perespektivlərə malik bir ölkə kimi, Azərbaycan xüsusi diqqətə layiqdir. Siz sərf Avrasiya ölkəsi deyilsiniz. Siz bu iki geosiyasi xətlərin tarazlaşdırılmasını təmin edə biləcək bir ölkəsiniz. Məhz buna görə Latin Mədəniyyəti Akademiyası slavyanları, türklərin, digər Avrasiya millətlərinin arasında körpü yaratmağa çalışır. Xanım sədr, onu da demək istəyirəm ki, Qafqaz regionunun rolu inkar edilməzdir. Çünkü Qafqaz böyük bir arteriyadır, böyük bir yoldur. Avrasiyanın qaynar qanı, döytinən ürəyi, ola bilsin ki, Qafqazdır. Məhz bu baxımdan, sizin goləcəyə ümidi baxınağınız Azərbaycanın yenilik ölkəsinə çevriləməsinə imkan verir.

Tarixin nə cür, nə mərəda inkişaf etməsini məhz Azərbaycandan görünüşü bizim üçün vacibdir. Buna görə qarşımızda baş oyırıq və bu gözəl dialoqu məhz sizin ölkənizdə həyata keçirdiyimizə görə təşəkkürümüzü bildiririk. Belə bir fikrimi bələdlişmək istəyirəm ki, qarsida füllənci dünya müharibəsi töhlükəsi durur. Tehranla ABŞ arasında gərginliyini artdıığını görərkən, bu prosesdə hegemonuluğun naya gotirib cəqartıldığı anlaşılmışdır. Dünya üçün çox dramatik bir vaxtda buraya yığışmışıq. İordaniya şahzadəsi buradadır. O, çox nüfuzlu bir

şəxsiyyətdir, insan hüquqları üzrə komissar və kiməsiz, imkansız, yoxsul insanlara yardım edən bir adamdır. Məhə belə adamları eşitmək lazımdır ki, biz arzuolunmaz vəziyyətlərə düşməyək. Büt sülh ritorikasını, humanizm fikirlərini daha geniş davam etdirmək istayırlıksa, fazadları bilməli, ziddiyalları dərk etməli və onlardan çıxış yolları axtarmalıdıq. Bu gün bizimla olan şahzadə ƏL-HƏSƏN bin Talatın dünyani narahat edən məsələləri daha dərindən dərk edilməsinə yardım göstərəcəyinə ümidi baslayırıq. İrədəni Naşimilər krallığının şahzadəsi, Roma Klubunun sadri ƏL-HƏSƏN BİN TALAL çıxışında dedi:

- Eziz bacımı, xanım Mehriban Əliyeva! Siz yəqin bilirsiniz ki, mənim anam İstanbulda dünyaya göz açmışdır. Mən ərəb və türk dünyaları arasında bir körpü kimi fəaliyyət göstərən bir şəxsəm. Mən Roma Klubunun birinci asiyali sadri qismində fəaliyyət göstərirəm və Azərbaycanın böyük dostu İhsan

Doğranıacı ilə birlikdə Mədəniyyətlər Parlamenti adlandırılın böyük təşkilatı təmsil edirəm. Bu təşkilat Türkiyədə yerləşir və dünyadan bir böyük mütəfaqqırkıları sayasında fəaliyyət göstərir. Elə bir vaxt golmısındır ki, biz bir-birimizə qarşı deyil, irqi ayrı-seçkiliyə, bu ağır fasadlara qarşı mübarizə aparmalıdıq. Biz təzyiqlərə müqavimət göstərməliyik və müəyyən təşbbüs modelləri irəli sürməliyik ki, mədəniyyətlər arasında dialoq aparmaq mümkün olsun. Dünya sivilizasiyasında minlərlə mədəniyyət mövcuddur. Mən başa düşürəm ki, onlar üçün bir-biri ilə görüşmək və danışmaq çətinidir. İsrailin keçmiş baş naziri Şimon Pereslə damışarkən, o, mənə gileyəndi ki, ətrafında düşmənlərim yığışmışdır. Mən ona dedim ki, bəli, sizin problemləriniz çoxdur. Ancaq mən dostların arasında fəaliyyət göstərirəm. Pluralizm olmadan dialoqu necə aparmaq olar? Sizin milli şairiniz Nizami Gəncəvi məgar deməmişdirmi ki, dünyadan yeddi gözəli var. Bu yeddi gözəli vəfə edən əsar nəinki Azərbaycan adəbiyyatının şah əsa-

ridir, eyni zamanda, bütün başarıyılə mesajdır ki, biz istəsək də, bir dünyının övladlarıyız. Qarşıdurmaya səcdə etməkdənə, Şərqlə Qərb arasında müsbət əlaqların yaradılmasına çalışmalıyıq. Cox ehtiyac duyduğumuz bu müdrik sözləri Nizami hələ XII əsrdə bizo cətdirdib. Bu dünyada çoxlu müdrik adamlar olub, ancaq bununla belə tarix boyu müdrikliyin çatışmazlığı hiss edilmişdir.

Latın Mədəniyyəti Akademiyası çox gözəl standart, müxtalif mədəniyyətlər arasında dialoqu hayatı keçirə biləcək bir təşkilatdır.

Münasibətlərimizi təkcə dialoq üzərində qurmamalıyıq. Burada tərafdashlıq olmamıdır. Sufi onanələrini davam etdirərək, biz bir-birimizi marifləndirməli, artıq vaxtı çıxdan çatmış taşəbbüs'lərə qoşulmalıyıq. Mən əminəm ki, Qara donuz Xəzər donuzının arasında yerləşən bu mədəniyyət ocağı, Avropa ilə Asiyani birləşdirən bu region vəsiatı ilə toleranlıq, bir-birimizə hörmət ehtiram təbliğ edəcəyik. Cox kaskin problemlərin, o cümlədən etnik və dini zəmindo çoxlu münaqişələrin olduğu dünyada yaşayırıq. Mən Haşimilərin nümayəndəsi kimi deyil, bmr müsəlman kimi çıxış edirəm. Haşimilər Məhammed Peyğəmbərdən gələn bir qoldur. Biz özümüzü böyük bir nəslin, İbn Rüşti, İbn Sinanın nümayəndəlori kimi təqdim edirik. İbrahim Peyğəmbər bütün müsəlmanların atası ola-ola, eyni zamananda xiristianlara, yəhudilərə də atəlah edirdi. Mən Oksforda İbrahim Peyğəmbərlə bağlı keçirilən tədbirdə, bəlkə də, yeganə müsəlman nümayəndə idim. Biz böyük bir təhlükə qarşısındaydıq, ideoloqlar bizi uçuruma aparırlar. İdeoloqlar belə fikirləşirler ki, yalnız onların dediyi həqiqətdir. Xiristian aləmində deyirlər ki, İsa Məsih gölməlidir və o, xiristianlığın düşmənlərini məhv edəcəkdir. Müsəlman aləmi isə gözləyir ki, Məsih İslam dininin düşmənlərini məhv edəcəkdir. Biz özümüzdən soruşmalyıq ki, bu qarşıdurma üzərində qurulan dünyada uşaqlarımızın galəcəyi necə olacaq? Belə vəziyyətdə bizi galəcəyə inana bilərikmi? Özümüzün yaratduğumuz problemlərin

girovu olmayacaqını? Biz öz övladlarımıza hansı ırsı qoyurraq? Onlar svilizasiya çərçivəsində öz müxtəliflik problemlərini həll edə biləcəklərmi? Müxtəlif mədəniyyətlərin nümayəndələri kimi biz mövəud olan bu problemlərə hansı səpkidən yanaşmalıyıq? Sözsüz ki, emosiyalarla deyil, ağılla. Müsəlman əhali özünü daha çox qurban kimi qələmə verməyə meyillidir. Ləyqətsiz rəftər gələcəkdə partlayışlar törətməklə öz hüquqlarını bərpa etmək söylərinə gotırıb çıxarmaya-çaqın? Məhz buna görə maliyyə qurumları, imkanlı qurumları ilə imkanlardan məhrum olan qüvvələr arasında körpü çökəmək lazımdır. Bunlar sakit deyil, səktəşdirilmiş əksəriyyətdir ki, bir gün partlayışa gotırıb çıxara bilər.

Xanım Əliyeva, Siz qarşıya qoyulan məsələlərin təhsil yolu ilə həllinən tərəfdarınızın. Mənim baldızım Bangladeşdə 20 il müsəlman əhalisini maarifləndirməyə çalışmışdır. Biz vətəndaşlığı Allahanın verilən bir nemət kimi qiymətləndiririk. Əgor biz imkansızlara köməketməsək, onlar heç vaxt bı proseslərdə iştirak etməyəcəklər. İmkانlardan məhrum olmuş insanlara imkanlar verilməsə, onlar istər istəməz ekstremist qüvvələrə tuş galəcəklər. Mənim baldızımın dofun mərasimində müsəlman üləmələri dedilər ki, siz çıxış edə bilərsiniz. Mən dedim ki, biz kişi evində yox, qadın evində yox, Allah evindəyik. Nəyə görə siz Allahın bəndləri olan qadınları məscidi buraxırmısunuz? Biz məzəlum əksəriyyətin hüquqlarını dəstəkləməliyik. Məcburiyyət qarşısında susmağa məcbur olan kütlə üçün imkanlar yaratmalyıq. Əgor Helinski Assambleyası vasitəsilə biz Avropada manələri aşınağa nail olmuşuqsa, İslam dünyasında da sülh yarada bilərikmi?

Asiyadan ta Atlantik okeanmadək Büyük İpək yoluñu çoxə bilərik-mi? Mariya Rabrius Riges öton il Ankarada biza deməmişdir ki, qorxudan təhlükəli şey yoxdur. Mənim fransız həmkarım Domenik Moyzi deməmişdir ki, Avropa və Qərb ölkələri indi üç qorxu qarşısında yaşa-

yırlar. Mən nə almaya, nə də portagala silayış etmirəm, mən nara istəyiş edirəm. Anıma bir Qorbla İslamu bir-birinə qarşı tutmamayıq. Qorb dünyyanı bir tərəfidir. İslam isə bir təfa deyil. İslam bir mədəniyyətdir. Qorbla İslamu biz necə bir-birinə zidd tuta bilərik. Qadim yunan-Roma mədəniyyətiindən qalan ırsı Qorb ölkələrinə çatdırıra elə müsəlmanlardır, elə ərab markazlarıdır.

Qorb üçün üç qorxu - mütbacılər, İslam və Asiyada yaranan yeni sistemlərdir. Mənə elə golir ki, mütarəqqi idarəetmə yolu ilə ictimai dəyərlərə hörmət edərək, biz bu üç qorxunu üç böyük ümidiçəvərə bilərik. Bunun əsasında biz mədəniyyətlərin həmrəyiyyinə, birləşməsinə lazımi şərait yaradacaqıq. Yeni iqtisadi modellər dünyani, sözsüz ki, daha da zənginləşdirir. Biz yalnız tərəfdən işləq inkişaf edə, onun bəhrələrini görə bilərik. Yaxın Şərqiyanın danışarkarı Mərakeşdən Bangladeşdək, əslində, dünyyanın an böyük əhali sıxlığı olan, yoxsul, ən təhlükəli regionundan söhbət açırıq. Məhz buna görə də mən yüz islam mütəfəkkirli komitəsinin yaradılmasını təklif etmişəm. Həmin komitədə azərbaycanlılar da iştirak etsinlər. Burada qadınlar, kişilər, yaşlılar, gəncələr, dövlət nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri də olmalıdır. Bakıdakı bu konfransın mesajını geniş auditoriyaya çatdırmaq istəyirəm. Mən intiharçı ettrorizm üzərində qurulan demokratiyənin tərəfdarı deyiləm. İstərdim ki, biz kütlələri tama-mıla başqa bir sənətə soñərərədək.

Bir də çoxşaxəliliyə diqqət yetirməliyik. Biz öz regionumuzu ölkələrin bir-birindən asılı olduğu regiona çevirməliyik. Yəni 5-8 nüvə dövləti tərəfindən idarə edilən yox, integrasiya olunmuş dünya görmək istəyirik. Biz 10 nüvə dövlətinin komitəsini yaratmaq istəyirik. Biz bilərik ki, hazırda 5 nüvə dövləti var. Baş Şimali Koreya, Hindistan, Pakistan, İran və İsrail necə olsun? Mənə elə golir ki, enerji ehtiyatları ilə zəngin olan bu region nüvə silahından azad bir regiona çevril-məlidir. Mən onun tərəfdarıyam ki, Yer üzü başarıyyətə xidmət edən

enerji mənəbəyinə çevrilməlidir. Yaxın günlərdə mənim Türkiyədə xarici işlər naziri Abdullah Güllə görüşüm olacaqdır. Biz "Asyanın sədaları" adlı təşəbbüs üzərində işləyirik. Beyrutdan Sinqapuradək 9 komitə vasitəsilə bu təşəbbüsü həyata keçiririk. Ticarət, investisiya, siyaset və sair kimi məsələlər müzakirə olunur.

Maarifləndirməni ön plana çəkməli, dini dözümsüzliyə yol verməliyik. Məlumatın azad mübadiləsinə tömən edərək, dünyaya, öz müqaddas kitablarımıza, digar dinlərin müqaddas kitablarına yeni gözəl baxaraq, bizi ayıran cəhatləri aradan götürməli, bizi birləşdirən cəhatləri ümumiləşdirməliyik.

Sonra çıxış edən YUNESKO-nun baş direktorunun sosial və humanitar elmər üzrə müavini JEROM BİNDEN dedi:

- Mən YUNESKO-nun baş direktoru cənab Koisiro Matsuuranın adından siz salamlayram və konfransın işinə uğurları arzulayram.

Siz bilirsiz ki, YUNESKO da artıq neçə illərdir ki, bu dialoqlar üçün çalışır. Bu konfransda mədəniyyətlərin yaxınlaşmasında danışağçı ki, bu da heç vax öz aktullığını itirmir. Texniki sivilizasiyanın monomədəniyyəti haqqında danışağçı ki, bu da özlüyündə mədəniyyətlərin fərqli olduğunu izah edir. Mənim bəzi fikirlərim siz təcəübüldürə bilər. Aneq başarıyyət elə həddə çatıb ki, mədəniyyət evlərimizə təkəx xüsusi dəyişikliklər gətirmir. Eyni zamanda, bioloji və texnoloji vasitələrdən istifad edilməklə, xüsusi dəyişikliklər insanların davranışlarına müəyyən mədəniyyətlər gətirməyə başlamışdır. Bu, təkənlə yolu ilə gedən bir faktdır. Bu faktın xüsusi təzahürləri özünü bürüzə verir. Ona görə də biz sivilizasiyaların dialoğunun uğurlu olmasına istəyirik, monomədəniyyətin və özündən təcrid olunmuş mədəniyyətin bütün təsarrüfatlarının araşdırılması üçün xüsusi programın tərtib edilməsinə və həyata keçirilməsinə diqqət yetirməliyik. Bu gün monomədəniyyətdən səhəbat gedirsə, onun qapılarının artıq bütün dünyaya açılması mümkün-

dür.

Lakin bu sahədə vasitələr hansılar olmuşdur? Hətta, ailə mədəniyyətləri qəliblərinə də müəyyən dəyişikliklər gətirmişdir. İngiltərədə insanların mədəniyyətini və davranışını araşdırın alımlar yeni həyat üslubunun mədəniyyətə təsir etməsini diqqət yetirmişlər. Belə natiyəyə gəlmışlar ki, əfsuslar olsun, bizim bazilərimiz hesab edə bilarık ki, dünyının müxtalif guşələrində və fərqli ölkələrdə bu cəhatlər insanın mədəniyyətinə mənfi təsir göstərmmişdir. Ona görə də insan başqa mədəniyyətlərə başqa bir tərzdə baxmaq möcburiyyətində qalmışdır. Qırğınlar, soyqırımlar baş vermişdir. Büttün bu bolaların baş verməsi, insanların məhv edilməsi onların beyninə xoşgəlməyən psixo-analitik dəyişikliklər gətirmiştir. Belə halların araşdırılması üçün YUNESKO-da komissiya yaradılmışdır.

Bir fikir də var ki, vaxt galocək, mədəniyyətlər insanların nəinki davranışlarında, hətta anatomiyasında, fizionomiyasında də dəyişikliklər gətirib çıxarıcaqdır. Artıq insanların xasiyyətində, genetik quruluşunda müəyyən dəyişikliklər baş vermişdi. Biz özümüzə sual vermalıyız ki, bunun hüdudları hansı dərəcəyə qədərdir. Bügünkü bioloji reallıq, klonlaşdırma özlüyündə sübuta yetirir ki, başarıyyət təhəqirin qarşısını almışdır.

İnsan sonayenin bugünkü inkişafı çərçivəsində öz davranışını qoruyub saxlaya biləcək, ya yox? Bu təsir müsbət olacaq, ya mənfi?

Mən hesab edirəm ki, başarıyyət nəzərə alınmalıdır ki, böyük sürətlə gedən sənaye dəyişiklikləri, texniki tərəqqi insanların davranışına, mədəniyyətinə hansı şəkildə təsir götarır? Əgər yaxşıdırsa, onda hansı yanaşmalar əsas götürülməlidir? Bəzi ekspertlərin qeyd kimi, səhəbat ondan getmir ki, tibb elminin inkişafına biz belə baxmahyiq ki, o, insanların tərəqqisinə xidmət etməlidir. Bununla bağlı xüsusi layihə də hazırlanmışdır. Biz bioloji etikaya xüsusi əhəmiyyət verəcəyik. Üzv ölkələr tərəfindən bizə müraciətlər edilmiş və bir sıra təkliflər veril-

mışdır. Hazırlanan sənədlərə həm hərfinən riyət edilməlidir. İnsan özünü bələ şəraitdə necə qoruya bilər? Bələ yollardan biri təhsilin inkişaf etdirilməsi, insanların müəyyən mədəni çərçivədə qalması imkandır.

KANDİDO MENDES:Xanım Mehriban Əliyeva çıxışında nardan danışdı. Nar çox cəzibədar bir meyvədir. Doğrudan da, narnın dənələrinde həyatı bəxş etmə imkanları var. Mən xanım sadra müxtəlif mədəniyyətləri təmsil edən aparıcı alimlərin hanusının adından Latin Mədəniyyəti Akademiyasının rəmzi olan cüçəyin təsvirini təqdim etmək istəyirəm. Sizi bu gündən bizim akademiyanızın fəxri üzvü olacaqsınız.

Mehriban Əliyevaya akademiyannın fəxri üzvü diplomu və braziliyalı ustalar tərəfindən xüsusi olaraq hazırlanmış hədiyyə təqdim edildi.

MEHRİBAN ƏLİYEVA:Hörmətli konfrans iştirakçıları, mən bütün işlərəkələrə, doyarlı qonaqlarımıza bir daha "Ölkəmizə xos galmişsiniz!" demək istəyiram. Bu günlərdə Azərbaycanla yaxından tanış olmaq üçün sizə lətifət qədər imkan yaradılacaqdır. Konfransın açılışında çox dərin nitq ilə çıxış edən cənab Mendesə və cənab Jerom Birndenə öz dərin minnətdarlığını bildirirəm. İnanıram və ümidiyaram ki, müasir dünyanın ən mürəkkəb problemlərinə həsr olunmuş bu konfrans səmərəli və uğurlu keçəcəkdir.

Çox sağlam olun.

Tədbir iştirakçıları Heydər Əliyev Fonduunun vəsaiti və layihələri əsasında hazırlanmış və çapdan buraxılmış müxtəlif dillərdə dərslik-

lərden, xarici dillərdən tərcümə edilmiş bödii və elmi-kültərli ədəbiyyat nümunələrindən, musiqi albom disklərindən ibarət sərgiya baxıdlar.

Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, dini qurumların rəhbərləri, elin vəali təhsil mütəssislərinin, bəy-nəlxalq ləşkilətlərin nümayəndələri, xarici ölkələrin respublikamızdakı səfirləri iştirak edirdi. Konfrans aprelin 21-də başa çatacaqdır.

20 aprel 2006-ci il

MÜNDƏRİCAT

Xoşməramlı səfir - əzmkar insan.....	3
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Türkiyənin Mərmərə qrupunun nümayəndə heyvəti ilə görüşməşdir.....	7
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Sofyanın tarixi abidələri ilə tanış olmuşdur.....	9
Mehriban Əliyeva: Dünya çempionatı məqsəd deyil, Azərbaycanın tarixində mühüm mərhələdir.....	12
Bədii Gimnastika üzrə 27-ci dünya çempionatının təntənəli aetləş mərasimi.....	20
YUNESKO-nun xoşməramlı səfiri, Respublika Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyeva Azərbaycan Paraolimpiya komitəsinin 10 illiyinə həsr olunmuş fotosərgiyə baxmışdır.....	24
Heydər Əliyev Fondu Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evinə avtobus bağışlanmışdır.....	26
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Kürdəmir və Sabirabad rayonlarında məktəblərlə tanış olmuşdur.....	28
Azərbaycanın Xarici İşlər Naziri YUNESKO-nun baş konfransının 33-cü sessiyasında çıxış etmişdir.....	30
Bakıda Bədii Gimnastika üzrə 27-ci Dünya Çempionatı başa çatdı.....	32
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Bakının Sabunçu	

rayonundakı məktəblərdə olmuşdur.....	34
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Bakının Əzizbəyov rayonundakı internat məktəbində və Pir Həsən ziyarətgahında olmuşdur.....	38
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya "Yaqt Xaç" ordeni təqdim edilmişdir.....	42
Bir çox məsələlər həllini tapmaqdır.....	50
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu mötəbər təşkilatın 60 illik yubiley tədbirində iştirak etmişdir.....	55
Yevlaxda Heydər Əliyev Fondunun hesabına yeni məktəblər tikilib.....	58
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakının uşaq evlərində olmuşdur.....	59
Heydər Əliyev Fondunun və Azərbaycan mədəniyyətinin dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyeva vokalçuların Bülbül adına 3-cü beynəlxalq müsabiqəsinin münsiflər heyətinin üzvləri ilə görüşməşdir.....	62
BMT-nin inkişaf programı ilə Heydər Əliyev Fondu arasında saziş imzalanmışdır.....	66
Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvləri Heydər Əliyev Fondunda olmuşdur.....	70
Heydər Əliyev Fondunun beynəlxalq muğam mərkəzi tikintisinin layihəsi müzakirə edilmişdir.....	73
Heydər Əliyev Fondu Qarabağ həqiqətlərinin dünyaya yayılmasına öz tövhasının verir.....	75

Mehriban ƏLİYEVƏ

Heydər Əliyev Fondunun 2005-ci ildəki faaliyyətinin yekunlarına hasar edilmiş tədbir keçirilmişdir.....	79
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyevaya "2005-ci ilin adamı" mükafatı təqdim olunmuşdur.....	91
Heydər Əliyev Fondunda Rusyanın "Puşkin kitabxanası" fondundan kitablarnın hədiyyə edilməsi mərasimi keçirilmişdir.....	102
Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputati, YAP siyasi şurasının tüzü Mührəbən xanım Əliyevaya.....	109
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban Əliyevə Astara və Lənkəranda orta məktəblərlə tanış olmuşdur.....	111
Milli-mədəni irsinəmizə misilsiz qayğı nümunəsi.....	113
Azərbaycanın birinci xanımı Mührəbən Əliyeva Türk Dünyasında ilin "Sevgi və Dostluq Elçisi" seçildi.....	119
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin tüzü Mührəbən xanım Əliyevə Bakının Əzizləyov rayonunun qəsəbələrində aparılan tikinti işləri ilə tanış olmuşdur.....	121
ABŞ-ın aparıcı Yahudi təşkilatları sədrleri konfransının nümayəndə heyyəti Heydər Əliyev Fondunda olmuşdur.....	133
Dahi bəstəkar Dimitri Şostakovığın 100 illik yubileyinə hasar olunmuş beynəlxalq festivalın təntənəli açılışı olmuşdur.....	136
Rusiya prezidenti Vladimir Putin Heydər Əliyev Fondunda olmuşdur.....	138
YUNESKO-nun regional ekspertləri görülən işlərdən razi qalmuşlar.....	140
Xocalı soyqırımınnı 14-cü ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun Ankarada keçirdiyi tədbirlərdən sonra bu məsələ	

Xoşməramlı səfir

Türkəyə parlamentində yenidən qaldırılmışdır.....	141
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban Əliyevə Tərtər və Bərdə rayonlarında orta məktəblərlə tanış olmuşdur....	143
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyevə Ün普遍ünya Əqli Ənliyiyə Təşkilatının qızıl medalına layiq görülmüşdür.....	145
Respublikamızın olimpiya, dünya və Avrope çempionları, idman veteranları Heydər Əliyev Fondunda olmuşdular.....	147
Azərbaycan Yaziçılar Birliyinin və İqtisad universitetinin nümayəndələri Heydər Əliyev Fondunda olmuşdular.....	149
Azərbaycan Prezidentinin xanımı Mührəbən Əliyevə Kepana akademiyası (mərkəzi) ilə tanış olmuşdur.....	153
Heydər Əliyev Fondu valideyin himayəsindən möhrum olan uşaqlar üçün Novruz şəhəri təşkil etmişdir.....	154
Auditor palatasının əməkdaşları Heydər Əliyev Fondunda olmuşdular.....	155
Heydər Əliyev Fondunda "Yeniləşən Azərbaycana yeni məktəb" programının ikinci mərhələsinin təqdimatına hasar olunmuş "dövirmi masa" keçirilmişdir.....	156
Bakıda "Azərbaycan: sviləziyalar arası dialoqun keçmiş və bu günü" beynəlxalq konfransı keçirilir.....	172

"Xoşməramlı səfir" III kitab

Bakı "ŞƏMS" nəşriyyatı - 2006, 192 səh.+24 rəngli səh.


Nəşriyyat direktoru: **Şəmsi VƏFADAR**
Məsləhətçi redaktorlar: **Şəmsi QOCA,**
Səmaya MUSTAFAYEVA
tarix elmlər namizədi
Çapa məsul: **Çimnaz NURULLAQIZI**
Kommeсиya direktoru: **Şəfi ƏHMƏDOV**
Komputer tərtibatçısı
və texniki redaktoru:
Mətni yığıdlar: **Zaur RƏHİMANLI**
Gülnarə MƏMMƏDOVA,
Aytən TOFIQQIZI,
Nigar ARİFQIZI
Şəmsura KƏLBƏCƏRLİ,
Korrektorlar: **Məsumə HÜSEYNOVA,**
Xəqani RÜSTƏMZADƏ

Yığılmağa verilmişdir: 14.05.2006
Çapa imzalanmışdır: 04.06.2006
Kağız formatı: 60x84 1/16
Fiziki çap vəroqə: 21,5
Mətbəə kağızı: № 01
Sifariş: № 55
Sayı: 2000 nüsxə

Oʃset üsulu ilə çap olunmuşdur

*Bakı "ŞƏMS" nəşriyyatı, Mətbuat p-r. 24,
Telefon:(99412) 458-33-07, (99412) 510-24-68*





Cəfərov Samir Mehman oğlu

Bakı Dövlət Universitetinin
hüquq fakultəsini bitirib.
“Yazıcı” nəşriyyatında
çalışır. Dövrü
mətbuatda ictimai-siyasi
və hüquqi mövzuda
mütamadi olaraq
çıxış edir.
Yeni Azərbaycan
Partiyasının və Azərbaycan
Yazıcıları Birliyinin üzvüdür.